

Hikmət SABİROĞLU

QARABAĞ
SÖHBƏTLƏRİ

Qanun – 2007

Redaktorlar:
**Azər QARAÇƏNLİ,
Adil QAÇAYOĞLU**

Hikmət Sabiroğlu. Qarabağ söhbətləri.
Bakı, Qanun, 2007, 164 səh. (16 səhifə fotoalbom)

Kitabda tanınmış jurnalist, əslən Şuşadan olan Hikmət Sabiroğlunun (Hikmət Sabir oğlu Zeynalovun)

Qarabağın azad və abad günlərində yaşantıları, uşaqlıq və yeniyetməlik çağları ilə bağlı xatirələri, Qarabağ müharibəsi, milli azadlıq hərəkatı illərində şahidi olduğu hadisələri əks etdirən silsilə məqalələr toplanmışdır.

Q 1500005104 sifarişli-07
AB 022051

Az2

© Qanun – 2007
© H.Sabiroğlu

MÜƏLLİFDƏN

Ötən əsrin 66-cı ili girən gecə Şuşada doğulmuşam.

Uşaq vaxtı yanvarın 1-də doğulmağımla, "ad günümü bütün dünyanın keçirməsiylə" qürrələnərdim. Daha buna o qədər də sevinmirəm. İl girən kimi bir yaşı qocalırsan. Həm də gör neçə ildi ad günüm uşaqlığımın şəhərindən qiraqda keçir.

3

Uşaqlıq illərinin xiffətini çox çəkirəm. Şuşadan, evimizdən, məhləmizdən, məktəbimizdən ötrü dari-xiram. 18 yaşından sonra doğma şəhərə qonaq kimi gəlib-getmişəm. 15 ildi bu imkanım da yoxdu.

Jurnalistikaya əzəldən mehr salmışam. Ən böyük arzum idman jurnalisti olmayıydi, Qarabağ qoymadı, torpaq dərdindən yazası oldum.

"Media forum" saytında getmiş "Qarabağ səhbətləri"ni bir kitabda cəmləmək ideyası ortaya çıxanda köhnə yazılarımı qayıtmaq zərurəti də yarandı. Ancaq "Azadlıq"ın, "Avropa"nın, başqa qəzetlərin arxivlərində yatan o yazıların heç birinə dəymək istəmədim. Siyaset ağrı-acısıyla yüklən-

miş həmin yazılar bizim məhrəm söhbətimizə xələl gətirə bilərdi.

"Qarabağ söhbətləri"nin gözünə həmin "Media forum" saytında getmiş ikicə yazını - "Mənim gördüyüm yanvar"ı və "Qərib gecələr"i qatıram. Birinci yazı 1990-cı ilin 20 yanvar, ikincisi 2003-cü ilin 15 oktyabr gecəsinin yaşantılarıdır.

Biri "Qarabağ söhbətləri"nə qədər, o biri "Qarabağ söhbətləri"ndən sonra qələmə alınib. Elə həmin ardıcılıqla da oxucunun ixtiyarına verirəm - ön söz və son söz yerinə...

ÖN SÖZ YERİNƏ

MƏNİM GÖRDÜYÜM YANVAR

Gündəlik tutan adamları xoşbəxt sayıram. Heyif, bu əziyyətə qatlaşmamışam. Ötənləri - illərin, ayların, günlərin yaşantılarını dəqiq yadda saxlamaq olmur, ən çox da yeni tariximizin bir-birindən dolaşlıq səhifələrini.

Bu yazı bəlkə də çoxlarına dağınıq, maraqsız və gərəksiz xatırə toplusu kimi görünəcək. Olsun, bunu gecikmiş gündəlik kimi qəbul edin.

Payızın sonlarından mitinqlərə getməyi dəyandırmışdım. Gedışata - xalq hərəkatının məcradan çıxarılmış üzrə (çixmaq yox, məhz çıxarılmış) olmasına, necə deyərlər, fərdi boykotla etiraz edirdim. Buna bir tələbənin, gənc cəbhəçinin səssiz boykotu demək olmazdı, acı sonluq təhlükəsi içimi deşdikcə dilə gelir, əli AXC liderlərinə çatan hərəkat uşaqlarıyla (onların bir çoxu nə vaxtdır ölkə miqyasında tanınmış şəxslərdir: Əli Kərimov (Kərimli), Fazil Mustafayev (Qəzənfəroğlu), Qənimət Zahidov (Zahid), Bahəddin Həziyev, Rahim Hacıyev, Qorxmaz İbrahimov (İbrahimli)...) narahatlığını bölüşür, bəzən

də gərgin mübahisələrə girirdim. O dövr tələbə hərəkatının başında dayanan "Yurd" Birliyinin fəalı Sarvan Rizvanov (sonralar uzun müddət "Azadlıq" qəzetiñə komendantlıq elədi, indi "Turan" agentliyində çalışır) bu "cığallığıma" görə mənə "müxalifətin müxalifəti" deyirdi...

Müxalifətin müxalifəti "titulunu" sonralar da daşımaq lazım gəldi. Ancaq bu, bir başqa söhbətin mövzusudu.

Hər şeydən görünürdü ki, Azərbaycan xəosa sürüklənir və bunun yüz səbəbinin biri respublika rəhbərliyinin əfəlliyi idisə, biri də AXC-nin, özəlliklə onun radikal qanadının "qədərindən artıq" müxalifətçiliyi idi.

Mitinqləri boykot eləməyimin konkret tarixçəsi var. Ya noyabrın sonunda, ya da dekabrın ilk günlərində (lap unutmuşam qeyd eləməyi - söhbət 1989-cu ildən gedir) xalq hərəkatının təzyiqləri nəticəsində SSRİ rəhbərliyi Dağlıq Qarabağın Azərbaycan idarəciliyindən çıxarıılması barədə qərarı ləğv etmiş, başında Arkadi Volski dayanan Xüsusi İdarəetmə Komitəsinə buraxmışdı. Bu qurumun yerində Bakıdan idarə olunacaq Respublika Təşkilat Komitəsi yaradılırdı. Baxmayaraq ki, bu təşkilata da Moskvanın adamı - Viktor Polyaniçko rəh-

bərlik edəcəkdi, hər halda qərarı bir addım irəli saymaq olardı.

Məhz bunu nəzərə alan AXC İdarə Heyəti respublika rəhbərliyilə danışqlarda tətilləri və aramsız mitinqləri dayandırmağa razılışmışdı. Ancaq bu məsələyə baxılarkən azlıqda qalmış radikallar (onlara Etibar Məmmədov başçılıq edirdi) tətillərin dayandırılması qərarını pozub hərəkata rəhbərliyi faktiki ələ keçirmişdilər. Hakimiyyəti iqtidarsız olan respublikada bu yandan da müxalifət parçalanmış, beləliklə, cin şüşədən çıxmışdı - yerlərdə raykom katibləri devrilir, kütləvi itaətsizlik, zorakılıq baş alıb gedirdi. Bunları görə-görə palaza bürünüb elnən sürünmək (sonu yaxşı heç nə vəd eləməyən mitinqlərdə bar-bar bağışan natiqlərə qulaq vermək) olmurdu.

7

Yanvarda vəziyyət bir az da kəskinləşdi. AXC-nin qurultay səlahiyyətli konfransı yumşaq mövqeli liderlər Zərdüşt Əlizadə və Leyla Yunusovanın (Yunus) qapını çırpıb getməsiylə nəticələndi. Gündəmdə daha raykom katiblərini qovmaq yox, Azərbaycan kommunistlərinin lideri Əbdürrəhman Vəzirovun istefası tələbi dayanırdı. Bu qovğa Qarabağdan ötrü başlamışdı. İndi isə hakimiyyətin başında idi.

Bizdə sonralar da hər şey Qarabağdan başla-yıb hakimiyyətin başında oldu. Və xalqın başında çatladı. Bu da başqa bir söhbətin mövzusudu.

Əbdürrəhman Vəzirov. Mixail Qorbaçov bu aciz bəndəni Heydər Əliyev kimi əjdah-nın 19 ilə qurduğu toru dağıtmaga göndərmiş-di. 19 ay sonra Azərbaycan dağılırdı.

Vəzirov heç. Onun kitabı bağlanmışdı. Qa-lındı birinci katibin laxlamış kürsüsünə kimin oturması. Ən çox üç adamın adı hallanırdı - Ayaz Mütəllibov, Vaqif Hüseynov, Həsən Hə-sənov. Sonuncu variant daha çox səslənirdi. Bəlkə də ona görə ki, onu həm radikal qana-dın girovuna çevrilmiş AXC, həm məhvərin-dən çıxarılmış kütlə, həm də son iki ilin ən narazı azərbaycanlısı, Moskvada pensiyaçı həyatı sürən, amma siyasetdən pensiyaya çıx-madığı hər kəsə bəlli olan Heydər Əliyev həzm edə bilərdi...

8

Mitinqə bir də yanvarın 13-də getdim. Hə-min gün meydanda Milli Müdafiə Şurasının yaradıldığı elan olundu. Doğrusu, Əbülfəz Əliyev (Elçibəy), Etibar Məmmədov, Rəhim Qa-zıyev, Nemət Pənahov (Pənahlı) və Xalıq Ha-ciyevdən (Bahadır) ibarət bu şuranın hansı niyyətlə (hansi sağlam niyyətlə) yaradıldığını mən nə onda anladım, nə də sonralar.

Yanvarın 13-ü yadımda erməni talanlarının başladığı gün kimi də qalıb. Dəmiryol vağzalı yaxınlığında kütlənin bir qarını necə amansızlıqla tapdadığını gözlərimlə gördüm. Şuşədən buraxılmış cin fəlakəti beləcə yaxınlaşdırırırdı.

Yanvarın 18-də və 19-da artıq Mərkəzi Komitənin (indiki Prezident Sarayının) qarşısına köç eləmiş mitinqlərdə də oldum. Gərgin bir atmosfer vardi. Qorbaçovun Azərbaycana yolladığı emissarlar - Girenko və Primakov, gərək ki, ayın 17-də televiziya ilə çıxış edib Bakıda fövqəladə vəziyyət elan olunmayacağını bildirənlər də, bizimiz üstdə qırğıın təhlükəsinin dolaşdığını elə mitinqin gedisi göstərirdi.

19-u mitinqinin aparıcısı Bakı Dövlət Universitetinin müəllimi, şübhəli reputasiyası olan Vəkil Hacıyev idi. Tez-tez şəhərin bu və ya başqa istiqamətində canlı qüvvəyə ehtiyac olduğunu elan edərək adamları qoşunların qarşısını almaqçün qurulmuş barrikadalarla getməyə səsləyirdi.

Həmin gün, ya da 18-i mitinqində Seyid Tahir Qarabaği adında birisi çox təhrikçi çıxışıyla meydanı coşdurmuşdu (bu adam sonralar da Azərbaycan siyasetində ara-sıra göründü - hər dəfə də təhrikçi rolunda). Culfalı Ramiz deyilən saqqallı bir cəbhəçinin (hazırda AXCP

və onun sədri haqda tez-tez öz mövqeyini dəyişən keçmiş siyasi məhbus Ramiz Tağıyev) Seyid Tahirdən betər çıxışı da yadına gəlir.

Həm 18-i, həm də 19-u mitinqinin əsas tələbi Vəzirovun istefaya göndərilməsi idi.

19-u axşam mitinqdən universitetin yataqxanasına qayıtdım. Dilxoruydum, ancaq hər şeyin yaxşı qurtaracağına ümidiyi itirməmişdim. Hətta yaxın günlərdə Şuşaya gedəcəyimi düşünüb (qış tətilinə çıxmaga cəmi bir imtahanim qalmışdı) bir az sevinən kimi də oldum.

Saatı xatırlamağa çətinlik çəkirəm. Ancaq atəş səsləri indi də qulağımdadı. Pəncərəni açdım. Səs lap yaxınlıqdan, Salyan kazarması tərəfdən gəlirdi. Tez geyinib aşağı endim. Yataqxananın girəcəyində vəlvələ düşmüdü, kimi deyirdi adamlara atırlar, kimi də deyirdi, yox, havaya açılan atəşə oxşayır.

Tələbə şəhərciyinin həyətinə o avtobusu kimin (və ya kimlərin) gətirdiyini sonralar da bilmədim. Ancaq o avtobus məhz yataqxanadakı tələbələri qaynar nöqtələrin birinə aparmaq üçün gətirilmişdi. Getmək lazımlı olduğunu hamı

dərk eləyirdi, ancaq hara - bunu dəstənin qabağına düşən Qorxmaz İbrahimov dedi: "Leytenant Şmidt zavoduna gedirik, qərargaha!"

Coğrafiya fakültəsinin tələbəsi Qoxmaz "Yurd" Birliyinin və AXC universitet şöbəsinin ən fəal üzvlərindən biri, çox vətənpərvər oğlanıydı. Şair Məmməd Arazın qardaşı oğlu kimi də ayrıca hörməti vardı. Hara getmək lazıim gəldiyini bizdən hər halda yaxşı bilməli olan adamın sözünü çevirmək düz gəlmirdi, həm də axı Leytenant Şmidt adına zavodda (indi Səttarxanın adını daşıyır) Milli Müdafiə Şurası məskunlaşmışdı.

Ancaq avtobusa oturandan sonra mən Qorxmazla çox isti münasibətlərimizə güvənib (ona "yer üzünün ən gözəl naxçıvanlısı" deyirdim, elə indi də deyirəm) atəş səsləri gələn Salyan kazarmasına getməyin düz olduğunu dedim: "Qadınları, uşaqları çıxarmaq lazımdı". Dərhal beyninə batmasa da, yer-yerdən reaksiyalardan çoxluğun kazarmalara doğru getmək istədiyini görüb razılaşdı (doğrudu, Qorxmaz kazarma tərəfdə çox ləngimədi, yenidən avtobusa oturub kiçik bir qrupla qərargaha getdi).

Havaya atırdılar. Ancaq elə ilk baxışdanca görünürdü kü, bu, müvəqqəti haldı.

Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinin (indiki adını bilmirəm) yanında düşmüsdük, "Olimp" mağazasına enən yol tərəfdə. Qaranlıq pəncərələrdə silahlı əsgərlərin qorxunc kölgəsi, havaya aramsız atəş, həyəcanlı kütlə. Qadın kişidən az deyildi. Balaca uşaqlar da vardi.

İlk işimiz qadınları, uşaqları bacardığımız qədər uzaqlaşdırmaq oldu. Dil töküb yalvarmaq lazımlı gəlirdi, çoxu heç adamı eşitmək də istəmirdi. Ancaq qaynar qazanın həndəvərində də yanmağın təhlükəli olduğunu başa düşənlər çıxıb gedirdi.

Şair Famil Mehdinin şərqşünaslıq fakültəsində oxuyan oğlu Nəriman da (indi "Lider" televiziyasının idman redaksiyasında çalışır) bir qrupla burdaydı. Əlində meqafon əsgərlərə aramsız müraciət edirdi: "Soldatı, odumaytes, vspomnite Tbilisi!"

O zaman Azərbaycanda çoxları elə güman edirdi ki, bütün dünyada lənətlə qarşılanmış Tbilisi qırğınından (9 aprel 1989-cu il) sonra sovet ordusu öz vətəndaşına atəş açmaz. Ancaq Nərimanın "vspomnite Tbilisi" sözləri avtomat şaqquşılışında eşidilməz olurdu.

Qəflətən partlayış səsi gəldi. Ardınca avtomatlar "xorla oxumağa" başladı. Qeyri-ixtiyari

saata baxdım. Yanılmıramsa, 1-ə işləyirdi. Gecə 1-ə. Artıq hərbi texnikanın səsi gəlirdi.

Camaatla birgə üzüyuxarı - 5 nömrəli çörək zavoduna tərəf qaçdım. Əvvəl bir həyət evinin darvazasından içəri girməyim, orda çox ləngiməyib zavoda sarı diklənməyim, binaların birinin blokunda gizləndiyim dumanlı yadıma gəlir. Yanımdakıların çoxu tanımadığım adamlar idi. Təzədən yola tərəf, binanın tini-nə çıxanda tankları gördük. Sürətlə yolun o biri tərəfinə keçib binaların arasıyla yataqxana-ya tərəf qaçdım.

Şəhərciyin həyəti tələbəylə doluydu. Hərə gördüğünü və ya eşitdiyini danışındı, hamını həyəcan, dəhşət bürümüşdü. Şəhərin başı üzərindən işiq saç-a-saça viyıldayan gülləllər ara vermirdi. Qaranlıq şəhər və avtomat şaqqıltısı. Sanki ucqar bir kənddə itlər ağız-ağıza verib hürüşür - biri yaxından, biri uzaqdan...

Kimsə dedi, burda kom dayanmaq olmaz, ruslar universitetin əlindən yanıqlıdı, mütləq yataqxanaya gəlib çıxacaqlar. Bu söz uşaqlara təsir elədi, çoxu dağılışdı.

1988-ci ilin noyabr mitinqlərindən sonra Bakıda komendant saatı tətbiq olunanda ordu bölmələri az qala hər gecə bizim yataqxanalarda pasport rejimini yoxlayırdı. Onların uşaqları necə incitməyi hamının yadındaydı.

Benzin dolu bir-iki butılıkın hasarın dibinə düzüb mövqe tutan oğlanı fikrindən daşıındırmaq bir az çətin oldu, amma o da axırda geri çəkildi.

Yuxarı qalxıb uşaqlardan birinin otağında çay içib qızıldım. Təzədən həyətə düşəndə Qəniməti gördüm - "Azadlıq" qəzetinin indiki baş redaktoru Qənimət Zahidi. Hərəkatın ən bərkgedən gənclərindən idi. Bir müddət əvvəl böyük dəstəylə Qubadlinin müdafiəsinə yollanmışdı. Bakıya ləp təzəcə qayıtdığını dedi, üzgözü tüklü (onda hələ indikitək saqqal saxlamırdı), gözləri yuxusuz dayanmışdı. Bir xeyli dərdləşdik, sonra gözünün acısını almağa getdi.

14

Gecənin bir aləmində saysız-hesabsız zirehli texnikanın, əsgər dolu hərbi maşınların indiki Mətbuat prospekti ilə şəhərin inzibati binalarına sarı getməyi indikitək gözümüz qabağındadı. Səhərisi həmin gecə hətta evinin içində də gülləyə tuş gələnlərin olduğunu biləndə mənə çatdı ki, həyatımı risk altında qoymuşammiş. Təsəvvürünüzə gətirin ki, tanklar, BTR və BMP-lər, kuzovu avtomatlılarla dolu URAL maşınları bir-bir keçir, mən də əvvəl-əvvəl ürək eləmə-səm də, atmadiqlarını görüb düz yolun kənarında, şəhərciyin darvazası ağızında dayanıb baxı-

ram.

Basılmış şəhərin aqlar və qəzəbli görkəmi. Hər tini, hər küçəni tutmuş zirehli texnikanın, əsgər və zabitlərin işgalçı ordu təəssüratı. Yanvarın 20-si səhərindən yadımda qalan bunlardı. Tələbə yoldaşım Gündüzlə ("Azadlıq"ın keçmiş redaktoru Gündüz Tahirli) Mərkəzi Komitənin qarşısındaki mitinqə getməyimiz, qaydanbaş Nazirlər Kabinetinin qarşısında sinəmi açıb tankın üstündə dayanmış avtomatlıya "Strelyay!" deməyim də yadıma gəlir.

Sonuncu imtahanımı vaxtından qabaq verdim - yanvarın 21-də. O vaxt Bakıda qardaşım və bacım da oxuyurdu, onlar semestr imtahanlarını bir neçə gün önce bitirib məni gözləyirdilər. Bu dəhşətli faciənin içində onları daha neçə gün də yubatmaq istəmədim.

Həmin gün tələbə dostlarımla Semaşko xəstəxanasının morquna getdik. Mən heç toyuq kəsiləndə baxa bilmirdim. İndi birdən-birə bu qədər meyitin qalaqlandığı morqun düz ortasında durmuşdum. Sinəsi deşik-deşik olmuş, üz-gözündə qan laxtalanmış neçə insan. Ağbəniz, olduqca gözəl bir qızı heç birimiz dözə bilmədik. Mən o morqdan gözümdən yaş axa-axa çıxanda daha sovet vətəndaşı deyildim.

21-i axşamı qatarla Qarabağa yollandıq - qardaşım, bacım, bir də mən. Fikirləşirdik, görən, evə nə vaxt çatacağıq. Bakı-Stepanakert qatarı Ağdamdan o yana keçmirdi. Ağdam-Şuşa avtomobil yolunu da ermənilər çoxdan bağlamışdı. Götür-qoy eləyə-eləyə qərara gəldik ki, vertolyot da olmasa, yol açılana kimi xalımızgildə qalarıq - Ağdamın Muğanlı kəndində.

Yanvarın 22-si - şəhidlər dəfn olunan gün - Ağdamda çox gözləsək də, Şuşaya gedə bilmədik, Muğanlıya gedəsi olduq. Hesabla evdə bizdən nigaran qalmamalıydılar, çünki qardaşım Nazim (indi "Yeni Müsavat"ın redaktoru - Nazim Sabiroğlu) hələ yanvarın 20-si səhər tezdən birtəhər Şuşaya zəng vurub atamlı danışmış, "Bakı bir az qarışib, sağ-salamatıq, nigaran qalma" demişdi.

Nazim bacımla kirayədə qalırdı, atamlı danışanda hələ biz bir-birimizdən xəbər də tutmamışdıq, amma çox düz eləyib onu bəri başdan arxayı salmışdı.

Ayın 24-nə kimi Muğanlıda qaldıq. Kəndin radio qovşağında qısa fasılələrlə oxunan xırda mətn, deyəsən, belə başlayırdı: "Yanvarın 19-dan 20-nə keçən gecə sovet qosun his-

sələri Bakını zəbt edərək dinc əhaliyə amansızcasına divan tutmuşlar..."

Kənddə qurulan yas çadırında hamının məni sorğu-sualı tutması, sovet hökumətinin və yerli kommunist rəhbərliyinin xəyanəti ilə yanaşı, Xalq Cəbhəsinin bəzi səhvlərindən də danışmağım yadına gəlir.

Çox təəssüf ki, Azərbaycan xalq hərəkatının başında dayananlar sonrakı illərdə daha bağışlanmaz səhvlərə yol verdilər. Azərbaycan indiki acınacaqlı durumuyla həm də onların əl işi, sənət əsəridir. Ancaq bu da bir başqa söhbətin mövzusudu.

Nəhayət, yanvarın 24-ü Ağdam-Şuşa yolu açıldı. Deyəsən, elə həmin gün Stepanakertdə Respublika Təşkilat Komitəsi fəaliyyətə başlamışdı. Dörd bir tərəfdən rusların qoruduğu maşın karvanıyla Şuşaya gedirdik. Neçə vaxtdan bəri bağlı qalan Dağlıq Qarabağ yolu 20 Yanvar şəhidlərinin qanı bahasına açılmışdı...

17

H.Sabiroğlu. QARABAĞ SÖHBƏTLƏRİ

Dağ boyda atamı yumağa dönmüş gördüm Şuşada. Həyatın hər üzünü görmüş və heç vaxt qəddini əyməmiş kişi sınmışdı. Kədər və qəzəb boğurdu onu. Bir azərbaycanlı kimi çəkdiyi qədər də bir ata kimi nigaran qalmışdı.

Ağdamda olanda Şuşaya zəng vura bilməmişdik. Kənddə rabitə işləməmişdi, şəhər poçtunun qarşısındasə qələbəliyi, oğul-uşağından, qohum-əqrəbasından xəbər tutmaq-cün növbə gözləyib özündən gedən adamları yarıb keçmək mümkün olmamışdı. Ağdamın özündə yaşayan qohumlara baş çəkib Şuşanı sifariş eləyə bilərdim, eləməmişdim. Ayın 23-ü axşamı Ağdamda yaşayan bibim oğlu Eldar Muğanlıya gəlib (atam Şuşadan zəng vurubmuş ki, uşaqlardan xəbər yoxdu, get bax, birdən gəlib xalasigilə getmiş olarlar) məni buna görə möhkəm danlamışdı. Onda hansı səhvə yol verdiyimi başa düşməsəm də, Şuşada anladım.

Demə, Şuşada söz çıxıbmış ki, Bakıda ölənlərin arasında bir şusalı universitet tələbəsi də var. Bəlkə də hansısa bədxahın işiymiş - deyibmiş ki, ölən universitetdə oxuyan iki qardaşdan biridi. O zaman Bakı Dövlət Universitetində çox şusalı təhsil alırıldı, ancaq iki qardaş tələbə yalnız biziydik. Bizdən də ki, yanvarın 20-dən bəri xəbər çıxmamışdı. Düz ayın 23-də Eldar Muğanlıya gəlib bizi öz gözləriylə görənə kimi.

Xalqına üz vermiş faciə, həm də bir neçə gün övladlarından xəbər tuta bilməyib başından asılı qalması atama baha oturdu. Yanvarın

son günlərində çox ağır xəstələnib yorğan-döşəyə düşdü və bundan sonra ha əlləssə də, özünü cəmləyə bilmədi. Yanvar faciəsində tapdığı xəstəlik il yarım sonra onu əlmizdən aldı.

Şəhidlərin qırxınacan üzümü qırxmağa üzüm gəlmədi. O yanvarda adam sağ qaldığına utanırdı.

Gör o vətən hara gəlib çıxdı.

20 yanvar 2006

19

FEVRAL, 1988

(*"Qarabağ söhbətləri"*)

O günü bütün təfərrüati ilə yadda saxlamışam. Stepanakertin girəcəyindəki Şuşa avtovağzalınacaq, deyəsən, avtobusla düşdük. Şəhərin yuxarı başında yerləşən Kərkicahan qəsəbəsinə isə taksiylə qalxdığımız dəqiqli. 1988-ci il fevralın 4-üydü.

Ağdamlı xalam oğlu İntiqamlaydıq. Kərkicahanda xalamız olurdu, həm də İntiqamın bacısı Vüsələ orda ərdəydi. Çoxdan görmədiyim qohumlara dəymək ürəyimdəniydi, üstəlik, bələ bir vaxtda camaatın ovqatını öyrənmək fürsəti düşmüşdü. Payızda SSRİ rəhbəri Qorbaçovun köməkçisi Aqanbekyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi zərurəti haqda bəyanat səsləndirmiş, ardınca ermənilərin eyni tələblə imza toplamaları xəbəri yayılmışdı. Yanvarda Şuşa ətrafindakı yüksəkliklərə kimlərinsə sancdığı ağ bayraqlar isə təslimcilik rəmzi və bu gün-sabah xoşagelməz hadisələr olağaçına işarə kimi narahatlıq doğurmuşdu.

Erməni sürücü Kərkicahana maşın sürməyə o qədər də həvəs göstərmədi. Ona çox pul verəsi

olduq. Yol həqiqətən kələ-kötür və palçıqlıydı. Abad, səliqə-sahmanlı Stepanakertə bitişik qəsəbənin yolları Bakının Alatalalarını xatırladırıldı, hərcənd burdakı tikililər "samastroyka" deyildi, evlər gözəgəlimliydi (Son illər Kərkicahan xeyli böyümüşdü. Bunun fərqi nə sonralar, Şuşadan əl içi kimi görünən Stepanakerti nəzərlərimizdə ikiyə bölməyə başlayanda vardıq. Qarabağ hadisələrinə qədər Şuşadanancaq Stepanakertin artaarta getdiyini görürdük, şəhəri bizimkilərə və ermənilərə aid hissələrə ayırmamışdıq).

Kərkicahan qarışq obaydı. Dağlıq Qarabağın müxtəlif kəndlərindən, həmçinin qonşu rayonlardan (əsasən də Laçından) köcüb burda yurd salmışdilar. Stepanakertdə iş və dolanışq sarıdan problem azıydı, bu şəhərdə, sovet dövrünün ifadəsiylə desək, düzlük vardı. Zəhmətkeş və mərd camaati vardi Kərkicahanın. Münaqişə illərində bunu bütün Azərbaycana sübüt elədilər - 1988-ci ilin fevralından 1991-ci ilin dekabrına kimi düşmənlə üz-üzə, göz-gözə dayanıb torpağı qorudular.

Qohumlar, lap çox da xalam qızının əri İşgəndər məndən ötrü özünü həlak elədi. İntiqam onun evində, təbii ki, çox olmuşdu, mən birinci dəfəydi gəlirdim. Həm də yeznə məni bir növ Bakıdan gələn adam (universitetin ikinci kursunda oxuyurdum) kimi qəbul eləmişdi, ağızmdan çıxan hər kəlmədən bu torpaq haqq-hesabının

nə söhbət olduğunu almaq istəyirdi. Mən də biliyimdən danışır, amma ən çox ondan nəsə eşitməyə can atırdım - şəhərdə vəziyyət necədi, ermənilərin münasibətində nə dəyişib və s.

Gün ötənəcən qohum-əqrəbanın əl-ayağı o evdən çəkilmədi. Bizi görməyə gələnlərin hər biri dizini qatlamamış erməni söhbətini təzələyir və bu gərgin axarlı söhbətdə mən hərdən ləp qızışib "ekstremistlik" eləyirdim.

Dönmək məqamı gələndə İsgəndər bizi Şuşayacan öz maşınında aparacağını dedi. Buna heç bir ehtiyac yoxuydu, Şuşa taksiləri gecəyə kimi işləyirdi. Amma əl çəkmədi. İsgəndər, biz tərəf demiş, "ləyaxlı" oğlanıydı, amma mənə elə gəldi ki, bu artıq əziyyətə başqa səbəbdən girişir - bizi tək buraxmağa ürək eləmir.

Stepanakertin hər tini kom-kom yiğışib nəyisə qızığın müzakirə eləyən adamlarla doluydu. Bu şəhəri əvvəllər heç belə görməmişdim, elə maşınımızı qəribə-qəribə sözən baxışlar da yeniydi. Səhər biz gələndə bu mənzərə yoxuydu, deməli, iş vaxtı qurtaranda yiğışırlar...

Stepanakertdə mən elə də çox olmamışam. Hərdən özüm kimi futbol xəstələrinə qoşulub SSRİ çempionatının ikinci dəstəsində oynayan yerli "Qarabağ"ın oyunlarına baxmağa getmişəm. Arada dükan-bazara, xəstəyə baş çəkməyim də

olub. Yeri gəlmışkən, mən böyrəyindən yatan bibim oğlunun yanına getdiyim həmin gün xeyli təsirlənmişdim - o xəstəxanada gördüğüm təmizliyi və qayda-qanunu ona qədər nə Şuşada görmüşdüm, nə də Azərbaycanın ayrı yerində.

Nisbətən iliq xatirələr də var - səkkizinci sinfdə oxuyanda basketbol yarışına getməyimiz. Onda Stepanakertdə bir həftə qaldıq. "Qarabağ" mehmanxanasının pəncərəsindən Şuşanın teleqülləsində közərən işığa baxıb necə də kövrəlirdik. Şaxtada-boranda tibb texnikumunun qabağında var-gəl eləməyim də yadimdən çıxmayıb (orda nə itim azdığını ağırtmayaq). Amma Stepanakert yadimdə məhz son səfərimdəki kimi qalıb - Kərkicahandaki o narahat söhbətlərlə, hər tində dayanan topa-topa adamlarla...

23

Dolamaları ürəyimdən qara qanlar axa-axa geridə qoyub Şuşaya yetişəndə doğma şəhərdə də adamları topa-topa gördüm. Amma bizdə elə həmişə topa-topa dayanıb Allah-bəndə söhbəti eləyərdilər. Şəhərdə elə bir narahatlıq yoxuydu. Camaat ermənilərin qalxa biləcəyini ağlına gətirmirdi. Bizim başımıza gələnlərin çoxu elə ağlımızına gəlmədiyindən gəlir axı...

Şuşadan çıxməq hər vaxt mənə çətin gəlirdi, bir neçə gün canımı qoymağə yer tapmirdim.

Amma o semestr tətilindən Bakıya çox dilxor qayıtdım. Elə hey bu işlərin axırını düşünürdüm.

Qrup və otaq yoldaşım Əlisəfayla söz vermişdik ki, qış tətilindən qayıdanda "boş-boş söhbətləri" buraxıb mütaliəyə girişəcəyik. İl yarım ərzində biz Şimali Azərbaycanı müstəqil dövlət "eləyib" cənubla "birləşmiş", rüşvətin kökünü "kəsmiş", mənəvi pozğunluğu "aradan qaldırmış" və bu əsnada bir-birimizi yorub bezdirmişdik. Hətta Qarabağdan təzə xəbərlə gəlməyim də vədimizi pozmağa bəhanə ola bilməmişdi, Əlisəfa kitabxanadan rus klassiklərinin bir yığın əsərini gətirib otağı qıraət zalına çevirmişdi. Bu mütaliə sükutu üçcə gün çəkdi - fevralın 13-də Stepanakertdə mitinqlərin başladığı xəbərini elə həmin Əlisəfa gətirdi.

Bundan sonra nələr baş verdi, hamiya bəlli-di. Dastan açmaq, siyaset girdabına qayıtməq istəmirəm. Mən Qarabağ söhbəti eləyirəm. Bu, 1988-ci ilin fevralında, Stepanakertə son sefərindən 9 gün sonra həyatının növraqı pozulmuş bir adamın hekayətidi.

Əsgərliyin yarıdan çoxunu Ermənistanda keçirmişəm - Ecmiədzində. Hərbi hissəmiz bütün

ermənilərin baş məbədi olan kilsəylə divar qonşusuydu. Mən o kilsədə olmuş, hətta katalikos Vazgeni görmüşdüm. Marağa getmişdim. Əsgər panamasını sol qolumun üstünə, sağ əli-mi sinəmə qoyub kilsəni gəzəndə evimizin beş addımlığındakı Aşağı Gövhər ağa məscidini xatırlamışdım - onu ərzaq anbarına çevirmişdilər, minbərində də qumar oynayırdılar.

Eçmiədzindən ayrılib evə qayıtdığım günün də Qarabağa dəxli var. Əmrimi aldığım axşam yır-yığış eləyib səhər saat 5-də "çast"dan çıxdım. Eçmiədzindən Yerevana yarım saatlıq yolu yıldı. Ordan Stepanakert avtobusuyla evə gedəcəkdir. Avtobusun saat 7-də çıxdığını mənə "çast"dakı Qarabağ erməniləri demişdilər.

Şəhər boşuydu. Qarşıma ilk çıxan milis maşını oldu, məni görən kimi səkiyə yan alıb saxladı. İki nəfəriyidilər. Gərək ki, kapitanıydı soruşan:

- Soldat, kuda idyoş?

Bizim hərbi hissə "bespredel"də ad çıxarmışdı - Eçmiədzində ev də yarmışdilar, qız da zorlamışdilar, ona görə hava işıqlaşmamış şəhərdə yol ölçən əsgərin milisə şübhəli görünməsinə təbii qəbul elədim:

- Uvolilsya, domoy yedu.

Azərbaycanlı olduğumu göydə tutdu - gözlərindən oxudum. Diqqətlə məni süzdü. Əy-nimdəki "paradnı" formadan, əlimdəki diplomatdan "uvolit" olduğum yəqin ki, bilinirdi, amma görünür, tam əmin olmadı:

- Dokumenti pokaji.

Döş cibimdən hərbi bilet çoxarıb verənə qədər sorğu-sual davam elədi:

- Poçemu tak rano?

- Stepanakertskim avtobusom poyedu, sem çasov.

Bayaqdan sıfətini turşutmuş kapitanın üzündən işiq ötdü:

- Iz Karabaxa?

- Da.

- Kakoqo qoroda?

- Şaşa.

Biletin üzünü də açmamış geri uzatdı:

- Zemlyak!

Çıxbı getdilər, mən də bir xeyli karıxmış yoluma davam elədim. Həlbət Martuni, ya da Mardakert ermənisidi deyə düşündüm. Görünür, qarabağlıının sənədini yoxlamağı özünə siğışdırmadı.

Qarabağ ermənilərinin Ermənistən ermənilərindən müəyyən qədər fərqləndiyi haqda çox danışılıb. Hətta bu qədər hadisələrdən, Qarabağ ermənisinin mataha minməsindən, Ermənistəni ələ keçirməsindən sonra da "köklü" ermənilər onlara yuxarıdan aşağı baxır. Britaniyalı jurnalist Tomas de Vaalın kitabından oxuyuram ki, Ermənistən erməniləri qarabağlı soydaşlarını sevmir, onlara tərsliklərinə görə eşşək deyir-

lər. Öz aramızdı, bizlərdə də Qarabağ azərbaycanlılarını bəyənməyənlərin "eşşək qarabağı" ifadəsi var.

Nə isə, Qarabağ ermənisinin başqa ermənidən fərqi bizə maraqlı deyil, sadəcə, Qarabağ söhbəti eləyirik, bu söhbət də onlarsız alınmır.

Ermənilərlə sən deyən oturub-durmamışam.
Mehriban dolandığım qonşular, yaxın məhlə
yoldaşlarım, çox isti salam-əleyk elədiyim
adamlar olub.

Evimizdə çox erməni ustası işləyib, yadimdə
halal adam kimi qalıblar.

Amma atamın yaxın erməni dostları vardı -
Şuşada da, Stepanakertdə də, qıraq yerlərdə
də. Bəzilərini tanıyırdım, evimizə gələrdilər.
Bəzilərinin yalnız adını eşitmişdim, üzünü gör-
məmişdim. Onların biri də çoxdan köçüb Rusi-
yada yaşayan, Şuşaya hərdən gəlib-gedən Le-
nort idi. Haqqında çox eşitdiyim bu adamı
mən axıracan görmədim də. Əvəzində bir ne-
çə il bundan qabaq xəbərini aldım.

Bu əhvalatı Rostovda yaşayan qohumlarının
yanından qayıdan Mehman adında bir şuşalı ba-
laşı danişdi. Deyir, ticarətlə məşğul olan qohum-
larımın dükanlarında vaxt keçirirdim: "Günlərin
birində dükanın qabağında iki xarici maşın da-
yandyı. Maşından düşən adamların biri, pəzə-
vəng cavan bizə yaxınlaşıb salam verdi, sonra

da qayıtdı ki, eşitmişəm bura bir şusalı gəlib, onu görmək istəyirəm. Dedim, mənəm. Əl uzatdı ki, mən də şusalıyam, Lenortun oğluyam".

Mehman danışır ki, böyür-başda bir xeyli erməni alver eləyirdi. Görünür, elə onlardan söz çıxıbmış ki, burda bir şusalı var. Durub Krasnodardan bura gəliblər: "Lenortu çox görmüşdüm. Dədə-baba qonşumuz olub. Bir qolu yoxuydu. Rusiyada yaşadığını bilirdim".

Xoş-beşdən sonra erməni dirənir ki, mütləq Krasnodara getməliyik, atam mənə şusalısız qayitmamağı tapşırıb. Mehman deyir, qaldım qırıla-qırıla: "Bilirəm ki, bunlar mənə hörmət eləmək istəyirlər, qorxacaq bir şey yoxdu, amma basa-basa Krasnodara getmək də istəmirəm, özü də erməniylə".

Çox dirəssələr də, xeyri olmur. Axırda erməni əl çəkir, amma qayıdır ki, bəs atam dedi gəlməsə, ondan bir şeyi mütləq soruş:

- Sabir müəllimi tanıyırsan? Kəllə Sabiri...
- Tanıyıram, yaxşı tanıyıram, atanla möhkəm dost olublar. Rəhmətə gedib.

- Nə vaxt rəhmətə gedib?
- Şuşa çıxmamış ölüb, 91-ci ildə, xəstəydi.

Mehman deyir, erməni elə bil yüngülləşən kimi oldu:

- Atam Şuşa gedəndə Sabir müəllimin evini dağılımış görüb, o vaxtdan bir şusalı axtarır ki, öyrənsin-görsün Sabirə bir şey olmayıb ki?..

Evimiz Şuşanın işgalinə iki ay qalmış yanılıb külə döndü. Köçhaköç vaxtı, demək olar, heç nə çıxarmadıq. Hətta şəkilləri götürmədik, atanın qəbrindən artıq deyildilər. O ev yüz əlli ilə qurulmuşdu. Bir nəslin tarixinə güzgü tutan şəkillərlə birgə yandı. Atamın qəbri də vətəndəy-kən qürbətdə qaldı. Lenortun dostu Sabirə bundan artıq nə olmaliydi müharibədə?..

Beynimdə Qarabağ söhbətləri dolaşan bu günlərdə Rambuyedə nələrsə oldu. Bir daha sübut olundu ki, Qarabağ söhbətlərinin içində ən maraqsızı nöyüt və meyit alverçilərinin apardığı Qarabağ danışçılarıdı.

Qarabağ hadisələri başlayandan sonra ilk dəfə Şuşaya 88-ci ilin aprelində getdim. Evdə möhkəm tapşırılmışdır ki, qatarla gəlsən, müt-ləq Ağdamda düş.

Dünyanın düz vaxtında Bakı-Stepanakert qatarı həmişə Ağdamdan Stepanakertəcən çox yavaş gedirdi, ona görə adamlar hövsələsizlik eləyib Ağdamda düşərdilər. Mənsə hövsələsizlik eləməzdim, Şuşaya Stepanakert vağza-lından gedərdim.

Amma həmin gün Ağdam vağzalında düşəsi oldum. 1988-ci ilin apreliydi.

1988-in uşaqları bu həftə əsgərlik yaşına çatdılar.

Belə-belə Qarabağ söhbətləri var.

14 fevral 2006

30

BALALAR

(*"Qarabağ söhbətləri"*)

1988-ci ilin aprelindəki Qarabağ iki ay qabaq çıxdığım Qarabağ deyildi. Bunu Bakı-Stepanakert qatarı Ağdamda dayanan kimi hiss elədim. Ağdamda adətən yerlilər, bir də sərt relyefli beş-on kilometr yolu tısbağa sürətilə getməyə hövsələsi çatmayan sərnişinlər - şuşalılar, laçınlılar, Dağlıq Qarabağ mərkəzinə yaxın kəndlərin camaati düşərdi. Ancaq indi perronda qələbəlik yaranmışdı, vağzal taksilərinə tərəf tələsənlərin sayı-hesabı yox idi. Vəqonun pəncərəsindən seyr elədiyim bu mənzərə evə zəng vuranda eşitdim "mütləq Ağdamda düşərsən" xəbərdarlığının boş söz olmadığını göstərirdi. Bu basabas və tamburun o biri başında dayanmış ər-arvad erməninin heyrətli nəzərləri (yəni hamı - bütün azərbaycanlılar - düşdü, bu nə əcəb qalıb?) həmişəkitək Stepanakertəcən getməyi planlaşdırıran bəndənizi ayıltdı. Mən də düşdüm.

Qayıdanbaş da Stepanakert vağzalını görmək qismət olmadı, atamla bibioğlum məni maşınla gətirib Ağdama qoydular. Yolumuzun qısalmasıyla, qısala-qısala uzanmasıyla barışmaqdan başqa çarə yoxuydu.

Apreləcən çox şey baş vermişdi - Əsgəran qalasının yaxınlığında iki azərbaycanlı qətlə yetirilmiş, Quqarkda, Sumqayıtda qırğın olmuş, Ermənistandan köç başlamışdı. Bu xəmirin nə qədər su aparacağını heç kim deyə bilməzdi, amma yaman işə düşdüyümüz ortalıqdaydı.

Şuşaya yas yerinə, bibim ərinin qırxına getmişdim. Elə də yaşı adam deyildi Mikayıl dayı. Canı ağrımağına ağrıyırıcı, amma qəfil bəla kimi gələn hadisələr ürəyini zora salmasaydı, ölməzdi. Fevralın 26-da televizora baxdığı yerdə ürəyini tutub yarımcı dəqiqəyə oğlu Vamiqin qucağında keçinmişdi.

Mən o yasacan ölü yerində adamların az qala piçiltiyla danışdığını adət eləmişdim, indi hamı səsinə qüvvət vermişdi. Hüzr qalmışdı bir qıraqda, dərd dərdə üstün gəlmişdi.

32

Xeyir-şər məclislərinin urvatdan düşəcəyi, toylarımızın bəyənmədiyimiz Bakı toylarıyla eyniləşəcəyi, binaların, kvartalların, yataqxana-ların arasında yas mağarı axtaracağımız da olacaqdı - amma hələ sonra, sonra...

Şuşada heç bir çaxnaşma, toqquşma baş verməsə də, artıq ermənilərə münasibət soyumuş-

du. Bibimgilin ailəvi dostu daşaltı Edik də yasadı. Bu adamı uşaqlıqdan tanıyırdım, hətta bir ara, mən əsgərliyə getməmiş eyni idarədə işləmişdik - sözlü-söhbətli, zarafatçı adam olduğunu bildirdim. İndi kirimişcə oturmuşdu, camaat qəbir üstünə gedəndə maşınınına heç kəs oturmadı da.

Bu soyuq müharibə 1988-ci ilin sentyabrına-
can davam elədi. Bir günün içində Stepana-
kertdən 15 min azərbaycanlı qovan kimi er-
məniləri də Şuşadan üzülaşğı yolladılar.

Həmin ilin yayında qonşumuz Qariki son
dəfə gördüm. Leninqradda oxuyurdu. Şəhərin
gur yerində, budkadan siqaret alıb geri çevri-
ləndə üz-üzə gəldik. Əl tutduq. Az qala öpüşə-
cəkdik də, amma bir saniyənin içindəcə fikri-
mizdən daşındıq. Başını Stepanakert tərəfə əy-
di: "Görürsən də bu oğrashları..." Vəssalam, heç
hal-əhval da tutmadıq.

Bu əhvalatı isə vaxtilə "Avropa" qəzetində
yazmışam. Bufetçi Manyanın əhvalatını.

Manya on illərcə bizim məktəbin bufetini iş-
lətmışdı. Hadisələr başlayanda şagirdlər bufeti
boykot eləyib onu işdən çıxmaq məcburiyyə-
tində qoymuşdular. Deyilənə görə, Stepana-
kertdəki mitinqlərə dolma bişirib apardığı üçün
qəzəbə gəlibmiş.

Şuşada adətən gecə 1-ə, 2-yəcən şəhərdə
olurdum. Belə gecələrin birində evimizə sarı
düşəndə onu küçəni süpürən gördüm. Aramız-

da xeyli məsafə vardı, tez yolun o tərəfinə keçdim ki, qarşılaşmayaq, məni görəndə utanıbeləyər, yaxşı çıxmaz.

Olmadı, gördü məni: "Madağım (o, məktəbdə hamımızı belə çağırardı - bilmirəm, ya əzizim mənəsi verirdi, ya da buna uyğun başqa bir şey), niyə salam vermirsən? Allah baiskarın evini yıxsın..."

Qarğış nəyi dəyişə bilərdi? Həyatımız pozulmuşdu. Uşaqlıqda çayda çimməyə gedərdik - Daşaltı çayına. İndi olmazdı, Topxana meşəsi tərəfdəki erməni kəndlərindən enib adamın başına oyun aça bilərdilər. Cıdır düzünün qayalıqlarında görsənmək də məsləhət deyildi - adam nişangaha gəlirdi. Ağdama gediş-gəliş hər an dayana bilərdi - buna da öyrəşməliydik.

34

1988-ci ilin yayında Şuşada bir boşluq yaranmışdı. Adətən yayda aran camaati özünü Şuşaya verər, gəlmələrin sayı əhalini vurub keçərdi. İndi iki cüt-bir tək gəlmə vardi.

Şəhərin öz camaatına da həsrət qaldığı, küçələrdən əl-ayağın, evlərdən hənirtinin kəsildiyi vaxtlar da olacaqdı, amma hələ sonra, sonra...

1991-ci ilin dekabr axşamlarının birində Şuşaya çatanda dəhsətə gəldim. İlk dəfəydi Laçın

yoluyla gəlirdim, Ağdam yolu birdəfəlik bağlanmışdı. Su anbarının yanından bina evləri yesir gündə görünürdü. Tək-tük evdən işiq gəlirdi.

Yeni ili evdə qarşılıdıq, anam, qardaşım, mən, bir də həmin günlər Şuşada ezamiyyətdə olan İsrail Musayev - hərəkat dövrünün nəhəng jurnalistlərindən biri.

Şəhərdə çox qalmaq istəyirdim, qismət olmadı. Yanvarın 3-də qardaşım Nazim özü kimi şərə-şur adamlardan "dar gün üçün" aldığı (təbii ki, böyük qardaşdan gizlin) qumbarayla ehtiyatsız davranışın əlini darmadığın elədi. Nazim universitetin 4-cü kursunda oxuyurdu, imtahanlarını vaxtından qabaq verib ev-eşikdən muğayat olmağa gəlmişdi. Bir neçə gün Şuşa xəstəxanasında yatandan sonra onu vertolyotla Bakıya aparası oldum, orda bir neçə cərrahiyyə əməliyyatından keçdi. Qızlar (bacılarımı deyirəm) da Bakıda olduğundan anam bir müddət tək qaldı Şuşada. Bunu heç cür unuda bilmirəm.

Anam danışır ki, fevralın axır günlərində bir-dən-birə qapımıza xeyli it gəlmişdi. Deyir, yəqin Malibəylinin, Xocalının itləriymiş.

Şuşa çıxandan bir neçə il sonra anam boxçasından bir qoz çıxardı - həyətimizin qozuydu. Maraq üçün sindirdiq. Salamat qalmışdı. Hərə-

yə bir tum dənəsi qədər düşdü.

Payızda dərsdən qayıdanda bir dilim çörək götürüb qozun dibinə düşərdim. Qozla boyat çörəyin ayrı ləzzəti var. Qoz ağacının xəzəlini yandırmağın da.

Məktəb illəri unudulmazdı. İdmandan zəif olsam da, bir müddət basketbola getmişəm. Hətta məktəblərarası yarışlarda hakimlik də eləmişəm. Bir yol açıq-aşkar üz görüb erməni məktəbini internat uşaqlarına uduzdurдум. Ermənilərin məşqçisi Şmavon özündən çıxmışdı, axırda ona texniki fol verdim (bu isə iki cərimə atışı demək idi). Neçə illər sonra da şəhərdə rastlaşanda mənə tərs-tərs baxırdı.

Sınıf yoldaşlarımla o illəri ikiqat ağrıyla xatırlayırıq. Hərdən məktəbimizi göstərirlər. Kilsənin böyründəki məktəbdi.

Məscidlər kimi, kilsə də atılmış vəziyyətdəydi, qumarbazları özünə çekərdi. 1980-ci illərdə Yerevandan gələn ustalar təmir eləyirdilər, hədisələr yarımcıq qoydu.

Biz uşaq olanda danışırdılar ki, erməni-müsəlman müharibələrində bizimkiləri kilsədə edam eləyirmişlər.

Erməni-müsəlman müharibəsi beyinlərdə hə-

mişə gedirdi. Hər halda "Neftçi"- "Ararat" oyunlarında şəhər ikiyə bölünərdi. 1981-ci ildə "Neftçi" Yerevanda 6:1 hesabıyla uduzanda məhlə usağı Karonun başı bizə yandıq verdiyinə görə yarıldı.

"Neftçi" ayrı komandalarla oynayanda ermənilər özlərini elə göstərirdilər ki, guya bizə azarkeşlik edirlər. Elə biz də "Ararat" a oxşar münasibətdəydik - üzdə bir cür, içimizdə ayrı cür.

Ona görə düşməncilik eləmək çətin olmadı.

Karonun başını qonşumuz İntiqam yarmışdı. Daşı tolazlayanda nə desə yaxşıdı? "6:2!" İntiqam hesab arasındaki fərqi bir şuşalı məzəsiylə azaltmaq istəmişdi.

Şuşa məzələrinin tayı-bərabəri yoxdu.

37

Rəhmətlik Amil həkim Şuşikəndə - erməni kəndinə - yasa gedir. Babat vurandan sonra - xristianlar yasda içirlər axı - heyranlıqla qəbiristanlığına tamaşa eləyir. Çox abad qəbiristanlıqlmış. Deyəsən, kənd sovetinin sədri olub soruşan:

- Hə, həkim, nətəər qəbiristanlıqdı?

Amil həkim başını razılıqla bulayır:

- Qərbə (qəribə - yəni əla!) Amma bir az seyrəkdi...

Yox, tək ermənilərlə məzələnmirdilər.

Bu şəhərdə "Moskviç"inə təkər almaq istəyən nabələd adamı "zapçast" mağazasının müdürü Vaqif "kiosk" Fərmanın (guya "zapçast" da satır), ordan "aptek" Kamranın (guya Fərmanda qurtarıb, Kamranda olar), ordan da dəllək Nadirin üstünə göndərdikləri olub.

Danışırlar ki, bu Şuşa labirintində bir saatdan çox hərlənən kişini dəllək Nadir ülgücün qabağına salıb qovurmuş. Gör indi dəllək Nadirin dilxor vaxtına düşməssəydi, yazılıq füzulili Şuşada nə qədər fırlanacaqmış.

"Cin" Şahin deyilən birisi vardı. Ayaqqabının bir tayıni bir qardaşına, o birini o biri qardaşına satıb hərəsindən 100 manat alıb ki, gedirəm o biri tayıni da gətirəm. Sən demə, ayaqqabını Şuşa bazارında tanış ağdamlı alvercidən götürübmiş ki, qardaşının "razmeridi", xoşuna gəlsə, pulunu axşama çatdıracam. Ayağının ölçüsü eyni olan qardaşlardan üst-üstə 200 manat almağı bir yana, ağdamlının pulunu da vermir.

Cəriməni qardaşlardan biri - Xanoğlan çekir. Yaxşı ki, heç olmasa "Cin" Şahin ayaqqabının o biri tayıni da doğma qardaşına - Baloglana satıbmış...

Qohumum Kərəm danışır ki, qacqınçılıq vaxtı Sankt-Peterburqdə təsadüfən bir qadınla

tanış oldum. Demə, qadın nə vaxtsa Şuşa sa-natoriyasında dincəlibmiş. Deyir, qaqa, mən-dən nə soruşsa yaxşıdı:

- Okolo bazara odin çyort limonad proda-yet, yeqo znayes?

- Şaxin?

- Da, da, Şaxin! Ya ves soyuz obyezdila, tol-ko on mne limonad za 50 kopeyek podsunul.

Söhbət həmin "Cin" Şahindən gedir.

Qar yağanda qorxa-qorxa yeriyirəm. Öz-özümə düşünürəm ki, mən o Şuşa qarında nə cür yeriyirdim axı?..

Oğlumu dərsə aparanda deyirəm, bəs mən birinci sinifdən məktəbə tək gedib-gəlmisəm, qar da dizdən olurdu.

Uşaq qayıdır ki:

39

- Ata, bəs maşın yolunu nətəər keçirdin?

İndinin şuşalı uşaqlarının təsəvvüründə yol Bakının yolları kimidi axı.

Belə-belə Qarabağ söhbətləri var.

Bu həftə Qarabağ hadisələrinin 18 ili tamam oldu. Balaların çıyninə də yük düşəcək...

17 fevral 2006

ADAMLAR

(*"Qarabağ söhbətləri"*)

Qarabağ məndən ötrü daha çox adamlardan ibarətdi, dağ-dərə, çay-bulaq nə qədər əziz olsada. Onlar da unudulmazdı - nəinki Aşağı Daşaltı, Qayıçı göl, Uzun göl, Müsrüf gölü, Qotur bulaq, Şor bulaq, Xəlfəli çayı, Cıdır düzü, Salehin çayxanası, Qobu Xəlilin oğlu "Çompu"nun çayxanası, həyətimizdəki yasəmən, armud ağacı... heç xoruzumuzun pihiyi də yaddan çıxmayıb. Amma torpaq hər şeydən öncə adamlarıyla vətəndi.

40

Adamlar, adamlar, adamlar. Nə qədərdi onlar - hər biri Qarabağın, Şuşanın zərrəsi adamlar.

Babam dərzi Əyyubun elnən bir adı vardı. 19-cu əsrin sonlarında doğulmuşdu. Nə qədər qan-qada gördüğünü ağlım kəsəndə bildim - iki erməni-müsəlman qırğını, rus işğalı, 37-ci il, 41-45 müharibəsi... Bu cür bəlalardan keçə-keçə babam üzündə necə də nur, urvat saxlaya bilmişdi. Qat-qat asan sinaqlar zamanında, üzündən zəhrimər tökülen adamların zamanında buna heyran qalıram.

Müharibə vaxtı bütün gecəni cəbhə üçün əlcək, corab, kürk toxuyarmış. Dərzi maşınınə (taleyin işinə bax, alman istehsalı olan "Zinger" maşını!) sehrli alət kimi baxardım - sovetin fəsişlərə qalib gəlməyində babamın da əməyi olmuşdu. Cəbhə öz yerində, o ağır illərdə balalarını çörəyə möhtac qoymamışdı, kimsəyə qəddini əyməmişdi. Dünyanın düzələn vaxtında isə tək oğlu, atam Sabir gen-bol cavaklıq eləyib ona çox əziyyət vermişdi - dilə gəlməmişdi. Hər ağrını içində çəkib dərdi çöhrəsinə yaxın buraxmamış, kimsəyə səsini ucaltmamışdı.

6 yaşına bu nurlu-bərəkətli kişinin əlindən tutub çatdım. Mənə "semička" halvası alar, "Pاقورод"da (şəhərarası avtobusa belə deyərdik) gəzdirərdi. Aşağı məhlə uşağı Familin qışda arabamı əlimdən alıb qaçdığını yadımda qalıb. O arabanı babamla bir gedib geri aldıq. Sonra aralıqdakı dikə qalxıb arabaya oturdu, sürüşə-sürüşə gəlib düz yanımıda dayandı.

Bir yol bağçanın pəncərəsindən arxamca xalamın gəldiyini görəndə keçirdiyim hisslər də yadimdadı. Babam onda xəstə yatırıldı. Pəncərədən baxanda arxamca anamın yox, xalamın gəldiyini görəndə uşaq ürəyimə clamdı ki, babam ölüb.

Dərzi Əyyub Qarabağ adamıydı.

Atamı babamın ölümündən 19 il sonra itirdim. Tək Şuşada yox, tək Qarabağda da yox,

Azərbaycanın çox yerində onu Kəllə Sabir kimi tanıyırıdlar - həm ağlına-savadına görə, həm də cavənlilikdə vurub-tutan olduğuna görə.

Tələbə vaxtı “Beşmərtəbə”nin yanındakı dərzixanaya girməyim yadına gəlir. Atama kepka sifariş eləməyə getmişdim. Papaqçıyla söhbətin qısa olacağını düşünürdüm - ölçüsünü, parçasını, vaxtını deyib çıxacaqdım. Amma dərzi söhbəti uzatdı:

- Nətəər adamdı, cavandı, yaşıldı?
- Altmışa yaxın yaşı var, bir ağısaqqalvari kepka...
- İndiyəcən papaq tikmişəm ona?
- Nə bilim vallah, rayonda olan adamdı, Şuşada.
- Şuşada?
- Sabir. Bəlkə cavənlilikdə sizə kepka tikdirmiş olar.
- Hansı Sabir?.. Ə, birdən Kəllə Sabir olar ey?!
- Hə... Oğluyam.

Bayaqdan bəri iynə-sapla əlləşə-əlləşə Şəki ləhcəsinin şirin yerinə salan dərzi əlindəki hər şeyi stolun üstünə atıb üstümə yeridi, boynumu qucaqladı və yan otaqdakı dərziyə tərəf:

- Ə, Kəllə Sabirin oğlu gəlib - dedi.

Əvvəllər də bir yerdə tanışlıq verəndə belə isti münasibət görmüşdüm. Amma bu iki dərzi mənə ləp başqa planetdən gələn adam kimi baxırdılar. Şəkili heç özünə yer tapa bilmirdi:

- Ə, mən ölüm, sən də dədən kimisən?

Nəyə işarə elədiyini başa düşürəm:

- Yox, əşİ, mən fağıram...

- Vay, vay, ə, Sabir dərzixananın qabağında dayananda bir adam bura üzükə bilmirdi... Yox, ə, mən Sabirə elə-belə kepka tikə bilmərəm. Maa vaxt ver.

Bir həftə, bəlkə də on gün sonra sifarişin dalınca gedəndə anadan əmdiyim burnumdan gəldi. Yox, kepkaya söz ola bilməzdi, amma kişi pul götürmək istəmirdi, süpürləşə-süpürləşə, bir zülümənən axır pulu stolun üstünə atıb qaçdım.

Atamın möhkəm cavanlığının olduğunu mən qonum-qonşudan eşitmışdım, özü belə şeyləri dilə gətirməzdi. Biz gözümüzü açıb onu sayılıb-seçilən dil-ədəbiyyat müəllimi görmüşdük. Amma hərdən özü də ucundan-qulağın-dan danışardı. O da yeri gələndə. İndi danışacağım əhvalattdakı kimi...

43

12-13 yaşım olardı. Atamın yaxın dostu, şair Tofiq Bayram bizə gəlmışdı. Köhnə bir "Zaporojets"i vardı rəhmətliyin. Mən də maşın xəstəsi, bu "Zapi"nın içində saatlarla qurdalanmaqdən, rol firlamaqdan, siqnal verməkdən doymazdım. Axırda mənim əlimdən aparıb yuxarı məhlədə, "JEK"in qabağında saxladı maşını. Evimiz üzü enişəydi, rəhmətlik ehtiyat eləyirdi ki, birdən mən qurdalayanda yellənər, xatası çıxar.

Amma maşın məni maqnit kimi çəkirdi. İki gün səbir eləyəndən sonra özümü verdim yu-

xarı məhləyə. Bir məftil tapıb nəfəslik tərəfdən girişdim ki, qapını açım. Qəfildən kimse qolumdan tutdu:

- Nağayırırsan, ara, burda, düdük?

Bu məhlədə yaşayan erməni Borikiydi.

- Qolumu burax, qohumumuzun maşınıdı.

- Qohumunuzun maşınıdı? Bəs açarı hanı, məftil salırsan?! Bəlkə elə sənsən ə, mənim maşınımı aparan?

Demə, iki gün qabaq Borikin "Qaz-21"ni elə burdaca yarıblar, güman eləyirmiş ki, ogrunu tapıb.

Erməniyə sübüt eləyə bilmədim ki, qohumumuzun maşınıdı. Hətta milisə aparmaq istəyirdi, axır dedi səni aparacam evinizə, sübüt elə ki, qohumunuzun maşınıdı.

Borikin qolumu məngənə kimi sıxan barmaqları qapımıza çataçatda boşaldı:

- Səbirin oğlusan, ara?

Bayaqdan bu mənim qolumdan yapışmışdı, indi mən onu evimizə sarı sürüməyə çalışıram. Hirsimdən də ağlamaq tutub:

- Gəl də, köpöyoğlu, hara gedirsən?

Borik, atam yaşda bu adam ildirim sürətiylə üzüyxarı götürüldü.

Borikin gözünü atam cavanlıqda qırıbmış. Çiskindən-dumandan göz-gözü görməyən bir gecə evə gəlmiş. Erməni kilsəsi tərəfdə qəfil-

dən bu Borik çıxıb qarşısına: "Öz-özümə dedim gecənin bir aləmində, it havasında bu yəqin kilsədən qumar üstündən durub. Özü kimi beşaltı şarlatanla ora dadandığını eşitmışdım. Gecənin bir aləmi, şəhərdə bayquş ulyayır, tutdum bunun xirtdəyindən".

Borik and-aman eləyir ki, qohumlarigildən gəlir. Amma bir şapalaqdan sonra boynuna alır: "Udan adama oxşayırdı. Son qəpiyinə qəddər hər şeyi əlindən alıb dalına da bir təpik vurdum ki, bir də səni Allahın evində qumar oynayan görməyim".

Allahın evində qumar oynayan Borik sonralar həmişə atama deyirmiş ki, həmin gecə sənin əlindən salamat qurtarmağım Allahdan oldu...

Kellə Sabir Qarabağ adamıydı.

Tofiq Bayramın adını çəkdim. Atamlı Bakıda bir oxumuşdular. Bizə çox gələrdi, yayda da, qışda da. Qarabağın, Şuşanın dəlisiydi, bakılıydı, amma elə Qarabağ adamıydı.

Bir yol Stepanakert teatrının yubileyinə gəlibmiş. Deyir, mənə də estona, gürcüyə, rusa söz verən kimi söz verdilər:

- Slovo predstavlyayetsya naşemu doroqomu qostyu iz Baku...

Tofiq Bayramın "Ya ne qost, a xozyayin etoy zemli" sözləriylə başlayan o çıxışı iclasda necə pərtlik yaradırsa, yemək-içmək vaxtı ermənilər

onu zəhərləyirlər: "Gecə mehmanxanada gör-düm olurəm. Tez həkim çağırırdılar".

Amma həkimdən qabaq Tofiq Bayramın alovlu çıxışından xəbər tutan dostu, ağdamlı bir vəzifə adamı özünü yetirir: "Yubileydə Ağ-damın nümayəndələri də vardı, gedib danışıblarmış. Bu da erməni xislətinə bələd olduğun-dan gecəynən məni Stepanakertdən çıxarma-ğşa tələsib. Düz vaxtında gəlib çatmışdı. Məni maşına basıb Ağdama qaçırtdı, qoymadı ermə-ni həkim iynə vursun".

Təəssüf ki, mən o ağdamlı vəzifə adamının kimliyini unutmuşam. Hər kimiymişsə, çox tədbirli adammış. Qarabağ adamiymış.

Tofiq Bayram da elə Qarabağ adamiydi.

21 fevral 2006

46

NİYYƏT

(*"Qarabağ söhbətləri"*)

"Qaqa, elə bil ki, mən "rojdeniya"mı Şamaxıda eliyəjəm, ürəyi istəyən ora gəlsin..." - mayın əvvəlində İslam "kruq"da belə demişdi. "Elə bil ki" İslamin dilində çoxdan bitib (adamı "Qaqa, elə bil ki, xoş gəldin" deyib qarşılıaya bilər), onun sözünün qüvvətini azaltmır ki, artırır - ad gününü Şamaxıda keçirəcəyini demişdisə, deməli, məclis orda da olacaqdı.

Ad günü şənbəyə düşündü, lap rahatçılıq olsun deyə bazara saxladıq. Mayın 15-i beş sınıf yoldaşı yola çıxdıq. Məclis yiyəsi bir gün qabaqdan ordaydı.

47

İslam bizimlə səkkiz il oxuyandan sonra ticarətin dalınca gedib. İndi də bu işlə məşğuldu - Yeni Yasamalda bir dükan qaralayıb çax-çux eləyir.

Bir müddət əvvəl qardaşı Məsarif Bakıdan bezib Şamaxının Avaxıl kəndinə köçmüdü, orda ev tikdirirdi. Ad gününü Şirvan elində keçir-

mək ideyası da burdan yaranmışdı. "Orda yaxşı qardaşlar var" - bu sözü də İslam demişdi. "Qardaşlar" - yəni Məsarifin şamaxılı dostları. Deməli, əslində Məsariflə dostlarının qonağı olacaqdıq.

Hələ yoldaykən hər ağacın, hər kolun boyuna sevinən beş uşaqlıq dostunun xəyalları Şuşa tərəfə uçur.

- Səkili bulağa getdiyimiz yadındadır, qaqa? - Elxan soruşur (necə həvəslə soruşursa guya indiyəcən bu Səkili bulaq söhbətini eləməyibmiş):

- Hə, yeddiidə oxuyanda - bu illər ərzində neçənci dəfədi eyni suala eyni cavabı verirəm.

- Bir heylə əti paltar kimi yuyub dadını qarçıtdınız, zay oldu getdi...

Xəlfəliyə, Səkili bulağın üstünə qızlı-oğlanlı getmişdik, sınıfımızın yarından çoxu. Əti yumaq, deyəsən, qızlardan hansınınsa təklifiydi, amma bu işdə mən də can-dildən iştirak eləmişdim.

Həmin günü, daha çox da sınıf otağımızdakı yır-yığışı xatırlayıram. Burnumun ucu göynəyir:

- Oqtay, yadındadı gedən ayağı, sınıfda bir qab dovğanı qasıqsız-zadsız yeyib sonra boşqabın dibini nətəər yaladın?

- Vəhşi kimi. Dovğanı Rəsmiyə gətirmişdi. Bəh-bəh-bəh-bəh...

- Elxan, ağacların arasından əlində balta çıxdın e, Cinqaçuk kimi - yenə mənəm.

- Ə, bilirsən o meşələrdə nə qədər əzgil, zogal, böyükən yiğmişəm, mala getmişəm? Sən bilməzsən, sizin məhlə Daşaltına gedərdi, Xəlfəli zonası sizin səmtiniz deyildi.

Elxan Xəlfəli tərəfə mehr salan Çöl Qala məhləsinin uşağı olmaqla bahəm əslən o kənddəndi. Bizim məhlənin səmti isə Aşağı Daşaltı tərəfiydi, ora gedən yolların - Eşşək yolunun, Pişik yolunun, İki Gözün hər qarışını əzbər bilirdik.

Səmtimiz Şirvan elinə tərəfdi. Bayaqdan gözü yol çəkən Səbuhi qəfil Sulduza deyir ki, gərək dədəni də götürəydik:

- İki maşınla çıxardıq, eyni açılardı kişinin.
- Səhər-səhər bir söz tulladım, amma hara gedir... O Nadir qalmayıb.

49

Sulduz ana tərəfdən Xəlfəli kəndinə bağlıdı. Atası Nadir həkim də, anası Güllər müəllimə də ayaqlarını ordan çəkməzdilər. İndi Bakının beton divarları arasında günləri necə xoş keçsin? Özü də Nadir dayı kimi yeyib-içməyi, gəzib-dolanmayı sevən bir kişinin. Axır vaxtlar davadərman atırdı, Sulduz da elə bunu nəzərdə tuturdu: "O Nadir qalmayıb".

Şamaxını adlayıb Pirqulu tərəfə qalxırıq. Yassılığı gözümə təpə-təpə tələbə vaxtı Qubaya,

Qəçrəş meşəsinə getdiyimizi xatırlayıram - 1987-ci ilin mayını.

Kəndə çatan kimi uşaqlar, xüssusən də qrupumuzun bakılı qızları hayıl-mayıl olub uşaq kimi ora-bura qaçışırıldılar. Mən də otluqda dirsəkləniib səhər Bakıda aldığım qəzetləri vərəqləyirdim. Şəhər uşağı Laləydi məni lağla qoyan:

- Ay bədbəxt, burda qəzet oxuyarlar?! Bir bu həyata bax də!..

- Sənin buna ehtiyacın daha çoxdu, mən gözümüz açandan dünyani belə görmüşəm.

Qəçrəş bir şüşalını, özü də Şuşası özündə olan şüşalını tərpədəmi bilərdi?

İndi şəhərin xarabasında bir balaca ağaç kölgəsini də qənimət bilirik.

- Bay, sizə qurban olum! - kəndin üstündəki yeməkxananın qarşısında Məsarif bizi bu söz-lərlə qarşıladı, İslam özü kəndə enmişdi.

Məsarif bizdən bir on yaş böyükdü. Bir müdət Rusiyada yaşamış, dava düşəndə Şuşaya qayıtmışdı. Şuşalılar onu "doxtur" (deyəsən, elə Rusiyada diş texnikliyini öyrənmişdi), ya da "Masix" çağırırlar.

- Qaqa, Bakıda tincixıram, bizim yerimiz elə ağacdı, güldü, dumandı, yağışdı, qardı. Ev tiki-

rəm, göstərəjəm sizə - bunu çay süfrəsinə otur-rar-oturmaz dedi.

Həmin gün Məsarif təzə yurdu Avaxıldan olan dostlarıyla birgə ayağımızı yerə dəyməyə qoymadı. Arada kəndə düşüb Məsarifin ev yerinə də baxdıq. Hələ təzə başlamışdı, amma Məsarifin dediyinə görə iş ləngiməyəcəkdi:

- İyulun axırı, avqustun əvvəli hazırkı, Allah qoysa, onda da gələrsiz. Bura sizə qurbanı... Gün o gün olsun Şuşada tikək, qaqa!

Məsarif Şuşanı çox istəyən adamdı. Şəhərin ən ağır günlərində bacardığını eləmişdi. Heç yadimdən çıxmaz, 1991-ci ilin avqustunda Xankəndi-Şuşa yolunda iki qardaşı girov götürmüdürlər - Məzahirlə Rəcəbi. 50 min rublu boy-nuna qoyandan sonra Rəcəbi buraxmışdilar ki, gedib pulu gətirməsən, qardaşını öldürəcəyik. Çox az da vaxt vermişdilər. Bunlar da kasib adamlar. Şəhər camaatının bir neçə saatın içində düzəltdiyi pulu aparmaq kimi ağır işi (ermənilər qəti şərt qoymuşdular ki, gələn adam tək və silahsız olmalıdır) Məsarif boynuna çekmiş, gecənin qaranlığında ermənilərin dediyi yerə - Xankəndinin qulağının dibinə maşın sürməkdən qoxmamışdı. Salamatlıqla bitən bu hadisə haq-

da mən "Azadlıq"a yazı da vermişdim və Məsərif şəhərdə məni tutub "Qaqa, mən nağayrmışam ki, qəzətdə işıqlandırılmışan?" soruşmuşdu...

Avaxılda qaş qaralana kimi qaldıq. At sürən kim, gül-ciçəyin canına daraşan kim. Qayıdanbaş yolda ağ yasəməndən ötrü bir qapıya minnətçi düşməyimiz də yadıma gəlir, neçə il-di ağ yasəmən görmürdük.

Tək yasəmən yox, nərgiz gülü də, bənövşə də, lalə də bizim zəif yerimizdi. Xarı bülbülə isə lap ayrı münasibət var. Şuşaliya desən ki, xarı bülbül başqa dağ rayonlarında da bitir, o dəqi-qə adamın üzünə qayıdacaq:

- Bizdəki peyvənddi, qaqa!..

Avaxıldan qayıdan günün səhərisi Bakıda möhkəm yağış tökdü. Elxana zəng vurdum ki, gör indi Avaxılda nə aləm var.

- Ə, Şuşanı denən, e, Şuşanı - səsi boğuldu...

Çoxdan belə olmamışdım, bağrim çatlayırdı. Yeni Yasamalda, İslamin dükanında görüşdük. Elxan da havalanmışdı.

Birinci sinifə gedəndə 36 uşaq olmuşuq. Elxan jurnal üzrə siyahını əzbər deyir:

- Abbasova Məlahət, Abdullayev Bəxtiyar, Babışov İslam, Baxşəliyev Yadigar, Binnətova Xanım...

- Dayan, qoy yazım, lap dəqiq siyahı tutaq.

Həmin gün biz Zərnigarın familiyasını yadımızı sala bilmədik. Üstəlik, kimisə tamam unutmuşduq, siyahımızda 35 nəfər vardi. Elxanın dediyinə görə, qızlardan kimsə yaddan çıxıb...

Zərnigarın familiyasını mən səhərisi günü dayanacaqdə marşrut gözləyəndə tapdim. Dərhal Elxanı yığıb salamsız-kəlamsız:

- Qaqa, Zərnigarın familiyasını tapdim - dedim.

- Orucova...

O da tapıbmış.

Amma yaddan çıxan qızın kimliyini o da mənim tək hələ fikirləşirdi. İşə çatanda, pilləkənləri qalxa-qalxa dünəndən bəri çekdiyim əziyyət bəhrəsini verdi, təzədən telefona əl atdım:

- Hümbətova Səadət!

- Hə, sən ölü. Nətəər yaddan çıxıb, ə...

Bir neçə saatlığa Bakının səs-küyündən ayrılib dağ görmək, duman görmək, ağac görmək bizi beləcə dəli eləmişdi.

Avaxıl səfərindən heç iki həftə ötməmişdi. İşdəydim. İki dəqiqəliyiə aşağı düşüb qayıdan-

da telefonuma iki zəng gəldiyini gördüm, hər ikisi də sinif yoldaşlarından - Elxandan və Səbuhidən. Hələ gündüz saat 12 olmamışdı, özü də iş günü, bu vaxt sənə "Dur gəl, bir xəngəl yeyək" deməzlər. "Xeyir olsun, balam" fikirləşməyə macal da tapmadım, Nazimdən zəng gəldi - o da sinif yoldaşındı.

Nadir dayı rəhmətə getmişdi. Sulduzun atası. Yatıb durmamışdı. Avaxila gedəndə niyə onu özümüzlə götürmədik axı?.. Səbuhi demiş, eyni açılardı kişinin...

Daha bir şuşalını bu dünyadan eyni açılma-mış yola salıb yenə yas mağarında lövbər sal-dıq. Şuşa çıxandan sonra bizim bir-birimizi ən çox gördüyüümüz yer elə yas mağarlarıdı.

Nadir dayının yas yerində də çoxdan görüş-mədiyimiz adamlarla hal-əhval tutmaq imkanı oldu. Hətta neçə ildi xəbər-ətərini almadığımız sinif yoldaşımız İlham Tərtərdən gəlib çıxmışdı. Sulduzgilnən dədə-baba qonşusu olan Elbrusla görüşü isə heç unutmaq mümkün deyil.

Bizdən bir sinif yuxarı oxumuşdu, çox bamə-zə, əsl şuşalı damarı olan oğlandı. Şuşadan sonra "Çanaqqala" restoranında işləyirdi, axır vaxtlar isə gözə dəymirdi, nədənsə xəstələnmiş, üz-gözünün tükü tökülmüşdü. Deyilənə görə, bunda həkimlərin günahı olmuşdu - müalicə

eləyəndə hədsiz kimyəvi preparatla orqanizmini korlamışdır. Özü bunu çox dərd eləmirdi, gəlib qarşısında oturan kimi gülə-gülə:

- Qaqa, imicimi dəyişirəm - dedi.

Çoxdan görüşmədiyimizdən, yalan olmasın, iki-üç saat üzbüüz oturduq, Şuşadan o qədər məzəli əhvalat danışdı ki, hərdən yasda oturdugumuzu yaddan çıxarıb gözümüz yaşarana kimi uğunub gedirdik.

Elbrusun öz nənəsinin yasında - söhbət Şuşadan gedir - bizi nə cür güldürüb məclisdə bishörmət eləməyini də yada saldıq.

Şuşalılar yasda da zarafatdan qalmazlar, nə ürəkdən gülə bilirsən, nə ciddi oturmaq olur.

55

Nadir dayının yeddisi çıxandan iki gün sonra Elxandan zəng gəldi. Kompüterin qabağında quruyub qaldım:

- Ə, nə vaxt, niyə?..

- Nə bilim, qaqa, səhər tezdən balkona çıxanda baxdım həyətə mağar tökürlər. Dedim, yenə kimə nooldu, görən? Düşüb gördüm "Eban"ın mağarını...

Elbrusu deyirdi - üçcə gün əvvəl Nadir dayının yas mağarında qabaq-qənşər oturdugumuz Elbrusu. Cavanca oğlan...

Yeni Yasamalda, "Eban"ın yas mağarında mən heç kimi zarafat eləyən görmədim. Zarafatdan keçmişdi...

Avaxıl beynimizdən çıxmırdı, xeyirdə də, şərdə də söhbət ömrə-günə yazdığını o səfərdəniydi. Havalər qızlıqca ləp beynimizin qurdu tərpənirdi. İslam da ki, hər vaxt hazırıldı:

- Qaqa, bir maşın məndə, indi oranın ayrı ləzzəti var. "Masix" da evi qurtarıb...

Hələ yerin içindəydim telefon zəng çalanda. Divardakı saata baxdım: səhər doqquzun yarısiydi. Əl telefonun ekranında da "Yefi". Elxana uşaqlıqda qoyduğumuz ləqəbdi. Yeni Yasamal-daki hüzr yerlərini mənə sinif yoldaşımız İlyas (Milli Qəhrəman Ramiz Qəmbərovun qardaşı İl-yas, qardaşımız İlyas!) xəbər verərdi, indi bu işi Elxanla İslamin boynuna qoymuşam - İlyas ölen-dən sonra. Amma bu səhərin səhər vaxtı mən özümü inandırmaq istədim ki, Elxan başqa işə görə zəng vurur. Yaşıl düyməni qorxa-qorxa basdım. Elxan elə bil quyunun dibindən danışır:

- Qaqa, loxəbər olmasın... "Doxtur" rəhmətə gedib, "Masix"...

Bizim Avaxıl səfərimizdən üç ay bir gün keçirdi...

Məsarif təzə yurdunda, tikib qurtardığı evdə
rahatlanmamış qəfil canını tapşırmışdı. Qardaş-
ları onu Avaxıl camaatının əlindən birtəhər alıb
gətirmişdilər, deyirmişlər ki, hara aparırsınız, o
bizim balamızdı, qoy kənddə dəfn eləyək...

O nə şuşalıdı ki, düşdüyü yurdun balası ol-
maya, qaqa!..

Bizə niyyət düşmür də, düşmür! İslamin ad
günündən sonra Avaxıl deyib durmuşduq, İl-
yasın müsibəti dərs olmamışdı bizə. Onda da
(2004-cü ildə) elə oturub niyyət eləyirdik ki, bir
şəhərdən qıraqa çıxaq, öldük Bakıda. Axırda
bir qərara gəlmışdik: sentyabrın 5-i İsmayıllı tə-
rəfə gedirik. İlyasın "Ford"unda.

Sentyabrın 5-də biz... Xırdalan qəbiristanlığı-
na gedəsi olmuşduq - İlyası dəfn eləməyə.

57

Yazılıq Məsarif də niyyət eləmişdi: "Gün o
gün olsun Şuşada tikək, qaqa!"

Niyyət eləməmək də olmur axı! Yayda da,
qışda da gözümüz ekranda Şuşada havanın nə-
təər keçdiyini axtarır.

- Ə, 24 dərəcədən yuxarı qalxmır e, Şuşada
hava - Elxan yayda elə hey ürəyimizi üzür.

Qardaş yarasından təzə-təzə toxtamış kimi
görünən İslam da o gün deyir:

H.Sabiroğlu. QARABAĞ SÖHBƏTLƏRİ

- Qaqa, elə bil ki, qardaşın evi ordadı, nə vaxt ürəyiniz istəsə...

Qıraqdan baxana asan gəlir belə-belə Qarabağ söhbətləri...

27 fevral 2006

BİZİM SINİF

(*"Qarabağ söhbətləri"*)

Orta məktəbdə "s" sinfi olmuşuq ("es" yox, "se" - ürəyimiz istəyən kimi səslənsin deyə söhbət boyunca elə bu cür də deyək: "se"). Bizimlə paralel iki sinif də vardı - "a" və "b". Qaydaya görə, 9-cu sinifdən başlayaraq üç paralel sinifdən ikisi qalırıldı. Məcburi tədbiriydi - bəzi uşaqlar 8-ci sinifdən sonra peşə məktəbinə, texnikuma daxil olurdu deyə şagird azalırıldı. Bu adı prosedurun bizimcün ən qorxulu tərəfi ondan ibarətiydi ki, həmişə "se" siniflərini ikiyə bölüb "a" və "b" arasında paylaşıdırırdılar. 8 il qaynayıb-qarışandan sonra bir-birimizdən ayrı düşməyi ağlımiza da sığışdırırmır və 9-cu sınıf gedəcəyimiz günü - 1981-ci ilin sentyabrını əsə-əsə gözləyirdik.

Sentyabrin 1-də möcüzə baş verdiyini bildik. Məktəbin tarixində ilk dəfə olaraq "se"ni bölməmişdilər - bizim sinfimiz əvvəlkitək qalmışdı, yalnız adımızı dəyişmişdilər - "a" olmuşduq. Əvvəlki "a"ni isə "b"yə birləşdirmişdilər. Xoşbəxtlik!

Qaydalardan qıraq çıxılması səbəbsiz deyildi. Bizim sinifdə yaxşı oxuyanlar çoxuydu və təbii ki, 8-dən sonra çox az uşaq itirmişdik, pəşə öyrənməyə və musiqi məktəbində oxumağa gedən bir neçə nəfəri çıxmaqla hamı yerində idi. O biri iki sinif isə yarılanmışdı.

Başqa bir səbəb də vardı - düz beş il sinif rəhbərimiz olmuş Vəsilə müəllimə "se"ni bütöv saxlamaq üçün dirəşmişdi. O, cavanlığına rəğmən məktəbin ən şərə-şur uşaqlarının yiğisidəgi sinfin öhdəsindən gəlirdi. Görünür, məktəb rəhbərliyini sinif bölünəcəyi halda "se" uşaqlarının nəzarətdən çıxacağına inandırıa bilmişdi.

Yox, Vəsilə müəllimə əzazil qadın deyildi. Burda başqa sırr vardı. O bizi 4-cü sinifdə doğma bacısından - ibtidai sinif müəlliməmiz Ofeliya müəllimədən (yeri behişt olsun, bu qacqınlıqda dünyadan köçdü) təhvil almışdı. Ən dələduz uşaq da bizə analıq eləmiş Ofeliya müəlli-məni gözünün üstündə saxlayırdı, onun bacısı-nı incitməkmi olardı?

Bəli, "se"ni bölməmişdilər, biz yenə bir sinifdə oxuyacaqdıq. Amma...

Amma məktəb rəhbərliyi bütün bu yaxşılığın əvəzində bizi sevimli ədəbiyyat müəlliməmiz Səriyyə müəllimədən (torpağı yumşaq ol-

sun, Şuşada cavan rəhmətə getdi) ayırmışdı. 4-cü sinifdən "se"yə dil-ədəbiyyatı məhz o demişdi - dili də, ədəbiyyatı da gözəl bilən, ən zəif uşağa da "iki" yazmağa ürəyi gəlməyib ona da nəsə öyrədən gözəl müəllimə. İndi onu başqa müəlliməylə əvəzləmişdilər. Buna isə nə biz razıydıq, nə də tanımadığı, necə deyərlər, başqa əldən çıxmış uşaqlara - o biri sinifə dərs deməyə göndərilmiş Səriyyə müəllimə.

Bölgü aparılında Səriyyə müəllimənin etirazlarını qəbul eləməmişdilər. Neçə gün də biz minnətçi düşdük, direktora, müavininə yalvardıq ki, Səriyyə müəlliməni bizim sınıfə qaytar-sınlar. Razılaşmadılar. Belədə təzyiqə əl atdıq - çoxumuz nümayışkaranə şəkildə ədəbiyyat dərslərinə girməkdən imtina elədik.

Bir gün, beş gün, on gün - axırda direktor məcbur olub... yox-yox, Səriyyə müəlliməni bize qaytarmadı, ədəbiyyat dərslərini boykot eləməyin cəzası kimi sınıfların yeni bölgüsünü apardı! "Se"ni bölməmək qərarı ləğv edildi! Ədəbiyyat müəlliməsinə görə qiyamda fəal iştirak edən uşaqları (bəndəniz başda olmaqla) "b"yə - Səriyyə müəllimə dərs deyən sınıfə köçürdülər. Qalan yarıımızı keçmiş "a"ya qatdlar. Müəllimələrin yerini dəyişmək əvəzinə bizi bir-birimizdən ayırdılar.

Az keçməyəcək, məktəb rəhbərliyi bize qarşı bu ədalətsizliyin ağrısını çəkəcəkdi. Dəcəl və

dikbaş "se"ni "a" və "b"nin içində əritmək istəyən rəhbərlik adları "a" və "b" olan iki "se" ilə üz-üzə qalacaktı, amma bu sonra olacaktı, sonra...

Üzüntümüzü indinin özündə də sözlə ifadə eləməyə çətinlik çəkirəm. Zəng çölə vurulanda dərhal bir yerə yığışırdıq, içəri vurulanda isə başqa-başqa siniflərə gedirdik - bundan ağır nə ola bilərdi!

"Se" ayrı "se" idi! Məktəbin ən yaxşı oxuyan və ən dəcəl sinif!

Şərəf löhvəsindəki şəkillər bizim. Komsomol projektorundakı karikaturalar da bizim.

Məktəbə yoxlama gəlib, açıq dərsdə oturacaq - bizim sinif. Məktəbdə şüşə qırılıb - bizim sinif.

Məktəbdə idman yarışı, birinci yer - bizim sinif. Məktəbdə dava - dava salan da, döyən də bizim sinif.

Dərsə davamiyət - bizim sinif. Siniflə dərsdən qaçmaq - bizim sinif.

Hər yerdə, hər işdə "se".

Bizim sinfin oğlanları hər sinifdən qız istəyə bilər, ancaq heç kim bizim sinifdən qız istəyə bilməz - belə bir sinif.

Neçə vaxt özümə gələ bilmədim. Çünkü Səriyyə müəlliməyə görə səs-küyün əsas təşkilatçısı mən olmuşdum. Rəhmətliyin xətrini çox is-

təyirdim. Ancaq bilsəydim ki, bu işin axırı sinfimizin bölünməsiylə bitə bilər, ömür boyu heç bir etiraza qol qoymazdım. Həm uşaqlara görə, həm də sinif rəhbərimiz Vəsilə müəlliməyə görə (o indi yalnız bizim yarımızın - "a" sinfinə düşmüş tərəfin himayəçisi olacaqdı) başımı aşağı salıb dərsimi oxuyardım.

O biri siniflərdə ("a"da və "b"də) oxumuş uşaqlarla bizim münasibətlərdə elə bir problem olmamışdı, əksinə, bəziləriylə dostluq edirdik. Ancaq təzə sinifdə ilk temas qalmaqalla başladı. Mənimlə "b"yə keçən uşaqların ən ərköyüնü Sulduz elə birinci gün bütün sinfin gözünün qabağında heç nədən (deyəsən, yer üstündə) təzə sinif yoldaşımız Bəxtiyara (bizim "Bakan" ləqəbli öz Bəxtiyarımız da vardı - o, "a"ya qarışanlar arasında idi) şillə vurdu. 8 il onunla oxumuş qızların qarşısında vurulan Bəxtiyar səsini də çıxara bilmədi. Hətta "b" sinfinin şefi kimi tanınan, əvvəldən xətrini çox istədiyimiz Cavid də (gözəl oğlanıydı, heyif, bu dünyadan çox cavan getdi), sadəcə, aranı sakitləşdirməklə kifayətləndi. Günah Sulduzda olmuşdu, ancaq yanlış da bir naxışdı - həmin hadisə "b" sinfinin indən belə "se" qaydaları ilə yaşayacağına ilk və son işarə oldu, 10 illiyi bitirənəcən daha heç kimə "yerini göstərmək" lazımlı gəlmədi.

O biri sınıfda, mən bilən, elə bir "çepe"nin baş verməsinə ehtiyac qalmamışdı - səssiz-səmirsiz "se"nin üstünlüğünü qəbul eləmişdilər.

Təzə sınıflar bizim dostların sayını artırıdı - İlyas, İlham, Səbuhi (əvvəldən də bir Səbuhimiz vardi)...

Allah İlyasa rəhmət eləsin, bizim kisəmizdən getdi. Əvvəldən axıradək "a"da oxusa da, "se" uşaqlarına necə qaynayıb-qarışdırısa, biz onu elə köhnə sınıf yoldaşı kimi qəbul eləyirdik. Milli Qəhrəman Ramiz Qəmbərovun qardaşıydı. Onu elə familiyasıyla çağırırdıq - Qəmbərov!

Niyə bizi belə erkən tərk elədin, Qəmbərov?..

64

İlham qəçqinçılıqda itib-batdı, Tərtərdən hər-dən gəlir. Məktəbdə çox duzlu yoldaşlığı vardi.

Səbuhi də bizim istədiyimiz adamdı.

Başqa uşaqları - Teymuru ("Temka" həm də mənim qohumumdu), Fəxrini, Nizamini, bayaq adını çəkdiyim rəhmətlik Cavidə də ehtiramla xatırlayıraq. Bir yerdə az oxusaq da, onları ya-rımçıq sınıf yoldaşı saymırıq.

Ancaq "se"nin, "se" uşaqlarının ayrı yeri var. İlyas rəhmətlik bizə "se" şovinistləri deyirdi...

Şovinistlik eləməmək olmur!
Nə yaxşı mən o vaxt başqa məktəbə getmə-
mişəm, Allah!

Təsəvvürünüzə gətirin, bizim evdə hamı ən
azı beş-altı il anamın işlədiyi internat məktəbin-
də oxuyub - bir məndən başqa. Əgər anamın
yanında olum deyə internata getmiş olsaydım,
o gözəl "se" sinfində oxumayaqdım.

Bəxtiyarın - "Bakan"ın da taleyinə görə sevindi-
yi yadına gəlir. Bərdəliydi, bizim şəhərə atası işi-
ni Şuşaya dəyişəndə gəlmışdı. Bir il rus məktəbin-
də oxuyub "beynəlmiləl" mühitdən bezmiş, birin-
ci sinifə təzədən gəlmışdı - bizimlə oxumağa!

Məktəbə bir il gec və ya bir il tez gedib bu-
ra düşən, şəhərin başqa məktəblərinin və ya bi-
zimlə paralel siniflərin bir addımlığından qayı-
dırıb "se" cərgəsində yer alanlar da vardi. Hamı-
sı da bir-birindən qoçaq uşaqlar.

65

Bəzi uşaqlar bizimlə az oxudular - Zəkara,
deyəsən, birinci sinifdən çıxıb başqa məktəbə
getdi. İlqar 3-cü sinfi oxuyub ayrıldı. Ramazan
sinifdə qaldı - 1-də. Rəhmətlik Ofeliya müəllim-
mə çox çalışdı ki, onu itirməsin, amma alınma-
dı - çox zəif idi. Hətta bir dəfə müəllimənin
"Adının baş hərfi nədi" sualına "İ" cavabı vermiş-
di. Biz də adını "İ Ramazan" qoymuşduq.

Sonradan gələnlər də oldu.

Xaqani o biri sinifdə müəllimlə yola getməyib bizə keçmişdi - deyəsən, üçdən (Sonralar o bizdən də gedəsi oldu. Avtomobil müəllimiylə əlbəyaxa olub internata üz tutdu. Müəllim bir az cəld tərpənməsəydi, motorun yekə bir hissəsini onun başına vuracaqdı).

Qalib sinifdə qalib bizə ürcah olmuşdu (Zalim oğlu şagirdliyə vurulmuşdu, 6-ci sinifdə yenə ilişib qaldı və bizdən ayrıldı).

Elçin də paralel siniflərin birindən gəlmişdi. Onacan bir Elçinimiz vardi. Təzə gələni də ləqəbiylə çağırıldı - "Mıstix". O biri Elçin "Qaraddi" idi.

Mehmanın 6-ci sinifdə "a"dan gəldiyi yadımdadı. Hətta hansı dərsin ortasında gəldiyi də yadımdadı - fizika dərsiydi. Düz gəlib yanımıda kı boş yerdə oturdu.

Mehmana, səhv eləmirəmsə, sinif rəhbəri göz verib işiq vermirdi. Atası Əliqulu müəllim də məcbur olub onu başqa sınıfə keçirmək qərarına gəlmişdi.

Elə gəlib yanımıda oturan gündən bizimki tutdu. O da möhkəm futbol azarkeşiydi. Hərçənd mənim kimi "Neftçi"dən ötrü ölmürdü, amma dərdimi bölüşürdü. Köklü-köməcli "se" uşaqlarının bir çoxu isə ya futbola biganəydi, ya da güclü klublara - Tiflis və Kiiev "Dinamo"larına azarkeşlik edir, məni də belə bədbəxt komandanın dalına düşdürüümə görə lağa qoyurdular...

Ancaq Mehmanla isinişməyin ayrı səbəbləri də vardı - olduqca təmiz, təmənnasız, heç kəsə ilişməyən oğlanydı. Yaxşı idmançıydı, basketbolu, voleybolu, futbolu gözəl oynayırdı, gimnastikada da yaxşıyırdı, ancaq qətiyyən davakar deyildi, sülh adamıydı. Sülh adamı da elə mənim adamımdı.

Davakar deyildi, amma hirslənəndə vuran əli də vardı. Yadıma gəlir, səkkizinci sinifdə oxuyanda Stepanakertə basketbol yarışına getmişdik (Məktəblilər arasında vilayət birinciliyi idi - bu məsələyə qayıdalarıq). Gecə mehmanxanada özünü yaxşı aparmayan dostların biri Mehandan yağlı şillə yedi. Birinci dəfə idi Mehmanı belə gördüm.

Qabağından yeməzdi. Bir yol avtomobil dərsində məşğələ keçirdik, maşın sürürdük. Müəllimimiz bir az qəлиз adamıydı, Mehmanla sözü çəpləşdi və onu "yezda"dan məhrum elədi. Mehman da, gözünə dönüm, on dəqiqədən sonra məşğələ keçirilən yerə - məktəbin həyətinə dədəsinin cağbacığ "Jiqulisi"ylə qayıtdı. Yəni mən taraqqə "QAZ-52"-yə qalmamışam. Maşını o yan-bu yana civildətdi, sonra da uşaq-lara "kruq" a verdi.

"Dur gəl dərsini daniş görək, ə, Jiqquli sürən oğlan - hərbi hazırlıq müəllimi onu 10-cu sinifdə hər dərs ayağa qaldırırdı. Əvəz müəllimi yolda toza basmışdı, o da acığını belə çıxırdı Mehandan. "Jiquli"ni iki "q" ilə də acığından deyirdi - Jiqquli.

Əsgərlikdən qayıdan il "Memi"ylə - Mehmanla elə hey məktəb xatirələrini çözürdük. Mənim ad günümədə içib keflənməyi, yatıb qalmağı xüsusi ləzzət eləmişdi, atası gəlib aparmışdı onda.

Mehman daxili qoşunlarda qulluq eləmişdi. Uralın soyuğunda xüsusilə ağır cinayət törətmış adamların yatdığı koloniyanın keşiyində durmuşdu. Deyirdi, ölümdən qayıtmışam.

1986-ci iliydi. Mən jurnalistika fakültəsinə sənəd verdim, "Memi" də getdi Ukraynaya - qardaşı orda olurdu.

Avqustun axırında imtahanları verib Şuşaya qayıtdım - qəbul olunmuşdum. "Memi" isə qayıtmadı. Onu gətirdilər. Ölüsünü gətirdilər. Qardaşıyla Donetskdə çimməyə gedibmiş bədbəxt. Çaya girən kimi batmışdı. Dağ uşağı hardan bilsin üzmək nədi...

Onun ölümü məni necə sarsıtdısa, heç qəbul kağızını almağa getmədim, rəhmətlik atam bir də yayın istisində Bakıya çıxdı bundan ötrü.

Həmin yay atamın dostu Tofiq Bayram yenə bizə gəlmışdı. Dostumun çayda batdığını eşi-dəndə beləcə də dedi: "Gözlərində nətəər də kədər var, Hikmət!"

Bizim kədərdən ikiqat olacağımız zaman da gələcəkdir, amma sonra, sonra...

"Memi"nin yasındaki bir əhvalatı heç cür unuda bilmirəm. Əliqulu müəllimin - üç oğlunun içində ən çox istədiyi balasını itirmiş atanın yanında oturmuşdum. Ağsaç bir kişi yasdan çıxanda Əliqulu müəllimin yanında neçə dəqiqəsə ayaq saxladı, ona uzun-uzadı təsəlli verdi. Öyünd-nəsihət o qədər çəkdi ki, içimdə kişiyə acığım tutdu: "Əşı, yazığı incitmə də, nə yapışmisan yaxasından?!"

Kişi ayrıldan sonra Əliqulu müəllim ehmalca mənə tərəf əyildi:

- Tanıyırsan bu adamı?
 - Yox, müəllim...
 - Stepanakertdəndi. Bu yazığın oğlunu maşın vurub öldürüb - özü də o biri oğlunun toyu günü.
- Demə, yaziq kişi Əliqulu müəllimdən də dərdliymiş. Mən də ürəyimdə yamanlayıram onu...

69

"Memi" "se" sinfinin ilk itkisiydi. Məktəbi üçcə iliydi qurtarmışdıq.

O son zəng gününü xatırlayanda canımdan gizli keçir. Birinci sinif uşağı əlində zinqirov dövrə vuranda başımı "Memi"nin ciyninə qoyub göz yaşımı gizlətmək istəmişdim. Biz bu ağır mərasimə yüngülçə dəm gəlmışdik - "Memi", mən, bir də "Uzun" - doqquzuncu sinifin yarısından internata getmiş, amma son zəngin acısını bizimlə bölüşən həmin Xaçani.

Mehmanın yaxşı basketbol oynadığını dedim. Şuşaya bu idman növünü işinin fanatiki Saleh müəllim gətirmişdi. "4 nömrəli"nin - bizim məktəbin uşaqlarını basketbol azarına yolluxdurən Saleh müəllim uzun illər əziyyət çəkəndən sonra, nəhayət, Uşaq-Gənclər İdman Məktəbində bölmə açmış və istər Dağlıq Qarabağ Muxtar Vilayəti, istər də respublika səviyyəsində yaxşı çıxış edən komandalar yaratmışdı. Öz yaş qrupunda ən güclü komandanın əsas özəyi isə bizim sinfin uşaqları idi.

1980-ci ilin dekabrında Stepanakertdə vilayət birinciliyinə gedən Şuşa komandasının da yarısı "se" uşaqlarıydı. Nazimlə mən yarışa getsək də, ehtiyat skamyasında oturduq, Saleh müəllim bizi oyunlara çıxarmadı. Əvəzində Sulduz, Xaqani, bir də "Memi" oynadılar. Hamidən da yaxşı "Memi" oynadı və vilayətin tarixində ilk dəfə olaraq məktəblilər arasında birinciliyi şuşalılar qazandı. Ermənilər deyil, azərbaycanlılar çempion oldu. Mən dörd top fərqi ilə irəlidə olduğumuz o oyunun son saniyələrində vilayət idman komitəsi sədrinin (təbii ki, erməniydi) hirsindən necə zülüm-zülüm ağladığını xatırlayıram. Bəli, Şuşa komandası erməniləri əzmişdi və bu işdə doğma şəhərə qəhrəman kimi dönən "se" uşaqlarının da rolü olmuşdu.

Heyif o günlərdən, heyif ermənilərə qan udurmuş "Memi"dən...

Fazilvardı - "Gizir" Fazil. Oxuyan uşaq deyildi, birtəhər 8-i qurtarıb çıxıb getdi özünə gün ağlamağa.

Qaçqınçılıqda bir yol yanına gəldi "Gizir", soraqlayıb "Azadlıq"ın redaksiyasını tapmışdı. Şuşa çıxandan sonra Mingəçevirdə olurmuş. Nəsə qərar tuta bilməyib Bakıya köçmüştü. Məndən köməklik istədi - iş tapmağa. O zaman əl yayımı təzə yaranırdı, qəzetlər də indiki kimi hörmətdən düşməmişdi. Dədim, bu işə kömək eləyə bilərəm, gündə 100 qəzet sata bilsən, hardasa dörd "şirvan"ın var. Gördüm nəsə çətinə düşdü "Gizir" - ağılı bir şey kəsmədi təklifimdən. Bəlkə də "Azadlıq" qəzetiinin redaktor müavinini bu cəmiyyət üçün böyük adam sayıb gəlmışdı, fikirləşmişdi ki, ona bir rahat iş taparam. Qəzet satmaq asan iş deyildi, özü də bir qolu anadangəlmə yaxşı işləməyən Fazil üçün. Amma bir müxalifət qəzetiində küllüng döyən, heç bir "JƏK" müdürüylə də salam-əleyki olmayan mən yazıq neyləyə bilərdim?

Fazili incik yola salmadım, gedəndə də dedim, ayağını üzəmə. Amma bir az da nigaran qaldım - qaqqam vurub gəlmışdı.

71

Az sonra Fazilin içkiyə möhkəm iləşdiyini bildim. Neft Akademiyası ilə üzbəüz maşın dayanağında işə girmişdi - "stoyansık". "Azadlıq"a ya-

xın olduğundan tez-tez gördüm onu - işe gedəndə rastıma çıxırı. Həmişə də bir balaca hallı olurdu. Bir-iki yol yüngülvari məzəmmət elədim. Qayıtdı: "Qaqa, elə hərdən əlli-əlli, yüz-yüz vururam ki, küləyin-soyuğun qabağında dura bilim".

Bir dəfə uşaq böyrümdə ordan keçirdim. Fazıl əyilib üzündən öpə-öpə soruşdu:

- Qaqaaa, ə, haralısan sən?
- Şuşalı.

Anı sükutdan sonra Fazıl əliylə uşağıın çənəsini oxşaya-oxşaya:

- Saa qurban olum, ə - dedi.

Dikələndə gözünü yaş tutmuşdu...

Fazilin ölümündən gec xəbər tutduq, mən arṭiq "Azadlıq"dan çıxmışdım, "AZİ" tərəfə yolum az-az düşürdü. Eşidib, gec də olsa, haya getdim - orda Fazildən başqa da bir şuşalı "stoyansık" vardı, qonşumuz Ramiz. Onun bu sözlərindən sonra yerli-yataqlı soruşmağa ehtiyac qalmadı:

- Qaqa, əlli-əlli, yüz-yüz vura-vura özünü heyif elədi. Vallah, heç qaćqıncılıq bir kişi sənəti döyüll...

Doğrudan da. Axı Fazilin - "se" sinfinin "Gizir"i Fazilin bu küləyin qabağında nə işi vardı axı?..

Tükənməz belə-belə Qarabağ söhbətləri...

MAHNILAR

("Qarabağ söhbətləri")

Üstündən nə qədər ötüb, yaşımızın üstünə neçə yaş gəlib, bu illər ərzində başımız nə müsibətlər çəkib, amma məktəb xatirələri solub-solağımır, həmişə diridi.

1983-cü il sentyabrın 1-ni xatırlayıram. Həmin gün dayım rəhmətə getmişdi. Yaziq dayım bu fani dünyada cəmi 44 il tab gətirə bilmişdi - rayon qəzetiinin redaktorluğu kimi üzücü iş və ailə faciəsi ömrünü əritmişdi. Neçə vaxtdı ağır yatırdı, həyatdan üzüləcəyini bilirdik, amma itkiyə hazır olmaq heç də onu rahat ötüşdürmək deyil - özü də o illərdə, hələ ölüm-itimin adiləşmədiyi illərdə. Çox ağır dərd oldu dayımın ölümü.

Ancaq həmin sentyabr mən bir başqa ağrı da çəkirdim. Sentyabr məktəb ayıdı. Məktəbi-sə bitirmişdik artıq, uşaqlığın sonu çatmışdı. Nə 10-cu sinifin axır-axırlarında, nə son zəng günü, nə buraxılış imtahanlarını verəndə, nə attestatımı alanda orta məktəbin arxada qaldığının fərqi nə bunca varmamışdım. 1983-cü il sentyabrın 1-də ürəyim yerindən çıxırdı. Əli çantalı uşaqlar məni için-için göynədirdi.

İnanmazsız, ancaq həmin il instituta girə bilmədiyimə sevinirdim. O vaxt jurnalistika fakültəsinə əmək stajı olmayanların sənədini götürmürdülər (bir neçə il sonra bu mənasız qadağa ləğv olundu), mənsə başqa heç bir yerdə oxumaq istəmirdim. İyulun əvvəlində sənədlərimi apardım Bakıya - atamlı getdik. Staj maneəsini aşmağın mümkünzsüzlüyü dəqiqləşəndə dirəşdim ki, evə qayıdırám. Atam Bakının istisində məni iki gün dilə tutsa da (sənədləri ya filfaka, ya da tarixə verməyi təklif edirdi), xeyri olmadı.

Bakıya bir də sənəd qəbulunun sonuna iki gün qalmış qayıtdıq - evdə hər gün qanqaraçılıq olurdu deyə tarix fakültəsinə sənəd verməyə candərdi razılaşdım. Xoşbəxtlikdən "konkurs"a düşüb girə bilmədim.

74

Amma ortalıqda qalmaq qətiyyən xoşbəxtlik deyildi. Oturub əsgərliyə gedəcəyi günü gözləmək, necə deyərlər, bir nümunəvi məktəb uşağı üçün ağır idi. Düzdü, tam bekar deyildim - tarixi abidələrin bərpasıyla məşğul olan idarədə yüngül bir işə girmişdim, qalan vaxtlarda da kitablarla, qəzet-jurnalla başımı qatırdım, amma halim çox qarışq idi.

Sinif yoldaşlarım da elə mən gündəydilər. Uşaqların çoxu ali məktəbə qəbul ola bilməyib qayıtmışdı. Balaca dağ şəhərində hamiya fərli

iş hardadı? Darıxırkıq, bağırmız çatlayırdı. Məktəbdən ötrü qəribəsəyirdik. Demə, bu dağın kəlləsində başımızı qatan məktəbmış...

O payız doğma şəhərində darıxan keçmiş məktəb uşaqlarının ən azı birinin ilk məhəbbətin ağrısından darıxdığı mənə yaxşı bəlliidi...

Əsgərliyə birinci "Bakan"ı - Bəxtiyarı yola saldıq. Bərdəli balasıydı, ancaq o özünə bərdəli deyəndə bizim acığımız tuturdu - düz on il birgə qarayaqlamışdıq. Şuşalı olmasayıdı, məktəbin son illərini atasız-anasız qalmağa razılaşmadı. Ramiz dayı və Zərifə xala təzədən Bərdəyə köçsələr də, "Bakan" qalmışdı, hərdən ya o, ata-anasına baş çəkməyə gedər, ya da onlar Şuşaya gələrdi.

Məktəbi qurtarandan sonra daha Şuşada oturmağına lüzum qalmamışdı. Elə əsgərliyə də "Bakan" Bərdədən yola düşəcəkdi. Şakir, Xaqani, Nazim, bir də mən Bakı maşınınə oturub Bərdədə düşdük.

1983-cü ilin payızıydı. "Bakan" bizdən bir yaş böyük olduğundan 18-i tamamlamışdı, məktəbdən sonra elə birinci çağırışda "povestka"sı gəlmışdı. Qalan uşaqlarımızı isə ya yazda, ya da gələn payız aparacaqdılar.

"Bakan" əzəldən təmtəraq sevən deyildi, ona görə hamiya bir-bir dəvət göndərməmiş, "kim gələ bilir, gəlsin" demişdi.

Yeri və vaxtı əvvəlcədən danışmışdıq - "Bakan" bizi qarşılamağa maşın göndərəcəkdir.

Bəxtiyarın dayısı görüş yerinə azacıq ləngidi. Yetişəndə gözümüz kəlləmizə çıxdı - dörd nəfərin dalınca budkalı "Moskviç"lə gəlmışdı. "Bakan" ömründə belə iş tutmazdı, elə dayısı Əli də (Şuşaya çox gəlib-getmişdi deyə onu yaxşı tanıydıq). Bu nə maşındı belə, biz bunun harasına yerləşəcəyik?

Əli maşından çox pərt düşdü:

- Siz Allah bağışlayın, maşından çox maşın var, pambığa görə bunda gəlmışəm, budkada sizi görməzlər.

Bu sözləri nəfəsiyanıq dedi və dərhal budkanı açdı ki, tez doluşaqlı içəri.

İndi bizə çatdı ki, dalımızca niyə ayrı maşın göndərməyib "Bakan". Biz də bayaqdan söz eləyirik, niyə bu şəhərdə bir ins-cins gözə dəymir. Pambığ vaxtı aran rayonlarında camaata ot yoldururdular - məktəb, idarə, çayxana, yeməkxana hamısı bağlanırdı, bütün əhalini sahəyə kürüyürdülər.

"Moskviç"in yük yerində ləngərləyə-ləngərləyə gedəndə İdris müəllimin sözləri yadımıma düşdü. Payızın lap əvvəlində, hələ yay özünü

təslim eləməmiş dərsdə otura bilmirsən axı.
Uşaq qurcalaxlanan kimi qayıdırıdı:

- Aran uşaqlarının yerinə olsanız, neylə-
yərsiz, ə? Bu dəqiqə göydən od tökülä-tökülə
pambıq yiğirlər.

Biz pambıq-zad görməmişik, yalani yoxdu.
Yəqin ona görə ki, Dağlıq Qarabağda yaşamışq. Qarabağ ermənisini pambıq yiğmağa apa-
ra bilməzdilər. Erməninin hesabına bizə də
dəyməyiblər.

İdris müəllimi (qəbri nurla dolsun) tez-tez
özündən çıxarardıq. Rəhmətlik çox savadlı və
tələbkar tarix müəllimiyydi, ancaq bir az hövsə-
ləsizliyi vardi.

77

Məktəbdə tarix-diyarşunaslıq muzeyi yarat-
mağa başlayanda hamiya tapşırılmışdı ki, qədim
əşyalar gətirin. Yadımdadı, mən gözəl bir şam-
dan aparmışdım, çox bəyənmişdi. "Bakan" güc-
bəlayla hardansa beş-altı sikkə tapıb gətirmişdi
- evləri Bərdədəydi axı, başqa heç nəyə güma-
ni gəlməmişdi.

Dərs vaxtı hamı bir-bir gətirdiyini aparıb sto-
lun üstünə qoyanda İdris müəllim paslı sikkələ-
rə qəzəblə baxıb soruşdu:

- Bu nədi, ə?
- Puldu - "Bakan" sanki diri bir yüzlük qoy-
muşdu ora.

İdris müəllim əlinin dalıyla pulları sıvirib yerə tökdü. Hardasa dörd-beş sikkəydi:

- Yığışdır apar! Xəşdiyərsən!

"Se" uşağı ola, bu hərəkəti cavabsız qoya?

- Xəşdəməlidid, özün xəşdə - "Bakan" İdris müəllimi lap özündən çıxardı.

Belə şeylərə görə İdris müəllim adamı tez-tez dərs danışmağa durquzardı.

- Kim dərsimizi bilir? - bu ənənəvi suala hamidan qabaq əlini qaldıran İlham oldu.

İlham hələm-hələm dərs oxuyan deyildi, İdris müəllim (9-10-cu siniflərdə sınıf rəhbərimiziydi həm də) onu danlamaqdan çərləmişdi. İndi birdən-birə qeyrət damarı tutmuşdu, əlini havada oynadırdı.

— Boy, İlham, dərs oxumusan? - İdris müəllim "Kim dərsimizi bilir" sualını verəndə hələ jurnalı nəsə qeyd eləyirdi, yalnız indi eynəyi gözündən çıxarıb stuldan qalxmış və cəza kimi gözünün qabağında - birinci partada oturduğu İlhamın əl qaldırıldığını görmüşdü.

- Bəli, müəllim!

- Sən Öl, səni durquzmayacam. Çatda e yerində, gör adam nətəər yanır. Gələn dəfə də oxuyarsan, onda baxarıq.

İdris müəllim o 45 dəqiqəni İlham'a zülm elədi.

10-cu sinifdəydik. İndən belə dərs oxumaq İlhamın ağlına bir də haçan gələcəkdir?

Şahidisə İdris müəllim başqa cür cəzalandırılmışdı. Əhvalatın neçənci sinifdə baş verdiyini unutmuşam, gərək ki, 7-ci olsun. Bütün siniflə tərix dərsindən qəçmişdiqu, bircə Şahid nədənsə "se" əhlinin ziddinə gedib tək-tənha dərsə girmişdi. Elə bilirmiş ki, xətri xoş olacaq. İdris müəllim-sə həmin gün ona babat bir "iki" yazmışdı.

SSRİ-nin 60 illiyində elmi-praktik konfrans təşkil eləmişdi İdris müəllim. Məruzəçilərdən də biri mən. Anamı ağlatdı - orasın düzəlt, burasın düzəlt, bütün dərslərimi atıb bu işlə məşğul idim.

Yəqin SSRİ-ni vəsf eləməkdən özü də zövq almırıdı. Elxan yadına salır ki, bir yol sinifdənkənar məşğələdə 1920-ci ildə rusların Azərbaycanı işğal elədiyini deyib. İdris müəllim elə belə də deyibmiş: "Ruslar bizim düşmənimizdi".

79

Ancaq rəhmətlik Əbülfət müəllim heç mətbəxdə də bu cür danışmazdı yəqin. O, ölkəsinin fanatikiydi. Müharibədə ağır kontuziya almışdı. Coğrafiyadan dərs deyirdi. Kim xəritədə SSRİ-ni göstərəndə bir sənti kəssə, faşistlərin bütün acığını onun üstünə tökərdi: "Vermə torpaqlarımızı düşmənə!!!"

Sovet quruluşunun mənasızlığı yuxarı siniflərdə bizi artıq bəlliyydi. Amma nə ağılmıza gələrdi ki, sovet hökuməti haçansa yixila bilər.

Brejnev öləndə 10-cu sinifdə oxuyurdıq. Lap birtəhər olmuşduq. Biz rəhbər ölümü görməmişdik axı.

Ancaq o kişinin yasını urvatsız elədik. Məktəbin akt zalında matəm mərasimi açıq elan olunan kimi arxada piqqapıq saldı bizim uşaqlar. Həşir qopmuşdu - hərəsi başını bir oturacağın dalında gizlədib qazqıldılarırdı. Mən gecikmişdim deyə zalın girəcəyində ayaq üstəydim, divara söykənib durmuşdum. Nə qədər özümü saxlamaq istəsəm də, alınmadı. Əvvəl gözümü yayındırıb —
gah tribunada göz yaşı tökə-tökə nəsə dənışan Elmira müəlliməyə, gah da tavana baxmaqla ötüşmək istədim. Alınmadı - zalın arxasından gələn uğultu canımı nətəər aldısa, əlimi üzümə tutub zaldan güllə kimi çıxdım. Orda durub nətəər gülüm axı, ayaq üstə bir Əvəz müəllim qalmışdı, bir də mən, hamının gözünün qabağında...

Amma elə zaldan o cür çıxmağa görə də danlandım.

SSRİ-nin 60 illiyi deyəndə bir əhvalat yadıma düşür. Yenə 10-da oxuyan vaxtimızdı, yeni il ərəfəsi.

Uşaqlardan birinin evində yiğişmişdiqu, düz dekabrin 30-da, SSRİ yaranan gün. Məclis yeni il adıyla təşkil olunmuşdu, əslində isə yeni il bəhanəydi. Ev iyəsi - bizim on illik dostumuz (indi artıq 30 illik dostumuz) istədiyi qızı qonaq çağırmağın xətrinə yeni il adıyla çox qarışiq bir kampaniya təşkil eləmişdi.

Niyə qarışiq kampaniya, deyim. Qız bizdən bir sinif aşağı oxuyurdu. Tək gəlib bizim uşaqlarla otura bilməzdi axı - çox da bir-birimizi tanıırıq. Gözünə onun bir neçə sinif yoldaşını da qatmışdı dostum - həm qızlardan, həm də oğlanlardan. Bizim uşaqlardan bir-iki nəfər də siyahıya, pis çıxmasın, öz adamlarını salmışdır. Hətta 8-ci sinifdən bir qız da vardı (O yaşda iki yaşı fərqi adama çox gəlir axı, ona görə hətta deyirəm).

Nə isə, xudmani bir məclis alınmışdı, ancaq tərkib çox əndrabadiydi deyə səhəri günü sözsöhbət çıxacaqdı. Şuşa balaca yerdi, kimin ağızını yiğacaqsan ki, balam, ayrı-ayrı siniflərdə oxuyan bu oğlan-qızın bir məclisdə nə ölümü var? Hamisi ağıllı-kamallı oğlanlar, tərbiyəli qızlardı, amma məsələni qəlizləşdirən o idi ki, qonaqlığa gəlməsindən ötrü belə mürəkkəb kombinasiya qurulmuş qız Şuşaya kənardan gəlmış vəzifə adamının övladıydı. Yəni heç nədən sözü böyüdə bilərdilər.

İndi siz mən bədbəxtin halına baxın - bu cür məclisin tamadalığını mənim boynuma yükləmişdilər. Gərginlik və narahatlıqvardı, çox uşaq ilk dəfəydi bir məclisdə otururdu. İlk də-

qıqələrdə şampan bokalı əlimdə ayağa duran-
da hələ özümü cəmləyə bilməmişdim...

Amma vəziyyətdən çıxa bildim. Şuşalı da-
marı köməyimə çatdı. Dedim ki, vallah, elə bu
məclisin söhbəti gedəndən hərə bir söz deyir -
nə bilim, yeni ildi, ya bu il məktəblə vidalaşırıq,
biz onuncuların bir də belə "veçər"lər keçirmək
imkanı olmayacaq, amma mənə belə gəlir, bu
gün, yəni dekabrın 30-da bizlər məhz SSRİ-nin
60 illiyini qeyd eləməyə yiğişmişiq.

Gülüşmə, nə gülüşmə! Bəh-bəh! Həm dərhal
məclis əhlinin qırışığı açıldı, utancaqlıq aradan
götürüldü, həm də bu qarışiq tərkibli kampani-
yanın adı tapıldı - SSRİ-nin 60 illiyi. Kim bizi çək-
çevirə sala bilərdi ki, nə yiğincaqqı keçirmisiz?
SSRİ-nin 60 illiyini qeyd eləmişik, vəssalam!

O məclisdən az qala 20 il sonra işdə məni te-
lefona çağırıldılar. "SSRİ-nin 60 illiyi"nin baş qəh-
rəmanı - həmin qızıydı. Əlinə "Avropa" qəzeti
düşüb, orda da mənim şəklim. Əl atıb telefona.

Səsindən tanıya bilməzdim, adını deyəndə
də unamadım. Məktəbin adını verdi...

Hamını bir-bir soruşdu. Dostumuza görə bi-
zim sinfin oğlanlarını yaxşı tanıyırdı. Ancaq o
hamiyamı görə zəng vurmuşdu?..

Həyat qəddardı - o dəli məhəbbət də daşa
dəymışdı. Coxdan hərəsinin öz ailəsi vardı. Qız

şuşalı deyildi, ailələri şəhərə müvəqqəti gəldiyi kimi bir gün də çıxıb getmiş, aralığa soyuqluq düşmüşdü.

Axşam dostuma zəng vurdum. Dedi, qaqa, səsini dərhal tanıdım: "O saat da bildim ki, nömrəmi səndən almış olar, sənin "bilmirəm" deməyə ürəyin gəlməzdi".

Düz deyir, gəlməzdi...

"Veçer"lərin ayrı dad-tamı vardı. Kiminsə ad gündündə, ya da bayramlarda yiğışardıq. Şuşa mədəni yerdi, şəhərdi, valideynlər sinif yoldaşlarının qızlı-oğlanlı məclislərinə mane olmazdalar.

Mən nəsə öz ad günlərimə qızları çağırmağa ürək eləməmişəm. Ancaq qızların ad günlərinə hər vaxt getmişəm. Yalnız bir ad gününü - 9-10-nu bizimlə oxuyan Reyhanın ad gününü buraxmışam. Nə var-nə var, "Neftçi"nin oyununa oturub baxacam. İncimişdi. İndi buna görə çox peşmanam.

83

Qızlardan yalnız birinin ad gününü tarixiyə yadda saxlamışam.

Yeddiidə oxuyanda keçirdiyimiz "veçer" gözümün qabağına gəlir. Rus dili müəlliməsi, er-

məni qızı Asmella müəllimə də bizimləydi. Yادimdən çıxıb Asmellanın hara erməni olduğu - Şuşaya təyinatla gəlmışdı, tez də çıxıb getdi. Çox gözəliydi. Yuxarı siniflərin oğlanları ondan ötrü ölürdülər. Elə biz də.

O "veçer"i, deyəsən, Nəbigildə təşkil eləmişdik. Bəlkə də Asmella müəllimənin kirayə qaldığı eviydi. Dəqiq yadına gəlmir. Amma müəlliməylə rəqs üstündə dava saldığımız indiki kimi yadımdadı. Mən də rəqs elədim - Co Dassenin məşhur mahnisına.

Muğam öz yerində, biz nəsil şuşalılar Co Dassenin, Demis Russosun, "Abba"nın, "Boni M"in havasında böyümüşük. "Feliçita" da bizim mahnimizdi.

Bizim mahnilara mən sinif yoldaşlarının maşınında qulaq asıram.

Heç mahnısız ötüşmür Qarabağ söhbətləri...

6 mart 2006

ALMATIYA MƏKTUB

("Qarabağ söhbətləri")

İki il qabaq internetdə - çatda tanış olduğum bir zənənə xeylağı Almatidən yazır ki, niyə sizin erməniləri görən gözünüz yoxdu? "Qarabağ söhbətləri"ni oxuyub soruşur bunu.

"Qarabağ söhbətləri"ni ruscaya tərcümə eləmək "Media forum"un öz təşəbbüsüdü. Rusdilli oxucu da ki, fərqli oxucudu, tələbkar oxucudu, hətta bir az qəliz oxucudu deyərdim - bizim könül söhbətləri ona çöçün, yəni qəribə gələ, hətta mənasız görünə bilər. Hər halda, həmin almatılı məni anlamaqdə çətinlik çəkdiyini yazır.

Yazır, ancaq bir müəllif olaraq tək mənim də yox, bizim - bütün azərbaycanlıların - ermənilərə münasibəti haqda hökm verməyə çətinlik çəkmir. Belə... cılxı bir türk qızı (ata uyğur, ana qazax) olasan, bir belə yazışmadan, o cümlədən Qarabağ mövzusunda məktublardan sonra bu cür sual verəsən.

Ancaq sual məni düşündürdü. Doğrudanmı bizim erməniləri görən gözümüz yoxdu? Mək-

tubu alandan elə hey ötən illərə uçuram. Söhbət o zamanlardan gedir, biz axı köhnə Qarabağ söhbətlərini eləyirik.

Evimizdə işləyən erməni ustalar - Baqrat kişi, Suren kişi... Zəhmətkeş adamlardı, əllərinindən zay iş çıxdığını görmədik. Biz də onlara yaxşı olmuşduq, atam pullarını artıqlamasıyla verərdi, heç vaxt da evdən çörək yeməmiş getməzdilər, dünya dağılsa da, buraxmazdıq. Xırdaçılıq çıxmasın, bizim evdə şoraba bankası, mürəbbə balonu çox vaxt onların adına açılırdı.

Stolumuzun başında oturublar, erməni olduqlarının fərqinə varmamışıq. Demirəm, bəlkə onların qab-qasığını, stəkan-nəlbəkisini bir az artıq salavatlayıblar, amma bu da xristiandı, ayrı millətdi deyə iyrənmək söhbəti olmayıb - şüsalılarda vasvasılıq dədə-babadandı.

Usta işlədən hövsələsiz olar, amma neçə il-də bir dəfə də olsun atamın onlara güldən ağır söz dediyini görmədim. Onlar da sağ olsunlar, ev sahibini incitmədilər.

Baqrat kişi atamın xətrini çox istəyirdi. Qarabağ məsəlesi başlayanda köcüb getmişdi Daşaltı kəndinə, deyəsən, elə oraliydi. Bir yol ermənilər kəndin üstündəki yarımtansiyasını partlatmışdılar, Şuşanın işığı kəsilmişdi. Rus hərbçilərinin köməyilə təmirə gedən montyor orda Baqratı görüb. Kişi elə hey ətrafdə fırlanmış, amma yaxın

da gəlmirmiş. Kəndin gözünün qabağında azərbaycanlı montyora yaxınlaşmağa qorxurmuş yəqin. Axırda özündə cəsarət tapıb Baqrat kişi.

Atama salam göndərməkçün vurnuxurmuş.
Kövrəlibmiş...

Erməni evində ilk dəfə qonşumuz Vaçiki əsgərliyə yola salanda çörək yemişəm. Vaçik məhləmizin bərkgedən oğlanlarındanıydı - yarışiqlı, güclü, davakar. Allah bilir, bizim məhlənin uşaqları Vaçikə qoşulub nə qədər ağdamlı, bərdəli, yevlaxlı döyüblər. Atası peşə məktəbinin müəllimiyydi - Abel Abramyan. Vaçikin böyük qardaşının adını güclə xatırladım - Alik. Kiçik qardaşı Nelson yaxşı yadımdadı - yaxın olmuşuq. Əla futbol oynayırdı Nelson, "Qala" komandasının hücumçusuydu.

Futbolsuz ötüşmək olmur. "Neftçi" güclülər dəstəsinə çıxan il - 1977-də "Ararat"la 1:1 oynadı. Bakıda. Bizimkilər udurdu, son saniyələrdə Kramarenko Zanazanyanın mənasız bir baş zərbəsini dəf edə bilmədi. Oyun qurtaran kimi məhləyə yığışanda Vaçik də göründü:

- Goygööl-Goygööl, Goygööl-Goygööl...

Bu mahnı o illərdə dəbdəydi. Bilmirəm, ki-min ağılına gəlmışdı - məhləmizdə birini lağ'a qoyanda "Goygöl" mahnisını zümzümə eləyirdilər. Vaçik də həmin gün hamımızla məhlə adətiylə məzələndi:

- Göygöl-Göygööl...

Vaçikin də, Nelsonun da, elə Alikin də azərbaycanlı dostları erməni dostlarından çoxuydu. Bizzən bir məhlə yuxarıda olan Tobik və Abulya qardaşlarını da mən ancaq azərbaycanlılarla oturub-duran gördüm, deməzdi ki, ermənidilər.

Çaya dörd məhlə uşağı getmişdik - İntiqam, mən, Karo, bir də Nelson. Məhərin dükənindən neçə butulkasa çaxır da almışdıq (Eh, xiyarı iki bölüb içini oyurduq, olurdu çaxır rumkası...).

Axşama qədər Daşaltıda kefə baxdıq. Qayıdanbaş İntiqamın ürəyindən tut keçdi. Qotur bulaqdan azca yuxarı, yolun üstündə tutluq vardi. Mənim tutla aram yoxdu, özü də qara tutla. Amma İntiqam tutun ölüsdü - ağının da, qarasının da. Dırmaşdı ağacın canına.

Yeyib doydu və... qəflətən Nelsona şillə çekdi:

- Nə məzələnirdin, ə, bayaq? "Neftçi" ududu, "Ararat" uddu - erməninin ağızını əydi.

Çayda futbol söhbəti olmuşdu. Nelson belə söz desə də, məzələnib eləməmişdi. Elə-belə sözarası demişdi. Bundan sonra biz bir-birimizi tərifləyə-tərifləyə nə qədər çaxır içmişdik. İntiqamın da kefi yuxarıydı.

Heç nədən dava düşdü. Karo Nelsonun əmioğlusudu, o da işə qarışdı. Bir müsibətlə bunları aralasdırdım. Ancaq barışçıq alınmadı, əmioğlular küsüb şəhərə bızsız dikləndilər.

Çaydan qayıdanda şəhərin ayağında, Qaya başı deyilən yerdə dincimizi alardıq. Buracan İntiqamla kəlmə də kəsmədim - yediyimizi burnumuzdan gətirmişdi. Qaya başında səbrim tükəndi:

- Niyə belə elədin, qaqa?

İntiqam məndən iki yaş böyükdü, amma başını soxmağa yer axtarındı:

- Nə bilim, ə, beynim çöndü.

Axırda zarafata salsa da (İntiqam beyninin çönməyinə məhlə dəftərinə düşəsi izah verdi. Guya çoxlu tut yediyindən qarnında tut arağı əmələ gəlib, o da vurub beyninə), peşmanydı.

Səhərisi İntiqam gedib ermənilərlə barışdı, bizim məhlədə küsü saxlamaq yoxuydu (Ancaq iki ay sonra İntiqam Karonun başını yardım. Allah "Neftçi"nin üzünü qara eləsin, yenə onun üstündə. Bu əhvalatı mən daha əvvəl nəql eləmişəm).

89

Məhlə dəftərini Şünası (davada çox ağır yaralanan qardaşımız) saxlayırdı. Biz o dəftərə uşaqların əndrabadi sözlərini yazardıq. Məsələn, Ramin dəftərə "Futbolçular bayraqı qaldırıdılardı" əvəzinə "Bayraqçılar futbolu qaldırdılar" deyib düşmüştü. Amma ən dahiyənə cümləni elə İntiqam demişdi: "Tut yedim, qarnımda tut arağı əmələ gəldi".

Bizim məhlə dəftəri bir növ rəhmətlik Məşədi Bəylərin (mənim sinif yoldaşlarım Səbuhiylə Yadigarın babası) qoyduğu ənənənin davamı-

dı. Ancaq rəhmətlik dəftərinə düşən adamdan xərac da alarmış.

Ermənilərdən o dəftərə düşən oldumu heç?
Gərək Şunasidən soruşum.

Samvel vardı - Aziryan Samvel. Azərbaycanlıdan ayırmazdın.

Ermənilər Şuşadan çıxandan sonra Stepanakertdə olduğunu eşitmışdik. Danışırdılar ki, bir yol Ağa körpüsündə (Stepanakert-Şuşa yolunun lap ağızındadı Ağa körpüsü) şüşalılardan kiminsə boynunu qуucaqlayıb hönkür-hönkür ağlayıb.

Buna inanmışdımq.

Dava qızışanda isə deyirdilər ki, Samveli Məlibəyliyə hücum eləyənlərin arasında görüblər.

Buna çox da inanmamışdımq.

1990-cı ildə bazarın tinində, Surxayın budkasının arxasında dayanmışdımq. Sınıf yoldaşım Azərlə. İki nəfər yaxınlaşdı. Şəhər adamı deyildilər. Azərə salam verdilər. Salam Allah salamıdı, ancaq Azər onları tanımadı.

- Yaxşı fikirləş - biri gülə-gülə qayıtdı.

- Tanıya bilmirəm...

- "Avtoşkola" yadındadı, Stepanakert?

Azər əsgərliyəcən orda oxumuşdu, amma yenə yadına sala bilmədi:

- Vallah, orda çox uşaq oxuyurdu, gör nə qədər keçib üstündən.

- Laçın uşaqlarıyıq. Yadındadı, erməniyə görə bizi nətəər çirpdınız?..

Demə, Şuşa ermənisi Sergeyin oğluyla bu iki laçının sözü çəpləşibmiş. Şuşalı uşaqlar da yerlilərinin üstündən gəlib bunları şil-küt elə-yiblər. Bizim sinifdən Azərlə İlyas da varmış döyənlərin arasında.

"Yadındadı, erməniyə görə bizi nətəər çirpdınız?" deyəndə laçınlı qardaş üzünü turşutma-mışdı, yenə gülürdü. Ayrılanla da qucaqlaşıb-öpüşdülər Azərlə.

Kim desə ki, o illərdə, 1984-cü ildə şuşalı Şuşa ermənisini qoyub qırraq adama qahmar çıxardı, inanmayın.

91

Bu hadisəni "Avropa"da yazmışam bir vaxt.

Son zəng olmuşdu artıq. Sinif uşaqlarının bir qrupu yığışıb getmişdik İsa bulağına - yalnız oğlanlar. Cavan müəllimlərimiz Məhərrəm müəllim, Mütəllim müəllim də bizimləydi. Nə başınızı ağrıldım, yaxşı məclisiydi, gətir-götür, gətir-götür...

Özümüzü bulaq başına yaxın yerə vermişdik ki, gələni-gedəni görə bilək. O zaman aşağı rəyonların buraxılış siniflərinin uşaqları avtobus tutub Şuşaya birgünlik səfərə gələrdilər, içində də qəşəng qızlar. Qanın qaynayan vaxtı gələrdilər.

Kefimizin göydə oynadığı vaxt, necə deyər-

lər, "qonaqlarımız" gəlib çıxdı. "Mingəçevir" tra-faretli avtobusun dayanmağıyla qızların bulaq başına yürüşməsi bir oldu. Düz gözümüzün qabağına gəldilər. Yemək-içmək yaddan çıxdı, bir-bir endik bulağa tərəf.

Dava bir göz qırıpında düşdü. Aranı qatan Nazimlə mən oldum. Qızlardan birinin əlində "Rodopi" paçkası vardı, ağzı bağlı. Yəqin hansısa oğlanın siqaretiydi, əl-üzünü yuyanda saxla-mağ'a vermişdi. Dilimizi dinc saxlamayıb qızdan spiçka istədik (Mən onda siqaret çəkmirdim, spiçka istəməyimə bax e!). Oğlan elə biz qədər olardı. Biri irəli çıxıb bizə tərəf cocuyan-da İlyas buna nətəər bir şillə vurdusa, gədə uçdu. Allah İlyasa rəhmət eləsin, çox ağır əli vardı. Rəhmətlik Mehman da bir ayrısına tutuzdurdu. Dalınca hamı töküldü ortaya - birinə təpik, birinə kəllə... Avtobusa doluşub götürüldülər.

İndi siz işin tərsliyinə baxın. Bunlar tərpənəndən heç iki dəqiqə keçməmiş, yəni biz hələ bulaq başında qəzəbli-qəzəbli gərdiş eləyəndə ("Qırıldan gəlib bizə cocuyurlar!") başqa bir avtobus gəlib çıxdı - Mardakert avtobusu.

Hirsli, üstəlik, kefli başda ağıl nə gəzir. Bir avtobus erməniyə torpağa ayaq qoymağa imkan vermədik: "Rədd olun burdan, vəssalam". Ermənilər dəli olmuşdular, bilmirdilər nə baş verir, biz kimik... Müəllimlərimiz də əl-ayağa düşmüştülər, amma kimdi eşidən?

Bunları da yola saldıq...

"Zəfər" uzun çəkmədi ancaq. Mardakertlilər avtobusu Şuşa raykomunun qabağına sürüb bizi satmışdır. Bir də gördük milis tökülüb gəldi.

Bizi tutmadılar. Allah maarif müdürü Yelmar müəllimə rəhmət eləsin. Haya gəlib çıxmışdı və bu boyda həngaməni "4 nömrəli" uşaqlarının, bizim məşhur sinfin törətdiyini görəndə milisi işə qarışmağa qoymadı. Bir-iki ağız danladı. Bunu isə lap sərt dedi: "Erməniylə nə işiniz qalib?!"

Yelmar müəllim olmasaydı, yəqin bu işi doğrudan da böyüdəcəkdilər ki, erməniylə nə işiniz qalib.

Vallah, erməniylə heç bir işimiz qalmamışdı. Bədbəxtlər Mingəçevir uşaqlarının oduna düşmüsdürlər.

93

Qəşəng bir erməni qızı vardi, adını unutmuşam. Sinif yoldaşları Nazim və Xaqaniylə qonşu olurdu. Mən binanın qabağında bunları çağıranda qız balkona onlardan tez çıxırdı. Axırda Nazim dilləndi ki, qaqa, bu qızı incitmə, səni görən kimi balkonda bitir. "İncitmə" - yəni "padxod" elə.

Rafikin qızıydı - çəkməçi Rafikin. Atam ayaqqabısını həmişə ona tikdirərdi, dükan ayaqqabısı geyməzdi. Bir tikə uşaq olandan sifarişin dalınca mən gedib-gələrdim. Hər dəfə də ayaqqabını büküb verəndə qayıdardı ki, ə, də-

dən yaxşı kişidi...

Yaxşı adamıydı Rafik. Paspotruna baxsan,
bəlkə də adı lap Rafiqiydi. Onun qızına pis göz-
lə baxmağı heç ağlıma da gətirmirdim.

Belədi Qarabağ söhbətləri, almatılı balası.
Atası uyğur, anası qazax qızı. Deyirsən elə yurdu
belə günə salanı görməyə gözümüz də olsun?

13 mart 2006

GÜLLƏLƏR, TOYLAR, ŞƏKİLLƏR

(*"Qarabağ söhbətləri"*)

Bu yaxınlarda ayaqüstü Zərdüşt Əlizadə oturan ofisdə oldum. Məni iki gəncə təqdim elədi, jurnalist olduğumu, "Azadlıq"ın yaxşı vaxtlarında orda işlədiyimi dedi. Təqdimatın davamı isə, səsimi çıxarmasam da, məni utandırdı: "Şuşalıdı, əlində avtomat son günəcən orda döyüşüb..." Cəmi iki dəqiqəliyə getmişdim ora. Üstündən az qala bir ay da keçir, ancaq Zərdüşt bəyin sözləri ürəyimdən asılı qalıb.

Yox, Zərdüşt bəy məni ələ salmamışdı, biz bir-birimizi istəyən adamlarıq. Sadəcə, yanılmışdı. Mən əlimdə avtomat döyüşməmişəm, Şuşanın son gününü də görməmişəm. Bir qara-bağlı üçün utanmalı faktdı, amma faktdı.

Əlimdə avtomat döyüşmiş olsaydım, başıma nə gələrdi - bunu Allah bilir. Ölə bilərdim, şəhid qardaşlardan artıq deyiləm. Şikəst ola bilərdim, əlsiz-ayaqsız qardaşlardan artıq deyiləm. Əsir alına bilərdim, bu acını görmüş qardaşlardan artıq deyiləm. Hər şey ola bilərdi. Ancaq o müharibəni ki, biz aparırdıq, bu da heç nəyi dəyişə bilməzdı...

Əlimə avtomat götürməmişəm. Mənim gü-cüm qələmlə döyüşməyə, bir də nəfsimlə dö-yüşməyə çatıb. Ancaq heç bu da nəyisə dəyişə bilməyib hələ...

Sinif yoldaşlarımdan döyüşənlər olub. Ən çox da Elxan. Şuşada yaralanandan sonra da döyüşüb, ta atəşkəsəcən. İslam da çox döyü-şüb. O da yaralanıb.

Elxan yaralardan çox əziyyət çəkir. Bu yaxınlar-da yenə yorğan-döşəyə düşmüşdü, hər gün yanına toplaşırdıq. Xəstəxanada Şuşanın son günündən bir də danişdi mənə. Yenə tüküm də ağrıdı.

Şuşada, Nəbilər kəndində yaralanıb Elxan. Onda hələ 91-in payızıydı.

- Gullə başımdan dəydi, qaqa - döyüşü belə yadına salır hərdən.

Aramsız atəşdən qorunmaqcün yaralı-yaralı özünü UAZ-ın təkərinin dalına verib:

- Təkərin dalına sığınmışıq, qaqa, iki nəfər bir təkərin dalına. Can şirin şeydi, gördüm böy-rümdəki dirsəyiynən məni sıxır, təkər balacdı axı, iki nəfərə yer çatmır. Bir yandan qan apa-rır, bir yandan gullə yağır, bir yandan da böy-rümdəki məni çölə sıxır, hirs vurdu beynimə!

Elxan təkərin dalından durur, ermənilər tərəfə söyə-söyə atəş açır, özü demiş, "jivoy mişen" kimi üstlərinə yeriyir. Sonra huşunu itirir. Qismətində ölüm yoxmuş, ta bir gullə də dəymir ona.

İndi Elxan bu dünyanın gərdişindən üzüləndə ermənini onu öldürə bilmədiyinə görə söyür:

- Ay oğraş erməni, bu gulləni babat vur dana, olək çıxaq gedək vaxtında...

Azərin toyu Elxan yaralanan vaxt oldu. Bakıda oldu toy, həm ona görə ki, qohum-əqrəbanın çoxu burdaydı, həm də o vaxt Şuşanın toyluq hali yoxuydu.

Sınıf yoldaşlarımızın bir qismi Bakıda olurdu, qalanları Şuşadan gəlmışdı, bircə yaralı qardasıımızdan başqa. Elxan indi də o toyda olmağıni özünə dərd eləyir.

97

Birinci dəfəydi bizim uşaqlar Bakıda toy eləyirdi. Düşünürdük ki, həm də axırıncı olar. Biz şəhər toylarını sevməzdik, bizim öz toylarımız vardı. Amma nə biləydik ki, gün gələcək neçəmizin toyu Bakıda olacaq - Yadigarın, Nazimin, İlyasın, Oqtayın...

Elxanın toyu Şuşada olmuşdu. İslamın da. Səbuhi də Şuşada evləndi. Mənim Şuşada getdiyim axırıncı toylardan biri elə onun toyu oldu, 91-in yayında. O biri Səbuhi bir il qabaq evlənmişdi. Qubadlıya nişanına da getmişdik.

Həmidən qabağa düşənsə Xaqaniydi. 21 yaşında evləndi. Bizim sinifdən, tək sinifdən də yox, məktəbdən ayrılib (necə ayrıldığını nəql etmişəm - müəllimlə süpürləşib ayrılmışdı bizdən Xaqani, 9-cu sinfin yarısından) internata gedəndən sonra laçınlı bir qızdan ötrü dəli olub çöllərə düşmüşdü, nə yaxşı ki, axırda elə onu da aldı.

Görən, biz hamımız dərdindən çöllərə düşdüyümüz qızları ala bilsəydik, dünyamı dağıladı, qaqa?!

98

Tez evlənməyinə əvvəl-əvvəl bir az peşmanlamışdı Xaqan (həmişə adının son hərfini yeyərdik, Xaqani çox uzun çıxır). Biz hamımız subay-salıq gəzəndə o, qas qaralan kimi evə qaçmalı olurdu - lağ'a qoyub gülürdük. Sonra öyrəşdi evliliyə. İndi onun bizə gülən vaxtı, namxuda, bu gün-sabah uşaqları ali məktəbə sənəd verəcək, bizim uşaqlarsa hələ indi-indi adama oxşayı...

Xaşanın toyu dinc vaxtda oldu, manışlardan biri erməniydi - qarmonçalan Sergey. Çok duzlu-məzəli oğlanıydı.

O toydan çox şey yadımda qalıb. Xaşanın atası Ağcabədidə milisdə işləyirdi, ordan xeyli paqon yoldaşı tökülüb gəlmışdı. Arada bizi həlak elədirilər. Biz görmüşük qaranı aşın üstünə tökərlər, bunlar deyirdilər ki, aşı qaranın üstünə tök gətir.

Pivəylə arağı bir stəkana qatıb içməyi də ilk dəfə o toyda sinif yoldaşımız Oqtaydan gördüm. Adını da qoymuşdu "yojik".

Özümüz üçün bir kletka araq gizlətməyimiz də yadıma gəlir. Camaat dağılışandan sonra bir qulpundan mən yapışdım, birindən Xaşan - gətirib qoyduq sinif yoldaşlarımız oturan stolun altına. Məclisi yola verənəcən dilimizə içki vurmamışdıq kişi kimi. Ancaq kletkaya düz-əməlli girişə bilmədik. Ülkər xala - Nazimin anası Xaşanın abrını ətəyinə büküb evə göndərdi. Xaşan evə getməliydi, mütləq getməliydi, çünkü gecə 12-yə az qalırıcı. Yazıq umsuq getdi, bizim də boğazımızdan tikə keçmədi.

Nazimlə Xaşan həm də qonşuydular, Ülkər xala o toya ağbirçəklik elədi. Vallah, biz sinif yoldaşları ata-analarımızı bir-birindən ayırmır-dıq Şuşada. Elə burda da ayırmırıq.

İlyasin anası Səkinə xala biz qapıdan girən kimi ağlayır, hərdən rəhmətliyin balalarına baş çəkməyə gedirik.

- Bax, Səkinə xala, ağlasan, bir də bura gəlməyəcəyik - hər dəfə Azər deyir bunu.

- Yox, sizə qurban olum, ağlamıram ha.

Ağlaya-ağlaya deyir ki, ağlamıram.

Elə Azər də yalandan deyir ki, ağlasan, bir də bura gəlməyəcəyik.

Səkinə xala tək İlyası, ürəyimizin qutu, dirəyimiz İlyası itirməyib. Ramiz kimi, Ramiz Qəmbərov kimi qəhrəman oğlunu da itirib, necə ağlamasın?..

100

Ramizi mən İlyasdən da çox istəyirdim. Son görüşümüz onun batalyonunda oldu - 92-nin martında. Tük basmış sifətinin içində ərimiş gözlərini üzümə zilləyib beləcə də dedi:

- Qaqa, bu oyulardan ağlım bir şey kəsmir...

Mənim ağlım indi də bir şey kəsmir, qaqa.

İlyasin toyu 99-un avqustunda oldu. Ramiz kimi qardaşın ola, özün də döyüşü, toyunu Şu-

şədan kənarda eləmək istəyəsən? Yubada-yubada axır təslim olmuşdu. Bir gün gördüm "Azadlıq"a gəlib. Dəvətnaməni sıxıla-sıxıla çıxardı:

- Qaqa, sən özümüzünküsən, amma dedim elə saa da yazım. Cəbhəçilərdən də kimi məsləhət bilsən, burda yazaq...

Rəhmətlik o qədər abırlı adamıydı ki, toy eləməyə də utanırdı.

Toy eləməyə mən də utanmışam. Bu da bir qismətdi.

Nazim toyundan əvvəl məni divara dirəmişdi:

- Yadından çıxməsin ha, söz vermisən!

Xaşanın toyunda mən hamının yanında söz vermişdim ki, Nazimin məclisində ayaqyalın oynayacam, lap corabımı da çıxaracam.

Sözümün üstündə dura bilmədim. O söz on bir il qabaq Şuşada verilmişdi. Nə biləydim ki, Nazimin toyunu on bir il gözləmək lazımlı gələcək, gəlib Bakının bir şadlıq sarayına çıxacağıq. İndi mən, şusalı, Bakıda, şadlıq sarayının ortasında ayaqyalın necə oynayım?

Sağlığımı deyib "Şuşanın dağları"nı sıfariş elədim. "Şuşanın dağları"nı da ki, biz heç oynamırıq...

Oqtay toyunu eləyəndə şimal bölgəsində hərbi qulluq keçirdi. Dəvətnamə məsələsinin

üstündə özü dayana bilməyib. Mənnən Nazi-min dəvətnaməsi etibarsız adamın əlinə düşüb, gəlib çatmayıb.

İncimədik. Təki xeyir iş olsun. Oqtay qacqıncılıqda atasını da itirdi, anasını da. Onlardan əvvəl qardaşı Təvəkkül şəhid olmuşdu. Əlində avtomat sonacaq Şuşada döyüşən qardaşımız. Bu yas məclislərində hamımız birgə olmuşuq.

Biz xeyirə-şərə bir gedirik - 33 ilin sinif yoldaşları. Ad günlərimizi bir keçiririk. Hələ evlənməyənlərimizi bir yerdə danlayırıq. Bu da elə bir döyüşdü. Şuşasız itib-batmamaq döyüşü.

102

Yadigarın toyunu ürək ağrısıyla xatırlayıram. Çünkü toydan az sonra tutulub ağır cəza aldı, indiyəcən də həbsdədi. Bir günümüz onun adı olmadan keçmir.

Şuşa yerində olsaydı, "Yadlı" yad adamlara ürcah olub cinayət eləməzdi.

"Şuşa yerində olsaydı" dedim. Bilmirəm niyə həmişə bu cür deyirik: "Şuşa yerində olsaydı". Şuşa yerindədi elə. Biz orda deyilik. Şuşa bizi qoyub heç hara getməyib. Biz onu qoyub getmişik. Şuşa heç qayıdan da deyil. Biz ora qayıda bilərik.

"Bəlkə bu yerlərə bir də gəlmədik" - Şuşaya son dəfə gedəndən sonra "Azadlıq"dakı yazımı belə başlıq qoymudum. 92-ci ilin martıydı.

Xocalı müsibətindən sonra şəhər köçürdü. Mən də getdim neçə vaxtdan bəri tək-tənha evimizin çrağını yandıran anamı çıxarmağa.

Martin 9-u getdim. Anam ev-eşiyi qabqarlamışdı, mümkün qədər çox şey çıxarmağımızı istəyirdi. Dava saldım:

- Lap çıxardıq. Bunları hara yiğacağıq Bakıda? Axi onsuz da qayıdasıyiq, Şuşanı heç vaxt ala bilməzlər, heç vaxt!

Mən çox inanırdım ki, Şuşanı ala bilməzlər. Fikirləşirdim, Bakı qoymaz Şuşa getsin, çünkü Şuşanın əldən getməsi Azərbaycanın sonu demək idi. Fikirləşirdim ki, dünya qoymaz Şuşa getsin, çünkü onda müharibə Dağlıq Qarabağın sərhədlərini aşırdı. Demə, bundan betər şeylər də mümkün-müş. Həm Bakı adına, həm dünya adına.

Evdən ancaq bir-iki xalça-palaz, bir də bacının yüngülvari cer-cehizini çıxarmağa razı oldum.

Son gün - martin 12-də maşın qapıda gözləyəndə divar şkafımızı bir də açıb baxdım. Kitablar. Dədəmin kitabları, öz kitablarım. Hansını götürəsən, hansı qalsın? Dəymədim.

Şkafın bir küncündə şəkil albomları qalaqlanmışdı, babamın şəkilləri, dədəmin şəkilləri, öz şəkillərim. Hansını götürəsən, hansı qalsın?

Orta məktəb vinetkam lap üstəydi. 1983-cü ildən bəri mən bəlkə min dəfə o vinetkanı açıb baxmışdım, o vinetka mən əsgərlikdə olanda yuxuma da girmişdi. Bir də açıb baxdım, yenə hər şəkildən qabaq o adamın şəklinə baxdım...

Qaytarıb yerinə qoydum. Şkafi örtdüm. Mən həmişəlik getmirdim. Ən azı o vinetkaya görə qayıtmalıydım.

Biz Şuşadan çıxandan iki gün sonra xəbər gəldi ki, evimizə mərmi düşüb. Hər şey yanıb. Vinetka da. O şəkil də.

Ramızdən artıq deməyə gücüm çatmır:

Bu nə yanıq qoxusudu, İlahi,

Elə bil ki, adam yanıb indicə...

Şuşada olduğum o üç gündə məni ən çox üzən gecələr evdə yata bilməməyimiz oldu. Bizim ev nişangaha gəlirdi. Qonşumuz İsagildə yatdıq gecələri. Mən Şuşada heç kimin evində qalmamışdım o vaxtacan...

Maşın evimizin qabağından tərpənəndən ta Laçın yolunacaq başımı aşağı saldım. Şəhərin

üzünə baxa bilmirdim. Mənim Şuşada son gүnüm belə olub bax...

Toylardan danışdım. Mənim də toyum Bakıda olub axı. 93-cü ildə. O toyun kasetinə baxa bilmirəm. Kamera cərgələri dolaşdıqca şüsalılar bir-bir gəlib keçir ekranдан. Hələ Şuşa yarası üzdə olan şüsalılar. Hələ çoxu sağ şüsalılar. İndi çoxu bu dünyada olmayan şüsalılar.

Ölüm-dirim söhbətidi Qarabağ söhbətləri.

16 mart 2006

105

SƏRÇƏLƏR QALDI

("Qarabağ söhbətləri")

Bu söhbət 89-cu ilin yayında Şuşada olub.
Şəhərdə veyillənirdik: Bazarbaşı-Meydan,
Meydan-Bazarbaşı...

Şuşalılar Bazarbaşı-Meydan arası gündə yüz kərə qarşılaşsalar da, hər yol salamlaşardılar. Birinci dəfə əl tutardılar. İkinci dəfə "Nə var, nə yox?" deyib keçərdilər. Üçüncü dəfə sakitcə başla salam verərdilər. Dördüncü dəfə göz vurub ötərdilər. Beşinci, altıncı, yeddinci... Aralarında zarafat varsa, bu salamlışmalar axırda bəbat bir söyleşə çönərdi. Söyüş də olardı, amma salamsız ötmək olmazdı.

Bazarbaşına çataçatda yoluñ o tayında - qastronomla Fərmanın kiosku arasında yiğmişmiş Ermənistən qacqınları tərəfə baxdıq yenə, bayaqdan orda durmuşdular. Yorğun və əzablı, nimdaş və sinsimiş on-on beş nəfər. Səbuhiyləydim. "Se" sinfi bölünəndən sonra bizim

uşaqların o biri yarısıyla birgə oxumuş, amma elə hamımıza qaynayıb-qarışmış, sınıf yoldaşı dediyimiz Səbuhi:

- Qaqa, heç ağlına gətirirsən, biz də qaçqın düşək, bunlar kimi boynumuzu büküb yolun qırığında duraq - Kürdəmirdə, Hacıqabulda?..

Öz dediyimdən özüm üzəndim. Elə Səbuhi də diksinən kimi oldu:

- Ə, nə danişırsan, ölüm ondan yaxşdı, biz Şuşasız dura bilərik?

Biz Şuşasız dura bilmirdik, nə yayda, nə qışda. Çox vaxt tətildən birgə qayıdırıldıq Səbuhiyə. Bakıya çatan günün səhərisi ya mən dəli kimi "İnşaat"ın yataqxanasına cumurdum, ya o mənim yanımı gəlirdi. Elə bil Şuşadan dünən gəlməmişik, elə bil iki il əsgərlik də çəkməmişik - ana uşağı kimi bir-birimizi ovundururduq.

Tətildən birgə qayıtsaq da, Şuşaya ayrı-ayrı dönürdük, bir-birini gözləmək yoxuydu. Kim imtahani birinci bitirsə, tez qaçıb Şuşaya bilet alırdı. Şuşanın payından kəsmək olmazdı. Həttə ta ən əziz dostun xətrinə.

Yayda Şuşaya qaçırdıq - axşamlar pencəklə gəzməyə, gecələr yorğana bürünüb yatmağa.

Qışda Şuşaya qaçırdıq - sazağında-qarında burnumuzun ucunu üşütməyə, qulaqlarımızı qızartmağa.

Yazda Şuşaya qaçırdıq - torpağını iyıləməyə, yağışında islanmağa.

Payızda Şuşaya qaçırıldıq - xəzəlində batmağa.
Fəsil söhbəti yoxuydu. Biz qaçqın düşüb
hardasa boyun bükəmi bilərdik, Şaşasız duramı
bilərdik?..

Şuşanın qılısı ayrı qış olurdu. Şəhərdə bir özümüz qalırdıq, bir də sərçələr. Sərçəni çox sevərdik, köçəri quş deyil axı. Bir yol tətil vaxtı İlhamın kaptyorqunda onu məzəyə tutanda elə bu cür də dedi:

- Noolar, İlyas. Sən də bu qaranquşlara qoşulub məni dola, görünüm sərçə kimi boynunu bükəndə neyniyəssən...

Üç sinif yoldaşının birdən-birə onun üstünə düşüb məzələnməyi İlhamın xətrinə dəydi həmin gün. Ona ən çox yer eləyən İlyasin Şuşaya tətildən-tətilə, bayramdan-bayrama gələn Azərlə mənə qoşulması olmuşdu:

- Sərçə kimi mənnən qalassan e burda...

Şuşada "qar ayaqlamaq" söhbətivardı - yəni əgər sən il uzunu doğma şəhərdəsənsə, bura yaydan-yaya gələn yerli adamdan daha hörmətlisən. Bəs nə, yayda Şuşaya gəlmək asandı, hünərin var qışda gəl, qar ayaqla...

Ermənistan qaçqınlarına münasibət birmənalı deyildi Şuşada. Onlara ürəkdən acıyan, həyan olanlar da vardı, yurdunu-yuvasını atıb qaçan adamlar kimi yuxarıdan aşağı baxanlar da.

Bir yol Azərlə İstirahət evinin (biz "Domotdix" deyirdik) həyətindən yuxarı diklənəndə burda məskunlaşmış iki qacqın ailəsinin dava elədiyini gördük. Arvad qonşusuna söyüş yağdırırdı ki, ni-yə sənin uşağın mənim qozumu daşlayır?!

"Domotdix" xanlıq dövrü Bəhmən Mirzənin malikanəsi olmuşdu. Şuşaya dünən-srağagün gəlmış qacqın arvadın sığınacağının qarşısındakı qoz ağacına "mənim qozum" deməyi gül-məli göründü bizə.

Bu çəpər davasını axşam evdə danışanda atam iztehzamı çox sərt qarşıladı:

- Lağ eləmə, bala, lağ eləmə. Yurd itiriblər, onlar indi havalıdılar, Allah heç kəsə o dərdi qismət eləməsin.

Atamın nə demək istədiyi mənə sonralar çatdı.

Elxanın anasının dəfnini xatırlayıram. Qəbrin üstünü örtməyə başlayanda Fırat müəllimin gözlərindən yaş süzələndi. Sanki bir yeniyetmə ilk məhəbbət yaşı tökürdü. Bayaqdan çox möhkəm dayanmışdı, ömür-gün yoldaşının it-kisini içün-icin çekirdi, ancaq daha dözmədi, üzünü yana tutub piçildədi:

- Amanat qoyuruq, Şuşaya gedəndə özüm-lə aparacam...

Pıçılıyla dedi, mən lap böyründə durmuş-dum deyə eșitdim.

Yaşı yetmiş çoxdan adlamış adam dedi bunu.

Biz Bakıda tək evimizə yox, əzizlərimizin qəbrinə də müvəqqəti sığınacaq kimi baxırıq. Bir gün bu evləri buraxıb, əzizlərimizi götürüb geri qayıdasıyıq...

Qaçqıncılığın ilk illərində bir evdə yas düşəndə ən böyük dərd qəbiristanlıq dərdiydi. İndi hərə öz səmtini tapıb. Bütün Bakı şuşalı qəbriylə doludu. Pirşağıda ayrıca Şuşa qəbiristanlığı da var.

Qəbir yerinin satıldığını biz qaçqıncılıqda gördük.

110

Qaçqıncılığın sırları var. Kom yaşamaq yaxşıdı, xeyirdə-şərdə böyrünü tez kəsdirlirlər, həm də uşaqlar bir-birini tanırı, nəsil itmir. Yeni Yasamalı ona görə çox istəyirik, ən çox şuşalı burda olur.

- Qaqa, buranın "dvijeniya"sı elə Şuşa "dvijeniya"sı - İslam deyir bunu.

Qıraqda-bucaqda, əldən-ayaqdən uzaq yer-də olmaq pisdi, ölü yerlərindən gec xəbər tutursan, xəcalət çəkirsən. Heç yadımdan çıxmaz, beş il qabaq uzun ayrılıqdan sonra sınıf yoldaşları bir yerə yığışmışdıq. İki Elçinimizdən biri - "Qaraddi" də ordaydı. Hal-əhval tutanda Rəhim dayını da soruştum, atasını.

- Kişi nə gəzir, qaqa, neçə ildi ölüb...
Uşaqların çoxu bilmirmiş. Elçin Zugulbada olur, oraynan elə bir əlaqəmiz yoxdu. Lənət olsun qacqınlığa, gör kimin ölümündən xəbər tutmamışıq - Sadıqcanın oğlunun.

Dara düşəndə, tincixanda Şuşanın kişiləri də qarğış eləyər:

- Tifağın dağlışın, erməni!!!
Kişi qarğışı ağır olar - bunu uşaq vaxtı anamdan eйтmişəm.

Ağdam yaslarının çayçısı vardı - Əliş. İlyarım olar rəhmətə getdiyi. Nər kimi oğlaniydi, demə, ürəyi xəstəymış. Onun yasında Aqil Abbas əhvalını soruşan bir nəfərə bilirsiz nə dedi?

- Ə, nətəər olajam? Evdə qabağıma çay qoystanda da deyirəm Allah qəbul eləsin. Bu qədər yas olar?..

Baş tərəfdə asılmış şəkilə uzun-uzadı baxdı:

- Yaziq Əliş...

Bir bazar sinif yoldaşlarım Oqtay və Səbuhiylə düz dörd yas yerində olduq, üçü şüsalıydı. Axırıncı yasdan - bu da qarabağlı yasıydı - çıxanda "Səbu" maşını yerindən hırsı lödü:

- Salavat çöyürməkdən əlim qabar oldu, ə!..

Bu, ayrı Səbuhidi, düz on il mənnən bir sinifdə oxumuş Səbuhi. Hər şeyi zarafata salan Səbuhi.

Zarafata salmasan, canındaki ağrını çıxarmaq çətindi. Amma ölüm-itim çoxaldıqca ta zarafat da kömək eləmir...

Pirşağıdakı Şuşa qəbiristanlığı dolub daha. Ötən ilin sonunda yerli bələdiyyə uzun bir sənğər qazdırıb sərhəd qoymuşdu ki, burdan o yana keçmək olmaz. Bir qarabağlı hökumət adamlı işə qarışandan sonra sərhədi götürdüllər. Bizə hələ çox yer lazım orda...

O qəbiristanlığı yarıyacan dolaşmaq bəsdi ki, dərddən qol götürüb oynamaq dərəcəsinə çatasan...

Atam öləndə qırx gün qəbiristanlığa gedib-gəldim - ustalar qəbrin üstünü götürürdülər, günümün çox hissəsini orda olurdum. Şuşadan, Mirzə Həsən qəbiristanlığından danışram. Hamiya yer vardi orda.

Şuşa yasları ağır məclislərdi. Bakılılıar üçdən sonra mağarı yiğirlər, çox vaxt üçlə yeddini bir-ləşdirirlər. Ağdam əhli də qaćqınçılıqda adət-ənənəyə əl gəzdirdi - indi onlar üçdə ehsan vermir, üçlə yeddi arasında mağarı yiğisdirirlər. İmkanlı adamlar qabağa düşüb belə elədilər ki, kasib-kusub zora düşməsin. Düz elədilər, Allah köməkləri olsun.

Şuşalıllarsa öz adətləriylə gedirlər. Lap yüz yaşında adamın da hüzründə yeddi gün otururlar. Mağarın bir günü az qala 100 dollardır. Başqa xərcləri demirəm. Heç kəs də adətdən qırığa çıxmaga ürək eləmir. Ağdama baxmayın, Şuşa qəliz yerdə - belə məsələdə qabağa düşmək çətindi Şuşada. Bakının Şuşasında da.

Çayçı Əliş Ağdam üçün kimiydisə, çayçı Rafael də bizim üçün odu. Allah Rafaelə dəyməsin, yüz nəfərlik mağarda bir nəfər də gözündən yayılmır, çayı dəmləyir də, paylayır da, stəkan-nəlbəkini yuyur da. Təkbaşına. Hələ bir zarafata da vaxt tapır:

- Lenin deyib ki, incəsənət xalqa, çayçılıq Rafayla məxsusdu.

Çox qənimət adamdı Rafael.

Əflatun - "Əfi" də yaxşı çayçıdı. O da zarafatçıldı. Bir yol "28 May" tərəfdə durubmuş, böyründə də Sərdar. Ləqəbi "Qoci"di Sərdarın.

- Qaqa, gördük Dəli Əbili gəlir. Dedim, Qoci, özümü tanımadığa vuracam, guya mən qubalıyam.

"Əbili" Şuşa çıxandan Əflatunu görməyibmiş, yaxınlaşan kimi qollarını açıb:

- Bay, saa qurban olum, qaqa!

Əflatunun tükü də tərpənməyib. Özünü qıraq adam kimi göstərib. Rəhmətlik "Qoci" də bunu "təsdiqləyib":

- Ə, nə həşir salmışan "Əfi", "Əfi?!" Bu kişi qu-balıdı, alma satmağa gəlib bura.

"Əbili" (o da rəhmətə gedib) bir addım dala çəkilib heyrətlə Əflatunu sözüb. Kövrələ-kövrə-lə deyib:

- Vay dədə! Şuşada bir çayçı Əflatun vardi, nətəər oxşuyursan, ə, ona.

Bundan sonra ürək durar? Qucaqlaşış Ağla-şıblar.

Rafaelin bir mağar işçisini nətəər doladığını da deyim. Möhkəm soyuqlayıbmiş mağar işçi-si. Rafael onu yaxınlıqdakı aptekə göndərib ki, təzə dərman çıxıb. Talış olub həmin işçi. Aptekçi deyib ki, qırx ildi bu işlə məşğulam, hələ məndən bu adda dərman istəyən olmayıb.

Rafael dərmanın adını "Zebb-17" deyibmiş.

Belə çayçıları olan yaslar yüngül ötər.

Çayçı Əflatun saatlarla Şaşa məzələrindən danışır, yoruldum demir, yoruldum demirsən:

- Bazarın içində işləyən vaxtlarımdı. Səhər tezdən qalstuklu-zadlı bir kişi əlində bir stəkan qaymaq, bir büküm yuxa içəri girdi. Səhər adamı deyildi. Buna bir şirin çay verdim, oturub başladı "zaftrak" eləməyə.

İçəridə beş-altı, Əflatunun təbirincə, qəjələ varmış, söyüşə-söyüşə zarafatlaşmışlar, çox pis söyüşürmüşlər.

- Gördüm bu kişinin halı dəyişir, boğazından çörək keçmir. Elə bu dəm diş doxturu Nadir içəri girdi, əlində yekə bir zənbil. Hamı bir ağızdan "bay, həkim, xoş gəldin, keç otur" dedi. Həkim də hamını bir-bir süzəndən sonra bunların topasına babat bir söyüş söydü. Qaqa, kişini od götürdü. Qaşığı qaymaq boşqabına çırpıb çığırdı: "Boy, ə, sizin həkiminiz budusa, bəs siz nəcisin?"

Qıraq adamlar Şuşa zarafatına çətin alışardı. Bir yol mən aralanan kimi bizim sinif uşaqları qrup yoldaşım Əlisəfayla nətəər məzələnmişdilərsə, qulağına qədər qızarmışdı, Şuşaya qonaq gəldiyinə peşman olmuşdu.

Qonaqdan ötrü özlərini öldürərdilər, amma elə qonaqla da məzələnərdilər Şuşada.

Qıraq yerdə bağı çatlayırdı şusalının. Bibim oğlu Vamiqin İmişliyə yasa getməyini xatırlayıram. Bir günlüyü gedib qayıdacaqdı, bir həftə əvvəldən qan ağlayırdı ki, bu yayın istisində mən neyləcəyəm orda. Gələndən sonra da bir həftə İmişlinin istisindən danişdı.

115

İndi bilirsiz İmişlidə nə qədər şüsalı olur?..

Bazarbaşına çataçatda, qastronomla Fərmənin kiosku arasında dayanan o Ermənistən qaç-

qınları yadındadımı, Səbuhi? Yorğun və əzablı, nimdaş və sinsimiş on-on beş nəfər. Mənim sualım necə:

- Qaqa, heç ağlına gətirirsən, biz də qaćqın düşək, bunlar kimi boynumuzu büküb yolun qıraqında duraq - Kürdəmirdə, Hacıqabulda?..

Sənin nə cavab verdiyin mənim yaxşı yadımdadı:

- Ə, nə danışırsan, ölüm ondan yaxşıdı, biz Şuşasız dura bilərik?

Çox ağır söhbətdi Qarabağ söhbətləri...

22 mart 2006

SEVGİLƏR

("Qarabağ söhbətləri")

Mən elə hey Şuşadan danışıram bu Qarabağ
söhbətlərində. Görən deyər, Qarabağ bir Şuşa-
dan ibarətdi?

Ağdamı var, Füzulisi var, Cəbrayılı var. Bəri
üzdə qalan torpaqları var - Tərtər, Bərdə, Ağ-
cabədi. Beyləqan özü, elə Yevlax da Qarabağ-
dı. Qarabağın oduna düşüb əlimizdən gedən
Zəngilanla Qubadlı, Laçınla Kəlbəcər də Qara-
bağdı. Bununla da bitmir - bir böyrü Naxçıvana
dirənir Qarabağın, bir qolu Gəncəyə uzanır.
Gör nə boydadi Qarabağ, tarixi Qarabağ...

Hamisini demədik. Martuniylə Hadrut, Mar-
dakertlə Stepanakert də Qarabağdı. Xocavənd,
Ağdərə, Xankəndi demirəm. Çünkü bu torpaq-
lar elə Martuniylə Hadrut, Mardakertlə Stepa-
nakert kimi də əzizdi, Qarabağdı. Əsgəran qa-
lası kimi. Qarağacı qəbiristanlığının üstündəki
Xramord kəndi kimi. Koçoqot, Vaquaz,
Drmbon, Çıldırən, Poqosoqomer kimi - adlara
fikir verməyin, hamısı Qarabağdı.

Cəmillisi, Meşəlisi, Kosaları var Qarabağın.
Nə qədər sayaq ki, Qarabağ görünsün?..

Xocalının adını çəkə bilmirəm. Onun adını ayrıca çəkmək lazımdı.

Dərdi kimi böyükdü Qarabağ. Amma mən bu boyda Qarabağda elə hey Şuşadan danışıram.

Desəm ki, Şuşadan şuşalı olduğuma görə danışıram, düz çıxmayacaq. Çünkü bu Qarabağ söhbətlərini ağdamlı da aparsayıdı, Ağdamdan çox Şuşadan danışacaqdı. Laçınlı da belə eləyəcəkdi. Kəlbəcərli də. Hamı. Şaşa bir ayrı söhbətdi.

Laçınlı dostum var - Vaqif, indi Praqada olur. 92-ci ilin may günlərində gözünün nəmini qurulaya-qurulaya birdən qayıtdı:

- Qaqa, palçıq qarışdıranda fikir vermişən? Bir də görürsən "lapatka"nın ucunda bir qırıq sementi vururlar palçığa...

- ...

- Laçını "lapatka"nın ucundakı sement kimi qatdılar Şaşanın gözünə...

Şaşa alınandan Azərbaycanda ara çox qarışmış, on gündə hakimiyət əldən-ələ keçmiş, Laçın da elə o qarışqlıqda getmişdi. Vaqif ona görə deyirdi Laçını "lapatka"nın ucundakı sement kimi vurdular Şaşanın gözünə. Yəni heç bilinmədi Laçın necə getdi əldən.

Yazığın bu dərdli sözlərinin başına sonralar
çox ip saldım. Əvvəldən də aramızda bir Şuşa-
Laçın söhbəti vardı, torpaqlar özümüzdə olan
vaxtlar. Laçını tərifləyən kimi ağızının üstündən
vururdum:

- Ə, sənin rayonun "Şuşa" qəzetiynən yaşıd-
dı e!

Nə desin Vaqif? Şuşanı Pənah xan tikmişdi,
Laçını sovet hökuməti.

Elə bilirsiz bir Vaqifi belə "Şuşa prikolu"na
tutmuşam? Ağdamlı Vahid Qazi kefimin saz
vaxtında məndən bu sözü çox eşidib:

- Qaqa, iyirminci əsrдə Ağdam torpağından
iki böyük şəxsiyyət çıxıb - biri sənsən, biri də
Tamerlan.

Nə desin Vahid? Bilir ki, şüşalı ağdamlıya ili-
şəndə hər söz deyər.

Ağdamlı bibioğlum vardı - Oqtay. Balaları-
nın toyunu görməmiş köçdü bu dünyadan, əl-
lini təzəcə adlamışdı.

"Naturalnı" ağdamlıydı Oqtay, beləsi hər
dəm olmur. Elə ona görə də rəhmətliyə gün
verib işiq vermirdi şüşalı qohumlar, komlaşıb
düşürdülər üstünə. Beş-altı şüşalı bir ağdamını
lağlağıya tuta, bunun hansına cavab verəsən?

Ağdam gedəndə bibimin hüzrү düşmüşdü. Səhər-səhər yasa gələndə bir künçə çəkilib çöməldiyini gördüm Oqtayı. Çöplə yer eşirdi. Yaxınlaşanda başını qaldırdı:

- Dincəldinizmi, ay qalalılar?! Ağdam da getdi...

Bütün şuşalı qohumların acığını məndən çıxdı.

Vallah, o zarafatlar mənlik olmamışdı, həm yaş fərqimiz vardı, həm də aramızda pərdə.

Oqtayın qardaşı Eldar da babat ağdamlıdı. Bir yol onun maşınınında gedirdik. Keçmiş Çapayev küçəsində "QAI" bizi saxladı. Haqqına saxlamışdilar, amma Eldar maşından dəli kimi düşüb onları borclu çıxardı. Çox pis mübahisə başladı. Onlar iki, Eldar tək. Mən qarışmadım.

Mübahisə qabaqda - "QAI" maşınınının yanında gedirdi. Eldar cir-cır çığırırdı:

- Nəə saxlatmısız, ə, məni?!

Deyişdilər, deyişdilər, axırda polislərdən biri bezib aralandı, bizim maşına tərəf gəldi. Çərləmişdi, başını bulaya-bulaya soruşdu:

- Nətəər adamdı, ə, bu! Sən də ağdamlısan?

- Yox... Qalaliyam.

Əlini ləp yaxına, aeroport yolu tərəfə uzadıb təəccüblə:

- Qalalı? Sən hara, ağdamlı hara? - məni Bakının Qala kəndindən bildi.

- Şuşa qalasından e, Şuşadan.

Bir az duruxub təzədən qayıtdı:
- Şuşalı? "Tem boli"! Sizin bir-birinizi görən
gözünüz yoxdu.
Gədəbəyliymış. Ağdam-Şuşa söhbəti hara-
lara gedib çıxıb...

Ağdamlı tələbə yoldaşım Səidə məni çox
vaxt "qalalı" deyə çağırardı:

- Qalalı, nətəərsən?
- Səən sağlıgin...
- Mən ölüm, niyə bozbaşa noxudu sayıb tö-
kürsüz?

Noxud çoxdanın söhbətidi. Ağdamlılar de-
yir, qalalılar noxudu simiclikdən sayır.

Mənim anam da ağdamlıdı:
- Qızı denən, qalalılar qədərin bilir. Noxudu
çox salanda bozbaşın dadını qaçırır.

121

Görün bibimin əri, qalalı Mikayıl dayı nə de-
yərdi:

- Ağdamlıya salam verəndən sonra barmaq-
ları saymaq lazımdı...

Ağdamın yarısı şuşalıydı, Şuşanın yarısı ağ-
damlı. Orda bizim qohumlar, burda onların qo-
humları. Biz ordan bazarlıq eləyərdik, onlar
canlarını Şuşada dincə qoyardılar. Xeyrimiz-şə-

rimiz bir. Ləhcəmiz bir. Bizim bir-birimizdən başqa kimimizvardıaxı?! Amma gözümüzü açıbelə Ağdam-Şuşa söhbəti görmüşdük: onlar elədi, biz belə, biz beləyik, onlar elə...

Ağdamsız, Şuşasız da davam eləyir bu Ağdam-Şuşa söhbəti. Bu söhbətlərdə yenə Ağdam Ağdamdı, Şuşa da Şuşa.

Ağdam Ağdamdı, Şuşa Şuşadı. Hər ikisi Qarabağdı. Amma Ağdam Şuşa deyil.

- Şuşasız Ağdam mənim nəyimə lazımdı, ə?
- Eldar deyir bunu.

Bunu hər ağdamlı deyir. Gedin laçınlıdan soruşun - o da elə deyəcək. Kəlbəcərli də. Zəngilanlı da. Hamı.

122

Dağın kəlləsində oturub böyük-başa yuxarıdan baxmağa öyrəşmişdik. Qıraq adam bir az özünü pis aparanda bilirsiz Şuşada ona nə deyirdilər?

- Qaqa, burda Qacar baş qoyub gedib ha!..
- Baş qoyub yox ha, baş qoyub gedib.

Qıraq yerin adamına Şuşada "aşağıdan gəlib" deyərdilər. Dağın kəlləsində oturmusən, səndən yuxarıda bir göy üzüdü, bir də Allah - aşağıdan gələn gözə görünər? Ən azı vedrə bağlayardılar.

Ala qarğıa bala çıxarmazdı Şuşada.

Atam bir laçınlı kişini avtobusun dalınca qaçan görmüşdü. Hər iki əlində ağır zənbil varmış, görüb "Paqorod" - şəhərarası avtobus tərpəndi, hıqqına-hıqqına birtəhər "Saxlaaa" deyib. Yaziq o boyda yüklə qaçırmış, "a" nətəər uzanmasın: "Saxlaaa"...

Atam bunu bizdə bibim oğlu Vamiqə danışanda, çox güman, "a"nı bir az da uzatmışdı: "Saxlaaaaaaa"...

İl-ildən Vamiq də dartıb uzatdı. Guya laçınlı o dar macalda segah oxuyurmuş: "Saxlaaaayy-heyyeyey!"

Sonralar mən Vaqiflə, başqa Laçın uşaqlarıyla məzələnəndə kişinin başına qulaqlı papaq da "qoymuşdum", qulaqları üstdən açıq papaq. Guya kişini papağın qulaqları atdana-atdana qaçan görüblər: "Saxlaaaayyheyyeyey!".

123

Xanlıq paytaxtı olmuşdu Şuşa. Biz görən Şuşada da xanlıq havası qalmışdı. Ona görə ağdamlılar bizə "quru bəy" deyirdilər. Cibdə bir manat yox, amma əyində "dvuxportnu" kostyum, boğazda qalstuk, dil də, maşallah, bir metr.

Kasib şəhəriydi Şuşa, amma kürəyini yerə verən deyildi. Şuşada dilənci olmayıb heç vaxt, biləsiz. Həm tarixi Şuşada, həm də biz görən Şuşada olsa-olsa ayda-ildə bir qıraqdan gəlib diləniblər, o da tam şikəst, əlsiz-ayaqsız adamlar. Şuşa diləncisiz şəhəriydi. Azərbaycanda ikinci belə yer yoxdu.

Şuşada varlı-kasib söhbəti aşağı rayonlarda-
Kİ kimi dərin deyildi. Burda süpürgəçi Mirzəqu-
lunun da özünə görə hörməti vardı.

"Kasib oğlandı". Bir vaxt bu həm də "mərd
oğlan" kimi çıxırdı. Şuşasız Azərbaycanda kasib
oğlana münasibət başqadı...

Britaniyalı jurnalist var - Tomas de Vaal. "Qa-
ra bağ" kitabını yazıb. Bir yol şusalı jurnalist Kə-
rim Kərimliyə deyib ki, azərbaycanlıların Şuşanı
necə sevdiyini küçələrdən də görürəm, Bakıda
hara gedirsən, Şuşa yazılıb.

Tomas qapı-pəncərə dükanlarına vurulmuş
"Şuşə" sözünü Şuşa bilibmiş...

124

Amma dəxli yoxdu, azərbaycanlılar Şuşanı To-
masın fikirləşdiyindən də çox istəyirlər. Ağdam-
Füzuli, Qubadlıya-Zəngilana, Kəlbəcərə-Laçına
sevgidən nəsə seçilir Şuşa sevgisi. Şuşanın adı
gələndə ən vecsiz adamın da gözü yol çəkir.

Azər Qaraçənlinin sözüdü:

- Heç müğənnilərə fikir vermisən? Kimi dindi-
rirlər, deyir, gün o gün olsun, Şuşada konsert ve-
rim. Demir Ağdamda konsert verim. Laçını, Kəl-
bəcəri də demir. Deyir, Şuşada konsert verim.

Əvvəllər Şuşada işləmiş bir polis polkovniki
vardı, laçınlı. Allah rəhmət eləsin, Bakıda rəis
olduğu idarədə şusalı tutub gətirməyi qadağan
eləyibmiş.

"Razvod"da açıq deyirmiş:

- Bura şuşalı tutub gətirməyin. Laçınlı gətin-
rin, ağıdamlı gətirin, kimi istəyirsiz gətirin, bir-
cə şuşalı gətirməyin!

Dostlardan birinin oğlu olmuşdu, restorana yi-
ğışmışdıq. Demə, bu gün restoranda şouymuş.
Neçə müğənni oxuyandan sonra Tünzalə Ağayev-
va gəlib çıxdı ora. Sifariş yolladıq ki, "Şuşa" mah-
nısını oxusun. Sözümüzü yerə saldı. Xəbər gön-
dərdi ki, mən o mahnını belə yerdə oxumuram.

Həm elə Şaşa deyib durub.

Tünzalənin oxuduğu mahnının sözləri Sə-
məd Vurğunundu. Əvvəllər xəbərimiz olmayıb:

Bir əcəb gülşəndi torpağın-daşın,

Dumanlı dağlardı həyat yoldaşın...

Kompüterimdə var "Şuşa" mahnısı. Bir də
görürsən yiğiram Elxani, birləş qulaq asırıq.

- Ə, Allah rəhmət eləsin Səməd Vurguna,
elə bil bizim bu günümüzü görüb yazıb.

Elxanın sözüdü. Hər dəfə də bu duman məsə-
ləsindən yapışır. Dumanı əskik olmazdı Şuşanın.

125

H.Sabiroğlu. QARABAĞ SÖHBƏTLƏRİ

Dumanın gəlisiyi mən yarım saat əvvəldən
bilirdim uşaq vaxtı. Anam deyirdi, ayaqlarım
sızıldayı, duman gələcək. Gəlirdi də.

O dumanlı günlərin biri yadımda ürəyimin
sızılıtlısıyla qalıb.

Elxan o gün deyir, qaqa, nənəmin başına aç-
dığımız oyunu niyə yazmırısan, üzün gəlmir?

Beşdə-altıda oxuyan vaxtlarımızın söhbəti-
di. Hardansa bir qulağı tamam yanmış manat
keçmişdi əlimizə. Bir qulağı nədi, parası yan-
mış. Fikirləşirdik ki, bunu nə cür xırıld eləyək.

Dərsdən sonra özümüzü vurduq bazara. El-
xan, mən, bir də Şakir. Bir balaca kəşfiyyatdan
sonra məlum oldu ki, heç kimə paçka basa bil-
məyəcəyik, bəlkə elə Elxanın nənəsini alda-
daq? Bazarda yuxa satırdı, çox abırlı bir arva-
diydi. Elxan razılaşdı.

126

H.Sabiroğlu. QARABAĞ SÖHBƏTLƏRİ

Pulu səliqəylə bükmüşdük, yanığı bilinmirdi.
Qoyduq arvadın qabağına ki, bizə üç dənə yu-
xa ver. Yazıq arvad nəvəsinə yuxa satmaq istə-
mirdi, üstəlik, Şakirlə məni də tanıyırdı. Nə il-
lah elədi, havayı götürün, dedik, yox. Məqsə-
dimiz var axı, üç yuxa 30 qəpik eləyir, bizə pu-
lun xırdası lazımdı. Nəysə, müftə yuxa yedik,
70 qəpik də qazandıq.

Axşam arvad evdə pulu sayanda içindən bu
yanıq manat da çıxıb, təbii. Elxan boynuna alıb
ki, biz verən puldu. Elə mən də gedib evdə de-
mişdim. Biz yuxanı həmişə "Nənə"dən alırdıq,
sirrin bəri başdan açılmağı yaxşıydı ki, sonra-
dan üzünə baxa bilim.

Bunu yazmağa nə var, ay Elxan? Yadımda ürəyimin siziltisiyla qalmış o dumanlı günlərin birindən yazmağa hünərim çatmır. Belə şeyləri yazmaq nədi, oxumaq da hünər istəyir. Sınıf yoldaşım Xaçaninin bir laçınlı qızdan ötrü dəli olub çöllərə düşdüyünü, axırdı da onu aldığıni yazmışdım. Xoşuna gəldi qaqqamın. Amma özünü öldürdü ki, birdən ayrı şeylər də yazarsan.

Yazmiram, qaqa, qoy evdəkilər elə bilsinlər ki, biz ömrümüz boyu yalnız onlardan ötrü ölmüşük.

Yazmasaq da olar. Sevgilər yaddan çıxan deyil onsuz da.

Qoy o sevgilərin hamısı sevgilisi dumanlı dağlar olan Şuşa sevgisinə qurban olsun, qaqa.

Şuşa-Ağdam söhbəti də Şuşa-Ağdam sevgisinə qurban olsun.

127

Siz heç Ağdamdakı Şuşa avtovağzalında olmusuz? Şuşa avtobusuna adamı nətəər haylayırdılar, qaqa?

- Qalıya gedən var, Qalıya? Qaldıq burda, ə...

Təki elə Ağdamda qalmaq olaydı Qarabağ söhbəti...

YOL ÜSTÜNDE

(*"Qarabağ söhbətləri"*)

89-un söhbətidi. Ağdamdakı Şuşa avtovağzında dayanıb avtobusun tərpənməyini gözləyirdim. Sürəcü Xalıq axır-axırda səsinə güc vermişdi:

- Qalıya gedən var, Qalıya?

Elə bil sərnişin haylamırkıdı zalım, sinəsini qabardıb Ağdama (nə Ağdama, dünyaya!) meydən oxuyurdu. Dinc vaxtlar, Ağdamdan Şuşaya qalxmağın rahat olduğu illərdə belə eləməməşdi bəlkə. Yəqin dava başlayandan, yol cəhənnəmə dönəndən dilinə düşmüştü. Seyrəlmışdı gediş-gəliş bu yolda.

Allah bilir, bəlkə elə dinc vaxtlar da bu cür haylayırmış. Yəni "şuşalıyam ey, şuşalı!"

Yol birdəfəlik bağlananacan Şuşa-Ağdam marşrutunda işləyənlərin hansı zillət çəkdiyini Qarabağda yaxşı bilirlər. Bir var Şuşa-Ağdam yolunu mənim kimi ayda-ildə bir keçəsən, bir də var hər gün, gündə neçə dəfə keçəsən. Şuşa-Ağdam avtobusunu sürən kişilər - Rəhbər, Əmir, Qədir, Əhsən, Lətif, Ənvər, Novruz, Bəxtiyar, Zəkir, Xalıq (kimin adını yada sala bilmirəmsə, qoy

məni qinasın, üstümüzdə haqqı var) hər səhər ölümə gedir, hər axşam ölümdən qayıdırırdılar.

Yolda hər şey ola bilərdi, olurdu da. Əsgəranın tən ortasında, Stepanakertin ayağında, Şuşa dolamalarında maşını daşa basırdılar, gulləyə tuturdular, yolu partladırdılar. Hər şey olurdu, amma Şuşa sürücüləri qorxmurdular. Özlərinə, Allaha güvənib gedirdilər. Çünkü rus ordu-suna bel bağlamaq olmazdı. O ordu bu davada da erməniyə qahmar çıxmışdı, erməni əlində daş-kəsək yolu kəsəndə çəkilib qırqaqla dayanırdı, erməniylə əlbir olub adamlarımızı girov götürür, sonra özümüzə satırı.

Xocalı - yaralı Xocalı olmasaydı, Şuşa-Ağdam yolu bir gün də işləməzdı. Düşmənlə əhatələnmiş Xocalı qoymurdu Şuşa-Ağdam yolu-nu bağlanmağa. Ermənilər Şuşa maşınlarını daşa basıb, gulləyə tutub dağıdan kimi Xocalı da Stepanakert, Əsgəran maşınlarına turp eşir, ermənilərin köpünü aldı.

Xocalı erməninin boğazına yaman pis keçmişdi davada. Ona görə Xocalını yaman pis dağıtdı erməni.

Xocalı müsibəti bir ayrı söhbətdi. Təklədilər Xocalını. Bu boyda Azərbaycanda təklədilər. Şuşanın, Ağdamın da əli çatmadı Şuşadan, Ağdamdan ötrü zülm çəkmiş Xocaliya.

Ötən söhbətdə ağdamlılara bir az sataşmışdım. Bu, sevgi dolu zaraflardı. Bir-birinə şəbədə qoşmaq Azərbaycanın hər yerində var. Zərdabla Ucar qonşudu - aralarında Zərdab-Ucar söhbəti var. Şəkiylə Qax da belədi. Sevgidəndi bu, büləcülük deyil. Şuşa-Ağdam söhbəti də sevgidəndi. Qanımız birdi, canımız birdi, ən başlıcası, dərdimiz birdi.

Ağdamı zarafla tutmaq olar, dolamaq olmaz. Qarabağın orta göbəyidi Ağdam, savaşda hamidan çox itki verən Ağdam.

130

Ağdamda yüz Ağdam var, Ağdam çox böyükdü. Rey əsl mən deyən ağdamlıdı - ləhcəsi gəndən çağırın ağdamlı, dili beş metr ağdamlı, dilinə görə dilçəyi olan ağdamlı. Mühəribədə canının yarısını qoymuş Rey Kərimoğlu.

Adını çoxdan eşitmişdim, üzünü 2001-ci ildə gördüm. Qarabağ əlillərinin üsyana qalxdığı vaxtlar "Avropa" qəzetiñə informasiya gətirmişdi. Ağır günləriydi, Qarabağ əlilləri ölkənin paytaxtında mühasirəyə alınmışdılar. Biz də redaksiyada ağrıdan yumağa dönmüştük.

Çıxıb gedəndə mənimlə neçə ilin dostu kimi sağollaşdı:

- Qaqaaa! Niyə dilxorsan? Xətrinə dəyənə almiş dənə "piçax" vuraram, özü də "nalişni"...

Bir neçə gün sonra hökumət Qarabağ əlillərinə "qalib gəldi", Rey də parlamentdə özünü doğradı. Hamımızın xətrinə dəymışdilər...

Cavanlıq sevgisi avtomat olmuşdu Reyin, gec evləndi. İki il qabaq əsl kişi toyu elədi - həm məclisdə qadın yoxuydu, həm də çox yaxşı kişilər vardı.

Mən o toyda axıracan ağladım, ürəyimdə ağladım. Bir ayağı dizdən yuxarı kəsilmiş ağdamlı oğlanın - Reyin savaş dostunun qoltuq ağacını qırğına tullayıb oynamaqınasa adam kimi ağladım.

Toyluq yaşını Qarabağda qoyub gəlmış Reydə Ağdam, Reyin toyunda tək ayaqla oynayan qardaşımızdı Ağdam.

131

Rey Şıxbabalı kəndindəndi, Seyid Lazım ağanının kəndindən. Mənə doğma kənddi Şıxbabalı. Təpənin böyründən adlayıb gedərdim Muğanlıya. Muğanlı anamgilin kəndidi. Dəli Muğanlı, yəni igid Muğanlı.

Yayda hamı Şuşaya yaylağa gələndə mən arana düşürdüm. Qoyuna-mala getmişəm o kənddə, lap elə kənd uşağı kimi. Təndirin qırğında isti çörək, bağda turş alça (qırmızı alçal!) yeməyim, tağdan körpə xiyar üzməyim vardı.

Xalamın inək sağmağı dönyanın ən gözəl tamaşalarından biri kimi qalıb yadımda. Ağdam-

sız günlərini Oğuzun Bayan kəndində üzən xalamın.

Dəli Muğanının igid əhlidi Ağdam, qacqınlıqda itirdiyim xalamdı Ağdam.

Dəli Muğanının bir yetirməsi, kiçik qardaşımız var - "525-ci qəzet" dəki Aydın Bağırov. Dava vaxtı balaca olub, Qarabağ, Ağdam ondan ötrü xəfif uşaqlıq xatırələrindən ibarətdi. Amma oturuşundan-duruşundan deməzsən ki, Ağdamı doyunca görməyib.

Ağdamda düz-əməlli yaşamamış, Balakəndə böyük qardaşımız var - Adil Qacayoğlu. Kim ağdamlı görmək istəyirsə, gəndən Adilə baxsın, oturub ikicə kəlmə kəssin. Ağdam ağrısı içini doğramasa, deməli, o adamın ürəyi yoxdu.

Balaca qardaşım Aydın, böyük qardaşım Adildi Ağdam. Dərd qardaşlarım.

"Zirzəmidə gecələyən şəhər". Mən bu yazını Şuşa xəstəxanasında, palatalar da, dəhlizlər də yaralıyla dolu olan vaxtlarda oxumuşam. Ağdamlı balası Vahid Qazi yazmışdı.

Ən təsirli yazısını Ağdamdan yox, Şuşadan yazan Vahid Qazidi Ağdam. Şuşanı Ağdamdan çox istəyən qardaşımız.

Mən bütün ağdamlıları Şuşanı Ağdamdan
çox istəyən gördüm.

Qarabağlılarda siz deyən yerliçilik olmayıb.
Yerliçilik bir az siyasətlə gəldi, bir az da dərdlə.
Dərd ortaqlığı dağla aranın fərqini görünməz elə-
di, adamlar simsar oldu. "Azadlıq"da işləyəndə
hərdən dağlı-aranlı Qarabağ uşaqları bizim otağa
yığışırdı. Gündüz Tahirli bizə ad da qoymuşdu:
"Qaqalar fraksiyası". "Avropa"ni çıxaranda da bizə
ad qoymuşdular: "Qarabağlıların qəzeti".

Qarabağlıların bir yerə toplaşmağından heç
kimə ziyan gəlməz, uzağı bir qonaqlıq olacaq
axırda.

133

Bütün dərd qardaşlarının bir ağsaqqalı vardı
- Famil Mehdi. Ölməmişdən qabaq öldü, əri-
yib-əriyib dərddən bir tikə qalmış getdi Famil
Mehdi.

Azər Qaraçənli qardaşımız çox yaxşı yaz-
mışdı: "Famil Mehdini sözün həqiqi mənasında
Qarabağ dərdi çərlətdi. O, Vətən uğrunda ölü-
dü. Adama deyərlər, bəs sən nə gözləyirdin?
Gözləyirdin ki, kimsə Vətən uğrunda yaşasın?"

Vətən uğrunda sağ qala bilməmiş Famil
Mehdidi Ağdam.

- Dədəyin goru haqqı, heç nə gözümdə deyil - nə Şuşa, nə torpaq. Bircə arzum var: tez ölüm gedim balamın yanına - bunu ötən ilin yayında qohumumuz Zakir kişi demişdi mənə.

Madar oğlunun qırxi təzəcə çıxmışdı. Otuz beş yaşlı balasının ürəyi dayanmışdı. Möhkəm adam bilirdim Zakir kişini, indiyəcən neçə ağır dərdə tablaşmışdı.

Yol üstündəydi, balasının ilini gözləmədi, köçdü getdi bu dünyadan.

Ayağı torpaqda olsaydı, bəlkə dünya gözündə olardı. Elə onu da Şuşanın dərdi öldürdü.

Qarabağ söhbətinə yoldan başlamışdım - Şuşa-Stepanakert yolundan, 1988-in fevralından. Hara fırladırsan, gəlir yolu üstünə çıxır Qarabağ söhbəti. Hamı yol üstündədi. Yol da bağlı.

Qarabağın beş kəndinin adını bilməyənlər oturub-durub "Lazım gəlsə, Qarabağı qaytararıq" deyirlər.

Lazım nə vaxt gələcək, yollar nə vaxt açılacaq, yola düşməyə kimlər qalacaq?..

Uzun bir yoldu Qarabağ söhbəti...

11 aprel 2006

YAY YAĞIŞI

("Qarabağ söhbətləri")

O axşamkı yağış göz yaşımı yalan elədi. Ağlım kəsəndən yayda belə müsibət görməmişdim. Elə bil göy üzü yerə tələsirdi. Sel həyəti necə basmışdısa, sanki şüşəbənddən yox, dəryada təklənmiş gəminin gözlüyündən baxırdım.

Söhbətin Şuşadan getdiyini göydə tutdunuz yəqin. Amma ağlıniza gəlməz ki, Şuşadan, yağışdan-doludan yox, futboldan danışmaq istəyirəm.

Qarabağ söhbətləri boyunca futbola da toxunmuşuq. Oxuyanlar oxuyub. "Neftçi"nin oyunu na baxacaqdım deyə sinif yoldaşım Reyhanın ad gününə getməməyimin peşmançılığını dilə gətirmişdim. Qonşumuz İntiqamın "Neftçi"yə görə erməninin başını yardımını yazmışdım. Demişdim, ara-sıra "Qarabağ"ın oyunlarına baxmaqçın Stepanakertə düşərdik, Tiflis və Kiyev "Dinamo"larına azarkeşlik eləyən sinif yoldaşlarım mənim "Neftçi"mi lağa qoyardılar. Erməni Vaçikin "Ararat"ın "Neftçi"yə son saniyələrdə vurduğu qola sevinib məhlə uşaqlarıyla məzələnməyi də ("Göygööl, Göygööl...") yadınızda olar.

Futboldan bundan artıq nə danişacaqdıq Qarabağ səhbətində? Amma... Amma iş elə gətirdi ki, mən indicə təsvir etdiyim o yağışlı yay axşamını xatırlayası oldum. Bu da ayrıca futbol səhbətinə körpü saldı.

Futbol xəstəliyinə dördüncü sinfin əvvəllərində tutuldum. 1976-ci ilin payızında. "Neftçi" güclülər dəstəsinə adlayan vaxt.

Otuz illik futbol sevgisinin ən qaynar dövrü də elə orta məktəb illərinə düşür. Sevgilər futbol sevgisinə şərik çıxmamışdı onda, dərdin onu üstələməyinə isə lap çox qalırdı.

Payızda, oktyabrın-noyabrın dumanında-çis-kinində yerdən durmağın gəlmir. Taxtapuçun üstündə taqqıldayan damcılardan üşüürsən, o ki qala çölə çıxasan, sel-suya qərq ola-ola dərsə gedəsən. Yorğana bükülə-bükülə özünü hə-lə səhərin açılmadığına inandırmaq istəyirsən. Və birdən, elə yorğanın arasında yadına düşür kү, həftənin üçüncü günüdü, axşam futbol ola-caq - Tiflisin oyunu, Kiyevin oyunu, "Spartak"ın oyunu! Dik atılırsan çarpayıdan, soyuq yaddan çıxır, heç dərs də gözünə durmur.

Çərşənbələr Avropada böyük futbol günü sa-yılırdı - klub turnirləri yalnız həmin gün keçirilirdi. Düzdü, biz indinin uşaqları kimi "Liverpool"-

"Barselona" oyununu izləyə bilmirdik, bu oyunu yalnız yuxuda görmək olardı, amma sovet televiziyası Çempionlar kuboku, Kuboklar kuboku, UEFA kubokunda yarışan SSRİ komandalarının oyunlarından reportajlara qızırğalanmırıldı. Bir gündə iki "Dinamo"nun (Tiflisin və Kiyevin!), "Spartak"ın oyununa baxmaq imkanı. Özü də kimlərlə oyununa - ispan, ingilis, italyan, alman, holland klublarıyla. Kef deyil, bəs nədi?!

Məktəb vaxtının futbol xəstəliyi sizə zarafat gəlməsin. Gecə yuxudan kəsirdin - səhər dura bilmirdin, dərs oxumaqdan kəsirdin - məktəbdə üzün qaralırdı, qəzet-jurnalala pul verməkçün boğazından kəsirdin - bufetə gedə bilməyib ac qalırdın.

Başqa şeyləri demirəm, qəzet-jurnal davası ayrı davaydı. "Kiosk Surxay" bilmirdi beş-altı nüsxə "Futbol-Xokkey" qəzeti ni neçə adamın arasında bölsün ki, heç kim inciməsin. O qəzet 15 qəpiyəydi, mən 30 qəpiyə alırdım. 3 qəpiklik "Sovetski sport"a və "İdman"a da 10 qəpikdən az verdiyim yadına gəlmir. Hələ bunun "Fizkultura i sport" jurnalı var, "Sportivniye iqri" jurnalı var. Hətta bir ara Bolqaristanın "Naroden sport" qəzeti nə dadanmışdım, onu da bahasına alırdım. Rus dilinə çox yaxındı bolqar dili.

3-5 qəpiyə aldığım başqa qəzətləri - "Azərbaycan gəncləri"ni, "Bakı-Baku"nu, "Komsomol-

ka"nı, "İzvestiya"nı, "Pravda"nı demirəm, onların da idman səhifələri vardı axı. İdman səhifəsi axtara-axtara "Nedelya"ya, "Moskovski novosti"yə, "Za rubejom" a da mehr salıb axırda həm də qəzet xəstəsi oldum.

Bakıdan qəzet ya çıxan günün axşamı, ya da bir gün gec gəlib çatırdı. Abunəni gözləməyə səbir hardaydı! "Sovetski sport" a abunəydim, amma poçtalyona bel bağlamayıb onu həm də köşkdən alırdım, gedib avtovağzalda Bakı məşinini gözləyirdim ki, qəzet haçan gəlib çıxacaq.

Tək bunlar deyildi futbol xəstəliyinin əlamətləri. "Neftçi" uduzanda (ən çox da öz yerində uduzanda) üzüqyulu düşürdüm. Oyunun qurtarmasına az qalandı, bilinəndə ki, "Neftçi" bu dəfə də bir şey eləmədi (tutalım, "Torpedo"yla 0:0 oynadı), dəli kimi saçımı yolurdum, həmin gün hirsimdən ac yatırdım. Qələbəyə isə meymun kimi atılıb-düşürdüm...

Qəzet-jurnalı oxuyandan sonra atmirdim, divar şkaflarından birini mənə ayırmışdır. Əsgərliyə gedənəcən o şkafda əməlli-başlı tarix qalaqlanmışdı - səhifələri sarılmış qəzetlər, kitabçalar, jurnallar, futbol qeydləriylə dolu bloknotlar. Evdə heç kimin o şkafa dəyməyə ixtiyarı yoxuydu, əlimyandıda pal-paltar bükməyə qəzet lazımlı olanda da dəyməzdilər.

Əsgərlikdə olanda ürəyim yumşaldı - anama yazdım ki, işlətməyə qəzet lazımlı olsa, mənim şkafımdan götürün. İki il qəzetlərimi işlətmişdilər, amma qurtarmamışdı.

Əsgərlikdə ağlıma gəlmisdi ki, birdən anam şkafdan qəzet götürəndə məktəbi qurtaran il yazdığım şeirləri də görmüş olar. Neçə blok-notsa şeir yazmışdım həmin il, hamısı da sevgi seri. Yaman sıxlırdım buna görə.

Qayıdan sonra şeir bloknotlarını həyətimizdə yandırdım. Onlar bir ədəbiyyat nümunəsi deyildi. Yaza-yaza bilirdim bunu. Amma yazmaya da bilmirdim.

Şeirləri yandırdım, amma məni "şair eləmiş" agrıdan qurtula bilmədim.

139

Nə isə, futboldan danışırıq.

Sinif yoldaşlarından bir futbol dəlisi də vardı - Azər. Futbol dəlisiydi, amma "Neftçi"nin xəstəsi deyildi, onunku Tiflis "Dinamo"suydu. Xalası Tiflisdə olurdu deyə ora tez-tez gedib-gəlirdi, bir növ gürcüstanlı olmuşdu. Hətta "Kiosk Surxay" onu "bico" çağırırdı.

Bizə qəzet saxlamayanda Surxay dayıyla davamız düşürdü, amma aralana bilmirdik. Bir dəfə Azər ona Tiflisdən çaxır gətirmişdi. Çaxırını görən kimi köşkü bağlayıb özünü verdi bazarın

içindəki çayxanaya, bəzi adamların orda ayaqüstü araq-çaxır gillətməyə icazəsi vardı, o cümlədən Surxay kişinin. Bir saatdan sonra Surxay kişiyə baş çəkəndə onu qıpçırmızı qızarmış gördük, əməlli-başlı hallanmışdı:

- Çaxır döyük e, bico, bəhməzdi, bəhməz!

Yaxşı kişiydi Surxay dayı. Şuşa çıxandan heç görməmişəm onu.

Bir ara Tiflisə hamı azarkeşlik eləyirdi. 70-ci illərin sonu, 80-nin əvvəlləri çox gözəl bir komanda yaratmışdı gürcülər - Qabeliya, Sulakvelidze, Çivadze, Daraseliya, Qutsayev, Şengeliya, Kipiani...

Şengeliyadan zəhləm gedirdi - top oğrusuydu, ən qəliz məqamlarda sıvişib qol vurmağı bacarsa da, çox da yaxşı oyunçu saymirdim onu. Amma Daraseliyadan ötrü ölürdüm. Yaziq Daraseliya! 1982-də, cəmi 26 yaşında avtomobil qəzasına düşüb öldü. Bu bədbəxt hadisədən il yarımda qabaq Kuboklar kubokunun finalında Demokratik Almaniyanın "Karl Seys" komandasının qapısına qələbə topunu o vurmuşdu. Güñünədək xatırlayıram - 1981-ci il mayın 13-də.

Xokkeyçi Valeri Xarlamov da avtomobil qəzasında öldü - 1981-də. Onda da yaman təsirlənmişdim.

Tiflisin komandası çox güclüydü, amma Azərin heç insafı yoxuydu - "Neftçi"ylə oynamaya da gürcülərə azarkeşlik edirdi. Vay o gündən "Neftçi" uduzaydı, səhər qalırdım Azərin əlində.

Mən "Neftçi"nin namını vermirdim. Bir ara uşaqlarla totalizator da oynadıq, özü də dəqiq hesab göstərməklə. Elə-belə, bir növ məzəyə, uzağı çaypuluna oynayırdıq. Elə olurdu 8-9 matçın hesabını 90 faiz düz tapırdım. Amma uda bilmirdim, çox vaxt da "Neftçi"də yanırdım. Tütəlim, "Spartak" (Moskva)-"Neftçi" oyununa 3:0 hesabı verməyə ürəyim gəlmirdi, deyirdim, 1:1 olacaq. Oyun ən yaxşı haldə 3:0 bitirdi.

141

Mən gördüğüm "Neftçi"də ən yaxşı oyunçu Səməd Qurbanovu sayıram. Çox qeyrətli futbolçuydu Səməd, yorulmaq bilmirdi. Rəşid Özbəyovu da çox istəmişəm, Allah rəhmət eləsin ona. İqor Ponomaryovu, İsgəndər Cavadovu da çox istəyirdim. Amma onlar Səmədlə Rəşid qədər sabit oynamırdılar.

"Neftçi" mənə çox zülm verib, qoy birini deyim. 1982-ci ildə Yerevanda "Ararat"a 0:3 uduzanda Xoren Oqanesyan yaman gözəl bir qol vurdu. O qolu hər bazar günü mərkəzi televizi-

yada gedən futbol icmalında düz bir il göstərilər. Əvvəl turun ən yaxşı qolu kimi, sonra ayın ən yaxşı qolu kimi, sonra da ilin ən yaxşı qolu kimi. Yandım-yaxıldım bir il.

Oqanesyan yaxşı futbolçuydu, gərək düzünü deyəsən. SSRİ yiğmasına qasına-gözünə aşiq olub aparmamışdılар ki...

Futbolsuz bir günüm yoxuydu. İndi görün bu cür futbol xəstəsi 1982-ci ilin yayını - İspaniyada keçirələcək dünya çempionatını necə həsrətlə gözləyirdi. Bu mənim ilk çempionatımıydı (əsl azarkeşlər təqvimini dünya çempionatından dünya çempionatına hesablayır, ona görə deyirəm mənim ilk çempionatım). 1978-ci ildəki Argentina çempionatına ötəri baxmışdım, bir az Şuşada, bir az Ağdamda. Çempionatın yarısında xalamgilə getdim, arada xeyli oyunu bada verdim. Bu çempionata isə tam baxacaqdım, heç hara gedəsi deyildim.

Futbola görə, indiki terminlə desək, ailə büdcəsinə zərbə vurdum. Televizorumuz köhnəlmışdı, başına-gözünə döyməsən, göstərmirdi. Təzəsini almağa məni də apardı atam. Əjdaha bulağından, Ramizin dükanından aldığ. Gətirib şüşəbənddə qoyanda sevindiyimdən uçurdum. İyunun 12-siydi. Dünya çempionatının başlanmasına bir gün qalırdı.

İyunun 13-də Argentina-Belçika matçıyla başlayan həmin çempionat bütün dövrlərin ən maraqlı futbol festivallarından biri sayılır. Mənim aləmimdə isə o, bütün dövrlərin ən yaxşı futbol turniridi. Bəlkə də şisirdirəm, ilk sevgi şirin olur deyə bu cür düşünürəm. Axı dostum Adil Qaçayoğlu da 1970-ci ilin çempionatını əvəzsiz sayır. 70 deyib durub. Adil o çempionata 16 yaşında baxıb. 1982-ci ildə mənim də 16 yaşım vardi...

Elə ilk oyun hamını mat qoydu. Dörd il qabaq öz meydanında heç kimə aman verməmiş dünya çempioni Argentina belçikalılara uduzdu. Yeri gəlmışkən, Argentina həmin çempionatda heç nə ilə yadda qalmadı. 1978-in qəhrəmanı Mario Kempes daha o Kempes deyildi. Dieqo Maradona isə hələ o Maradona olmamışdı.

143

H.Sabiroğlu. QARABAĞ SÖHBƏTLƏRİ

Dünya çempionlarının ovulub tökülməyi azmış kimi meydan sahibləri - İspaniya komandası da biabırçı günə düşdü. Bütün turnir ərzində bu komanda cəmi bir qələbə qazandı, onu da Yuqoslaviya yiğmasının qapısına təyin olunmuş haram penaltinin hesabına.

Hakim səhvələri həmin çempionatda çox oldu, hamısı da nəticəyə təsir edən səhvələr.

Almanlar finala qədər gəlsələr də, bir oyun göstərə bilmədilər. Əvəzində dəhşət əcəflığa imza atdlar. Qrup mərhələsinin ilk oyununda Əlcəzairə uduzan almanlar Avstriya yiğmasıyla son görüşə çıxanda bəlli olmuşdu ki, oyun 1:0 hesabıyla bitsə, növbəti mərhələyə bu iki komanda qalacaq. Əlcəzairin son oyunu bir gün qabaq keçirilmişdi. Onun da, Avstriyanın da dörd xalı vardı. Almanlarınsa iki. AFR-Avstriya oyunu 1:0 hesabıyla bitsə, hər üç komandanın xalı bərabərləşir, amma top fərqiñə görə Əlcəzair qrupda qalırdı. Ona görə sabahısı gün iki alman komandası - AFR almanlarıyla Avstriya almanları bütün oyunu ayaq sürüyüb Əlcəzairi qrupda saxladılar, matç 10-cu dəqiqədə vurulmuş qolla 1:0 AFR-in xeyrinə qurtardı.

144

Bu biabırçı matçdan sonra FİFA dünya çempionatlarının qrup mərhələsində son turun oyunlarının eyni vaxtda keçirilməsi haqda qərar verdi. Amma olan olmuşdu...

İngilislər qrup mərhələsini itkisiz başa vursalar da, ikinci stadiyada tamam söndülər.

SSRİ yiğmasına gəlincə, onun başına oyun çempionatdan əvvəl gəlmişdi. Komandanı futbol fəlsəfələri tamam fərqlənən üç məşqçiye tapşırılmışdılar - "Spartak"dan Konstantin Beskova, Kiyev "Dinamo"sundan Valeri Lobanovskiyyə, Tiflis "Dinamo"sundan Nodar Axalkatsiyə. Məzmunsuz komanda alınmışdı.

Futbolda hər şey olur, belə zəif komanda az qala yarımfinala çıxacaqdı. O vaxt danışırıldı ki, SSRİ ikinci mərhələnin son turunda Polşaya qəsdən xal verib yarışı dayandırdı. Polyakları heç-heçə qane edirdi, matç da 0:0 bitdi. Danışırıldı ki, Kreml'dən o vaxt təlatümlər içində olan sosialist ölkəsinin "xətrinə dəyməmək" sifarişi gəlib.

O çempionatda Argentina və İspaniya, İngiltərə və SSRİ biabırçılığından, almanların futbolu ləkələyən davranışından da faciəvi hadisə baş verdi.

Bu, Fransa faciəsiydi. Fransa həmin çempionatın yaraşığıydı. Tiqana, Jiress, Platini... Gözümün önünə gəlir o yaraşılıqlı komanda. Qrupdaçı ilk oyunda ingilislərə 1:3 uduzanda deməzdin ki, bu komanda irəli gedəcək.

Zəif Küveyt üzərində qələbə və ortabab çexlərlə heç-heçə Fransanı ikinci mərhələyə çıxardı. Burda isə fransızlar fantastik oyun göstərib Avstriya və Şimalı İrlandiyaya əl-qol açmaq imkanı vermədilər. Yarımfinalda onların qarşısına almanlar çıxdı.

Fransa-Almaniya qarşılığması. Bu dramatik oyun haqda 1982-dən ötən 24 ildə çox danışılıb. Amma heç bir söz həmin axşam yaşanan faciəni ifadə etmək gücündə deyil.

Mən, təbii ki, fransızlara azarkeşlik edirdim. Həm Platiniyə görə, həm də almanların ərəblə-

rin başına açdığı oyuna görə... Hesabı almanın açdı, deyəsən, Littbarski, balacaboy kölnlü oğlan. Sonra Platini penaltıylə bərabərlik topunu vurdu. Bunlar ilk yarıda oldu.

İkinci hissədə fransızlar neçə gözəl imkan-dan yararlana bilmədilər. Çox gərgin oyun gedirdi. Platininin zərbəsinin dırəyə tuş gəlməsini xatırlayıram. Almanların yekəpər qapıcısı Şumaxerin kobud sıçrayışla Batistonu o dünyalıq eləməyi yadına gəlir. Batistonu meydançadan birbaş xəstəxanaya apardılar, bütün dişləri qarına dolmuşdu.

Düzgün hakimliyə qalsaydı, Şumaxer meydandan qovulmalıydı. Amma ona, deyəsən, heç sarı vərəqə də vermədilər.

146

Nə oldusa, əlavə vaxtda oldu. Əvvəl Trezor, sonra Jiress Fransanı irəli çıxardı - 3:1. Amma alman maşını sınmadı. Rummenige meydana çıxan kimi oyun dəyişdi. Hesab da dəyişdi - 2:3, 3:3.

Penaltı seriyasında fransızlardan kimsə bürədi. Oyunu almanın apardı.

Fransa bədbəxt oldu...

Ancaq Fransadan qabaq, özü də ondan bətər bədbəxt olan da vardı. Yaddan çıxmaz o müsibət. Braziliya müsibəti...

1982-ci ilə qədərki Braziliya yığmalarını yalnız köhnə kadrlarda görmüşəm. 1982-dən sonrakı Braziliyaları yaxşı görmüşəm. 1982-ci iləcən Braziliya üç dəfə dünya çempionluğunu qazanmışdı. 1982-dən sonra Braziliya daha iki dəfə bu titula sahib çıxıb. Amma mən Braziliya deyəndə bir komanda tanıyıram: 1982-nin Braziliyasını!

Müsibət komandayıdı 1982-nin Braziliyası. Ziko vardi həmin komandada. Sokrates vardi. Falkao vardi. Eder vardi. Nağıl kimi futbolçular.

Qrup mərhələsinin ilk oyununda SSRİ-nin gözlənilməz müqavimətiylə üzləşən (üçqat çempionlar son 15 dəqiqədə vurduqları qollarla birtəhər qalib gəldilər - 2:1) Braziliya sonra hamını bir-bir əzib keçdi - qrupda Şotlandiya (4:1) və Yeni Zeləndiyani (4:0), ikinci mərhələnin ilk matçında isə Argentinani (3:1). Yarımfinala çıxmaq üçün İtaliyayla heç-heçə oynamaq bəs edirdi. Bu oyun iyulun 5-də keçiriləcəkdi.

Televizorun qarşısında yerimi oyundan xeyli əvvəl rahatlamaşdım. Özüm də çox sakitydım. Braziliyanın "bir ayaqla" qələbə çalacağına heç bir şübhəm yoxudu. İtaliya öz qrupundan gücləlayla çıxmışdı (3 oyun, 3 heç-heçə - Kame-

run yalnız topların fərqiñə görə ondan geri qalmışdı). Onun dörddəbir final mərhələsinin ilk oyununda Argentinanı 2:1 udması da böyük qəhrəmanlıq deyildi. Dediym kimi, Argentina həmin çempionatda çox adı bir komandaydı.

Oyuna az qalmış dayım gəlib çıxdı bizə. "Şuşa" qəzetiñin redaktoruydu dayım, ciddi, zabitəli adamıydı. Elə də azarkeşliyi yoxuydu, amma o da özünü futbola yetirmişdi. Özü də kefi kök idi. Gözləri işıldayırdı:

- Kimə "balet" eliyəssən?
- Braziliyaya, dayı...
- Ə, Braziliya nədi? İtaliya onu mələdəjək.
- Əşı, qoy görək, azı dörd-beşin vuracaq Braziliya.

Dayı-bacioğlununku həmin gün heç tutmadı. Nə oyundan əvvəl, nə oyun boyunca, nə də oyundan sonra.

Futbolda hər şey olur. İtaliya doğrudan da Braziliyanı mələtdi. Məni də ondan betər.

24 il keçir, amma o oyun büsbütün yadımda qalıb. Sadəcə, qol vurulan dəqiqələri internet-dən götürmüşəm.

Əvvəlcə İtaliya fərqləndi. İnternetdə 5-ci dəqiqə qeyd olunub.

Sonra Braziliya. İnternetdə 12-ci dəqiqə yazılib.

İtaliya yenə irəli çıxdı. 25-ci dəqiqə.

Braziliya yenə hesabı bərabərləşdirdi. 68-ci dəqiqə.

Yenə İtaliyanın növbəsi gəldi. İnternet 74-cü dəqiqəni göstərir.

Və Braziliya daha bir qol vura bilmir - qələbəyə bərabər heç-heçə qolunu.

İtaliyadan hər üç qolu Rossi vurdu. Braziliya-dan Sokrates və Falkao.

Statistika bundan ibarətdi.

Necə sarsıldığımı yenə deyə bilmirəm. Bir yandan da dayım məni məsxərəyə qoydu.

Yazlıq dayım, o çempionatdan bir il sonra cavanlığında dünyasını dəyişdi. Bilsəydim, belə tez itirəcəm onu, ürəyimdə acığım tutmazdı dayıma.

149

Braziliya uduzdu. Gözümün yaşını boğa-boğa şüşəbənddən çölə, təzəcə başlayan yağışa baxmağa başladım. Həmin gün çox yaxşı havavardı, matç boyu tutuldu və məhz hakimin final fitindən sonra şidirğι yağış tökdü. Aləm dağıldı, aləm. Üzümü dayıma tutdum:

- Dayı, göylər də ağlayır e, göylər də...

O yay yağışı mənim yadıma durduğum yerdə düşməyib. Ötən ayın sonunda uzaq bir di-

yardan kədərli xəbər gəldi. Tele Santana'nın ölüm xəbəri. Tele Santana həmin virtuoz Braziliya yığmasının baş məşqçisiydi. Neçə vaxtdı şəkərdən yatırılmış, ayağını kəsiblərmiş.

Santana'nın ixtisasca jurnalist olduğunu mənim yadımıma Adil Qaçayoğlu saldı. Onun dünya çempionatındaki uğursuzluqdan (Braziliya üçünsə dünya çempionatında uğur adına bir nəticə ola bilər: dünya çempionluğu) sonra vəzifədən uzaqlaşdırılmayan ilk və yeganə braziliyalı məşqçi olduğunu da Adil qardaşım dedi. Doğrudan da. 1986-ci il çempionatında da Braziliya yığmasının sükanı arxasında Santana dayanmışdı (Braziliya yenə gözəl oynasa da, dördəbir finaldan uzağa gedə bilmədi).

Santana futbol romantikiydi. Onun futbol fəlsəfəsində bir meyar vardı: irəli, irəli, irəli...

Yazılı Santana. 74 yaşında öldü. Siz İtaliyanın Braziliyanın qapısına vurduğu son topun, qələbə topunun, ölüm topunun dəqiqəsini yadda saxladınız mı? 74-cü dəqiqəni.

5 iyul 1982-ci il. Axşamçağı. Şuşa. Futbol üzüntüsündən canı ağrıyan, şüşəbənddən yığışa baxan gözü yaşlı oğlan.

O oğlan bilmirdi ki, bu dünyada futboldan betər sevgilər olacaq, futboldan betər ağrıları olacaq.

Şuşa gedəcək.

...Elə bil dəryada təklənmiş gəminin gözlü-yündən baxırdım...

Yağış yuyan, sel aparan deyil Qarabağ söhbətlərini...

5 may 2006

151

SON SÖZ YERİNƏ

QƏRİB GECƏLƏR

O gecədən bir gün qabaq Fəxri, Rövşən, bir də mən "28"də "Rəsulun yanı" kimi tanıdı-ğımız kafedən çıxanda şəhərdən əl-ayaq yığışmaqdı, adamlar, maşınlar azalırdı. Yolu arxayıñ-arxayıñ keçə-keçə gözlərim "Qaqrın körpüsü" tərəfə dümdüz uzanan asfalt boyu axdı. Elə bil bu səssizliyi, hamarlığı daha heç vaxt görməyəcək kimi:

- Sabah bu küçələrdə, Allah bilir, nələr olacaq... - dedim.

Fəxriyənən Rövşən dinmədilər. Aydınıydı nədən danışıram. Bayaqtan sabahkı günün həyəcanını bölmüşmürdükmü? Son dörd-beş ayda bizim ayrı bir söhbətimiz varıydımı ki?

Çərşənbə axşamıdı. Qəzetimizin gələn sayı şənbə günü çıxasıdı, ancaq iki gündü əlimiz işə yatırı. Bu basabasda nə planlaşdırırasan, kimə nə tapşırıq verəsən, nədən yazasan?.. Yolunu gözlədiyimiz gün ərəfəsindəyik. Gözümüz yol çəkir, nigaraniq.

"Avropa"nın üç gün qabaqkı sayını bir döyüş vərəqəsi kimi buraxmışdıq. Ramiz Rövşənlə müsahibə, Kamil Vəliylə müsahibə, Mehman Cavadoğluyla müsahibə, Eyvaz Borçalının İlham Əliyevə açıq məktubu, Fəxrinin "Yaxşı yol, İsa" yazısı, Qurbanın yazılısı, Alyanın yazısı...

İndi bütün patronları atıb qurtarmış, öz başına vurmağa belə gulləsi qalmamış əsgər kimiydik. Qarşida isə vətən Əliyevlərin əlinə keçəndən gözlədiyimiz gün dururdu. Ağır gün.

Gecəni narahat yatdım. Yata bilmədim də demək olar. Səhər tezdən key kimiydim.

Boynuma alıram. Sınmışdım. İlham Əliyev baş nazir olandan əlimi üzmüştüm. Bu qəlb yazısında siyasetdən danışmaq istəmirəm, ancaq deyim: Qərbin davranışları, hakimiyyətin davranışları, müxalifətin davranışları, cəmiyyətin davranışları - hər biri ayrılıqda və hamısı bir yerdə - yaxşı heç nə vəd eləmirdi. Qatar getmişdi.

Amma ümidsiz şeytandı - evdən çıxanda hər şeyin yaxşı olacağına, ləp möcüzə baş verəcəyinə inanırdım.

Seçki məntəqəsi. Şuşa əhlinin bir hissəsi burda səs verir. İlk dəfə burda 1993-cü ildə

səs vermişdim. Devrilmiş, tifaqı dağılmış hakimiyyətin başçısı Elçibəyə etimad referendumunda. Anam obaşdan gedib hamının gözü qarşısında, kabinəyə girməmiş Elçibəyin lehinə səs vermişdi. Qeyrət məni boğmuş - bilə-bilə ki, mənim bircə səsim çaxrı döndərilmiş bu ölkədə heç nəyi həll eləmir, bu referendum da bir oyundu, tamaşadı, gedib Elçibəyə səs vermişdim...

1995-ci ilin parlament seçkisi də yadına gəlir. Evdəkilərin də pasportunu götürmüşdüm. Bülletenləri alıb kabinəyə keçmək istəyəndə bir müşahidəçi başımın üstünü aldı. Məni cinayət başında yaxalamış o cəbhəçi oğlan "Azadlıq" qəzetində işlədiyimi biləndən, beş-altı nəfərin yerinə kimə səs verəcəyimə əmin olandan sonra kirimişcə qayıdırıb yerində oturdu.

154

Burda heç vaxt belə qələbəlik görməmişdim. Qarşıma birinci çıxan orta məktəbdə məndən iki sinif yuxarı oxumuş Zaur oldu:

- Qaqa, yazıldınız seçkiyə gəlin. Bu da mənim səsim...

Nə deyirlər-desinlər, o gün millət seçkiyə gəldi də, necə lazımdı, səs verdi də...

Kabinetə girəndə əlim titrədi. Mən boyda adam (boy-buxuna, yaşa görə mən boyda adam deyirəm, ağlınıza başqa şey gəlməsin) təkrar-təkrar baxdım ki, birdən çəşib ayrı adama səs vermiş olaram.

Bülleteni qutuya atmazdan əvvəl öpüb gözümün üstünə qoydum. Nigarəncılıq yaman pis şeydi...

İşin yaxınlığında Rauf Mirqədirovla rastlaşdım. Ayaqüstü dərdləşdik, sonra keçib redaksiyada çay içdik. Rauf bir az pessimist adamdı, söhbəti qanımı azca qaraltdı. Məntəqədən kefikök qayıtmışdım.

Səsvermə bitənəcən redaksiyadan çıxmadım. Rasim Mövsümov idman səhifəsinin materiallarını göndərmişdi, oxuyub səhifəyə qoydum.

155

Düşünməzdim o səhifə eləcə stolumun gözündə qalıb köhnələcək.

Axşama yaxın Müsavatın qabağına getdik - Fəxri, Azər, Rövşən, Samir, mən. Səsvermə bitmişdi. Əsl seçki indi-indi başlayırdı. Dost-tanmış gərgin gördüm. Hətta deyib-gülən adam da vücudunu sarmış narahatlığı gizlədə bilmirdi.

Səs-küy artdıqca polis də çoxalırıldı. Hava-sından on beş ildi qan qoxusu əskik olmamış paytaxt yenə qarışacaqdı. Döyüş olacaqdı.

Yarım saat, qırıx dəqiqə qərargahın qarşı-sında dayanandan sonra Fəxri Ramiz Rövşən, Kamil Vəli və başqa bir neçə dost-qardaşla dəniz kənarına çay içməyə getdi. Biz də qərara gəldik ki, çayı redaksiyada içək. İş yer-imiz iki addımlıqda - Musiqi Akademiyasının arxasındaydı.

Yolda Azər şirniyyat aldı, günorta heç bir-imiz çörək yeməmişdik.

Çay dəmlənirdi ki, Fəxri Azərə zəng vurdu. Soruşdu qərargah tərəfdən möhkəm səs gəlir, nə səsdir? Elə bilirmiş biz hələ qərargahın qarşısındayıq.

Fəxrinin zəngi uşaqları yerindən oynatdı. Çayı gözləməyib götürüldülər.

- Azər, on-on beş dəqiqəyə gedərik, bir belə şirniyyat almışan - sözüm havada qaldı.
- Sən qal redaksiyada, biz dəyib qayıdırıq. Bir şey olsa, zəngləşərik - Azər çıxaçıxdı dedi.

Hardasa yarım saat tək qaldım. Əl telefonum yoxuydu, beş-altı dəqiqədən bir şəhər telefonuyla "Yeni Müsavat"a zəng vurub vəziyyəti öyrənirdim.

Tincixdim. Qapını bağlayıb qərargah tərəfə üz tutdum. Sahil bağına çataçatda polisin adamları üzü yuxarı qovduğunu gördüm. Belə çıxırdı ki, Müsavatı mühasirəyə alıblar. "Azadlıq" qəzetiinin redaksiyasına buruldum.

Qovhaqov "Azadlıq"ın qarşısında yün-gülvari toqquşmayla qurtardı. Bir müddət "Turan" agentliyindən uşaqlarla əlaqə yaratmağa çalışdım. Heç kimin telefonuna zəng çatmadı.

Qayıtdım işə.

Seçkinin ilkin nəticələrini verirlər, mən də divanda quruyub qalmışam. Televizoru o kanaldan bu kanala, bu kanaldan o kanala çevirişəm ki, bəlkə qulağım, gözüm məni aldadır.

Gör biz hakimiyyətimizi, dünyamızı nə qədər pis tanımışıq, Allah! Gör onlar haqda nə qədər yüksək fikirdəymışık! İlham Əliyev baş nazir gətiriləndən düşünürdük onu uzağı 55 faizlə prezident elan edəcəklər, çünkü haqsızlığıñ da bir ölçü-biçisi, sərhədi var. Gör biz nə dərəcədə avamışmışıq...

Gördüm havam çatmır. Çıxb bir müddət Üzeyir Hacıbəyovun heykəli önünde var-gəl elədim. Axır on beş ildə olub-keçənləri, ölübitənləri yada saldım. Hərəkat illəri, "Azadlıq"-da işlədiyim vaxtlar, "Avropa"lı-"Avropa"sız günlər gözümün qabağına gəldi.

Amma yenə ən çox Şuşanı, evimizi, məktəbimizi, atamın məzarını xatırladım. Tüklərim gizildədi: "Neçə ildi dışımız bağırsağımızı kəsə-kəsə ümidlə yaşayırıq, bu da belə..."

Qayıdış yenə "Yeni Müsavat" a zəng vurdum. Dəstəyin o başından Azər Hüseynbalanın havalı səsi gəldi:

- Ə, Hikmət, hardasınız, bura dağılır e, qərargah silkələnir, qüvvə yoxdu e, qüvvə!

Onsuz da bayaqdan özümə yer tapa bilmirdim. Uşaqlardan, hadisə yerindən uzaq düşməyim arıma gəlirdi. Azərin sözü məni lap utandırdı. Təzədən Müsavata tərəf düşdüm.

158

H.Sabiroğlu. QARABAĞ SÖHBƏTLƏRİ

Mahnı Teatrına çatmamış, "İsmayılin kiosku"nun qarşısında mülki geyimli yekəpərlər nə ağızımı açmağa, nə vəsiqəni göstərməyə imkan verdilər. Dörd nəfəriydilər. Biri sıfətini turşudub "köhnə dəyirman" tərəfi göstərdi:

- Get belə!

Mübahisə açsaydım, canımı döyülməklə qurtarmayacaqdım yəqin.

Taqətsiz, təhqir olunmuş canımı Bakı Mətbuat Klubuna sürdüüm. Hikmət Hacızadə də burdaydı. Qapqara qaralsa da, bu basabasda zarafatından qalmırıldı. Deyəsən, Çingiz Sultansoyun telefonuyla Fəxrini yiğdim. Yenə zəng çatmadı.

Redaksiyaya qayıdanda Müsavatın qarşısını təmizləmişdilər. Televiziyaların sevincək xəbərlərindən bildim bunu. Mehman Cavadogluun telefonuna zəng vurdum. Fəxri onun otağındaymış. Azərin tutulduğunu dedi.

- Qaqa, ara qarışanda Azəri itirdim. Zəng vurdum, bircə kəlmə dedi ki, məni tutdular, sözü ağızında qaldı. Ondan sonra telefonuna zəng çatmır.

Əvvəl-əvvəl çox da narahat olmadım. Bu cür hadisələrdə jurnalistləri tez buraxırlar. Həm də Fəxri dedi ki, artıq şəhər polisinin şəfinə bu haqda məlumat çatıb.

Ancaq dəmiri isti-isti döyərlər. Fəxriylə xudahafızlaşən kimi Səbayelin polis idarəesini yiğdim, əraziyə ən yaxın polis məntəqəsi orayıdı.

- Bura heç kimi gətirməyi blər - növbətçi polis qışqırıb dəstəyi atdı.

Binəqədi polisindəki tanış nömrəni yiğdim. Deyəsən, otaqda adam çoxuydu:

- Çox sağ olun, siz necəsiniz? Hər şey yaxşıdı. Baş üstə, görüşərik - deyə yayınıb sağıllaşdı. Başa düşdüm ki, danışa bilmir.

Nəsimi polisi də yaxınlıqdadı. Ordan da bir xəbər ala bilmədim.

Fəxrigil səhərə yaxın gəlib çıxdılar. Əzilmiş, basılmış, qəzəbli. Rövşəni, deyəsən, Samiri də döymüşdülər. Fəxrinin bəxti gətirmişdi.

Səhəri dirigözlü, zəhrimar yağan kanallara baxa-baxa açdıq. Yedдинin yarısında evə getdim. Uşağı məktəbə aparmaq lazımiydi. 15 oktyabr gecəsi bitmişdi. Vətəndə qərib kimi keçirdiyim gecə. Qərib gecələrin birincisi.

16-sı, 17-si, 18-i, 19-u. 15 oktyabrdan sonrakı dörd gün. Bu dörd günün hər saniyəsinə düşən kədər bir ömrə bəs edəcək qədərdi. Biz o boyda kədəri dörd günə çəkdik.

160

Elimiz basılmışdı. Zalım dövlət və satqın bəşəriyyət qalib gəlmışdı. Təklənmişdik. Öz yurdumuzda qərib olmuşduq.

Üstəlik, bir Fəxrinin yox, hamımızın qardaşını, elimizin qardaşını itirmişdik. Azər 15 oktyabr gecəsi əlli-ayaqlı qeyb olmuşdu. Heç bir polis idarəsində Azəri gördüm deyən yoxuydu.

Fəxri sonralar dedi ki, Azərin yoxa çıxmağı bizi çox bəladan qorudu. Başımız özümüzə qarışdı.

Ancaq bunu sonra dedi, qəddini misqal-misqal əyən bəla ötüşəndən sonra.

Şəhərin bütün polis idarələrini ələk-vələk eləyə-eləyə Azər, Əliyev Azər Ağa oğlu, Azər Qaraçənli deyib ləliyirdik. Tapa bilmirdik.

Ramil Usubov, Zakir Qaralov, Məhərrəm Əliyev səviyyəsində axtarıldığ, tapa bilmirdik.

Biz axtarıldığ. Onlar da deyirdilər, axtarıraq. Ancaq Azərdən soraq çıxmırıldı.

Dörd gündə çox şey oldu. Ancaq bir epizodu heç cür unuda bilmirəm. 15-16 oktyabr hadisələrini araşdırın istintaq qrupunun rəhbərlərindən biri oktyabrın 18-də (müstəqil Azərbaycanın doğum günündə!) "Qurban olum, Azər sağdımı?" sözlərimə gözünü də qırpmadı:

- Yəqin sağ olar.

161

Bu artıq o qərib gecədən əvvəlki vətən deyildi. Indi biz burda... yəqin sağ ola bilərdik.

Qohumları Fəxridən, məndən xəbərsiz bir-iki morqa da gedib çıxmışdır.

Fəxri gecəni redaksiyada yatırdı. Məni səhərə yaxın güclə evə göndərirdi.

Azərin yerini 19-u axşamı, Binəqədi polisindəki təcridxanadan təsadüfən sızan xəbərdən bildik.

İdarənin qabağında növbətçi polis serjantını sual yağışına tutmağım yadıma gəlir. İnana bilmirəm Azəri tapmışıq:

- Əliyev Azər Ağa oğlu...
- Hə, jurnalist.
- Azər Qaraçənli, "Avropa" qəzeti...
- Ay sağ ol.
- Uzun oğlandı ey, saçının qabağı da azca tökülüb.
- Hə dana, hündür oğlandı, jurnalist...

162

Möhkəm yağış tökür. Saat gecə 11-12 arası. Fəxri taksi sürücüsünə "28"ə sür" deyir. Bilirəm niyə "28"ə sürdürür maşını. Neçə gündü boğazımızdan tikə keçmir. "Rəsulun yanı" çoxdan bağlanmış olar. Ancaq böyründəki işləyir yüz faiz. Qəzet gecəyə qalanda Fəxriyinən ora getmişik.

O gecənin ilk sağlığını Fəxri dedi:

- Qaqa, heç İlhamın dövründə oturmamışıq...

13 oktyabr 2006

MÜNDƏRİCAT

Müəllifdən	3
Mənim gördüğüm yanvar	5
Fevral, 1988	20
Balalar	31
Adamlar	40
Niyyət	47
Bizim sinif	59
Mahnılar	73
Almatiya məktub	85
Güllələr, toyalar, şəkillər	95
Sərçələr qaldı	106
Sevgilər	117
Yol üstündə	128
Yay yağışı	135
Qərib gecələr	152
	163

HİKMƏT SABIROĞLU

QARABAĞ SÖHBƏTLƏRİ

NƏŞRİYYAT REDAKTORU:

Nəriman ƏBDÜLƏHMANLI

KOMPÜTER TƏRTİBATI:

Sahib QƏNİYEV

YIĞICI:

Xəyalə MİKAYILOVA

KORREKTOR:

Ceyran ABASOVA

Çapa imzalanmışdır: 07.07.2007

Formatı 84x108 1/32.

Fiziki ç/v 5,63; ş.ç/v 9,39.

Tirajı 300.

 NƏŞRİYYATI

Bakı, AZ 1001,


Natəvan döngəsi 1.

Tel: 437-52-84; 431-16-62

Faks: 493-84-30; 498-74-06

E-mail: ms@azdata.net

Web: qanun.az



*Babam Dərzi Əyyubun yanındakı bu xırda uşaq mənəm.
Neçə yaşında olduğumu bilmirəm*



*Deyəsən, məkəbbiyəm artıq.
Həç yadına gəlmir ata-anamla bu şəkli çəkdirmeyməyimiz.*



Mən olmayan şəkillərin birincisi. Üçüncü sınıfı qurtaran gün ya dərsə gəlməmişəm, ya da tez
cixib getmişəm. "Adıbə"də çəkdiriblər. Allah Ofeliya müəlliməyə rəhmət eləsin. "Gizir"ə də.
Müəllimənin sol qolunda, aza aralı dayanıb Fazıl.



Stepanakertdən vilayət çempionu kimi qayıtmış basketbol komandası.
Qələbə diplomu Sulduzun əlinədi. Məşqimiz Saleh Heydərov ləp sağda dayanıb.
Şusada basketbolun hər uğuru onun adıyla bağlıdır



10-cu sınıfın son şəklində varam. İsa bulağında dava salduğımız gündü.
Ayaq üstə sağdan birinci "Memi"di - üç il sonra itirəcəyimiz Mehman. Rəhməlik İlyas
oturanların arasında soldan ikincidi. Əvvəl-axır yenə görüşəcəyik onlarla



*Bu da 10-cu sınıfın şökkili. Ayak üstə, tən ortada dayanan Elxandi.
Davaya hələ çox qalır*



Sınıf sınıfı, oylatma oylatma quarışır
Son sınıf.



*"Se" sinfinin uşaqlarına - Səbuhiylə Bəxtiyara
(ayaq üstə, soldan), Azərlə Oqtaya (oturanlar, yenə
soldan) kim bata bilərdi? Sinfimizdə ən zəhmli ləqəb
Oqtayın olub - "Balşoy"*



Məktəb direktoru uzun saç saxlamağa sərt qadağa qoymuşdu. Bizim sinif buna kütləvi keçəlləşməyle etiraz elədi. Mən utandım başımı dibdən qırxdırmaga




*Avtomobil dərsində. Ləp sağdakı da Səbuhidi. "Se" sinfi bölünəndən
sonra bizimlə oxuyan bir ayrı Səbuhidi*



*Sağdakı rəhmətlik Elbrusdu. "Eban" bizdən bir sinif
yuxarı oxusa da, çoxumuzla dostluq edirdi*



Bakının zəhmi basıb məni. Məktəbi qurtaran ildi - 1983.
Atasızlığa, yurdsuzluğa çox var hələ



*Bir-iki aya əsgərliyə gedəsiyik.
Solda Nazimdi, sağda "Uzun" - Xaqani*



*Bakıdakı toylarımızın sıfəsi - Azərin toyu. Mən həmin toyun tamadasıydim.
Görünür, hansısa keşli başımı qıraqda qatıb, dəstədən ayrı düşmüüşüm*



Sinif yoldaşımız İslannın qardaşı, rəhmətlik Məsərifdi.
İslannın qızıyla Şamaxıda - Avaxıl kəndində çəkdirib



*2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaal yanna gəldi ki, Şuşaya gedirəm,
es es ne gölərim? Şəkil istədim. Tomas qaydanda bildi ki, bu, evimizə enən yoldu*